

AZƏRBAYCAN SSR EMLƏR AKADEMİYASI  
TARİX İNSTITUTU

*MİRZƏ CAMAL CAVANSİR QARABAĞI*

# QARABAĞ TARİXİ

Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı Bakı - 1959

*Tərcümə, müqəddimə, qeydlər və adlar göstəricisi F. BABAYEVİNİDİR*

*Redaktorları: R. ƏLİYEV, Ş. TAGİYEVA*

Nəşriyyat redaktorları: *B. Əliyev və Q. Balasanova*

Texredaktoru *Ş. Ağayeva*

Korrektorları: *M. Məmmədova və Q. Dondarov*

Çapa imzalanmış 11/VII 1959-çu il. Kağız formatı 60x921/*K*. Kağız vərəqi 6.25. Çap vərəqi 12,5. hes-nəşriyyat vərəqi 11,5. FQ 14576. Sifariş 6<;6. Tirajı 3000.

Qiyməti 9 man. 35 qəp

## Mündəricat

İNSTITUTDAN ..... s. 4

SƏRDAR VORONSOVUN TAPŞIRİĞİ ÜZRƏ MİRZƏ CAMAL QARABAĞINİN QARABAĞ VİLAYƏTİ XANLARI MƏRHUM PƏNAH XAN VƏ İBRAHİM XANIN HAKİMİYYƏT VƏ İSTİQLALİYYƏTİ VƏ MÜXTƏLİF HADİSƏLƏR HAQQINDA YAZDIĞI MƏLUMAT ..... s. 5

### *Birinci fəsil*

QARABAĞ VİLAYƏTİNİN ƏSL YAŞAYIŞ YERLƏRİ, SƏRHƏDLƏRİ QƏDİM ŞƏHƏR VƏ ÇAYLARI HAQQINDA ..... s. 6

### *İkinci fəsil*

QARABAĞ VİLAYƏTİNİN TƏBƏƏLİYİ, KÖHNƏ ADƏT VƏ QAYDALARI HAQQINDA ..... s. 7

### *Üçüncü fəsil*

MƏRHUM PƏNAH XANIN ƏSL-NƏSƏBİ VƏ QARABAĞ VİLAYƏTİNDƏKİ HÖKMRANLIĞI HAQQINDA ..... s. 8

### *Dördüncü fəsil*

MƏRHUM PƏNAH XANIN ADINA XANLIQ FƏRMANI YAZILMASI VƏ ONUN HAKİMİYYƏTİ HAQQINDA ..... s. 10

### *Beşinci fəsil*

MƏRHUM İBRAHİM XANIN HAKİMİYYƏTİ VƏ O ZAMANIN QAYDALARI VƏ HADİSƏLƏRİ HAQQINDA ..... s. 14

### *Altıncı fəsil*

(BƏZİ) HADİSƏLƏR VƏ AQA MƏHƏMMƏD ŞAHİN ÖLÜMÜ HAQQINDA ..... s. 15

### *Yedinci fəsil*

AĞA MƏHƏMMƏD ŞAH ÖLDÜRÜLDÜKDƏN VƏ İBRAHİM XAN BALAKƏNDƏN QARABAĞA QAYITDIQDAN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA ..... s. 19

## İNSTITUTDAN

Mirzə Camal Cavanşir Qarabağının oxucularımıza təqdim edilən «Qarabağ tarixi» adlı əsəri Azərbaycanın XVIII-XIX əsrlər tarixinə aid qiymətli ilk məxəzlərdən biridir.

Mirzə Camal, Cavanşir elinin başçılarından birisinin oğlu idi. O, bir müddət Pənah xanın və onun oğlu İbrahim xanın yanında mirzəlik etmiş, 1797-ci ildə vəzir Molla Pənah Vaqif öldürülükdən sonra isə vəzirlik vəzifəsinə təyin edilmişdi. Mirzə Camal bu vəzifəni İbrahim xanın oğlu Mehdiqulu xan zamanında belə (1822-ci ilə qədər) daşmışdır. Azərbaycanda xanlıqlar ləğv olunduqdan sonra o, əyalət məhkəməsinə təyin edilmiş və burada 18 il çalışaraq 1840-ci ildə yaşıının çoxluğuna görə istefaya çıxmışdır.

Mirzə Camal 1853-cü ildə vəfat etmişdir.

Mirzə Camal öz əsərini fars dilində yazmış və onun mətni bize əlyazması halında gəlib çıxmışdır.

Bu əsərin Azərbaycan dilinə tərcüməsi ilk dəfə çap olunur. Əsərin A. Berje tərəfindən rus dilinə müxtəsər və sərbəst tərcüməsi 1855-ci ildə Tiflisdə nəşr olunan «Qafqaz» qəzetində dərc edilmişdir. A. Berje həmin tərcüməyə yazdığı müqəddimədə müəllifin şəxsiyyətindən bəhs edir onun tərcüməyi-halı haqqında M. F. Axundovun köməyilə Mirzə Camalın oğlu Rzaquludan məlumat aldığı söyləyir. O, yazardı: «Mirzə Camal ərəb, fars və osmanlı dillərindən başqa ləzgi və avar dillərini də bilirdi. Astronomiya tarix və coğrafiya haqqında olduqca gözəl məlumatı var idi. Tibb elmi ilə tanış olduğundan istefaya çıxdıqdan sonra ömrünün axırına qədər xəstələri pulsuz müalicə edirdi və buna görə də xalq arasında böyük hörməti var idi. O olduqca hafizəli və istedadlı bir şəxs idi. Ərəb və fars dillərində şer yazardı»<sup>1</sup>.

Müqəddimə, 7 əsas fəsil, 13 qısa hissə və son sözdən ibarət olan bu əsərdə Qarabağın qədim zamanlardan başlayaraq 1828-ci ilə qədər davam edən siyasi tarixindən bəhs edilir.

Xüsusilə 1747-1828-ci illərdə Qarabağ və qonşu rayonlarda baş verən tarixi hadisələrə həsr olunmuş III—VII fəsillər daha çox qiymətlidir. Əsərdə bu illərə aid, xüsusilə Pənah xan və İbrahim xanın hakimiyyəti haqqında verilen məlumat başqa mənbələrə nisbətən daha dolğundur. Bu fəsillərin qiymətini artırıran başlıca cəhət ondan ibarətdir ki, əsərin müqəddimə və son sözündə deyildiyi kimi, bu hadisələri təsvir edən müəllif uzun zaman hər iki xanın yanında katiblik və vəzirlilik etmiş, haqqında danışılan bir çox hadisələrin şahidi və iştirakçısı olmuşdur.

Qarabağ tarixi haqqında yazılmış digər əsərləri nəzərdən keçirdikdə bu qənaətə gəlmək olur ki, onların bir çoxunun əsasını, xüsusilə Pənah xan və İbrahim xan dövrlərinə aid olan hissələrini Mirzə Camalın əsəri təşkil etmişdir.

Öz əsərlərində əsas etibarilə Azərbaycanın siyasi tarixindən bəhs edən A. Bakıxanov, Mirzə Adığözəlbəy və başqa müəlliflərdən fərqli olaraq Mirzə Camal Cavanşir öz əsərində Qarabağın ictimai-iqtisadi vəziyyəti, kənd təsərrüfatının, suvarma şəbəkəsinin vəziyyəti, becərilən bitkilər, xanların və onların qohumlarının əmlakı, gəliri, məxarici, xanlıqların hərbi qüvvələri, feodalların zülm və istismarı altında inləyən kəndlilərin və köçəri əllərin ağır güzəranı, İran qoşunlarının hücumları nəticəsində əhaliyə üz verən fəlakətlər və nəhayət, Qarabağın XVIII-XIX əsrlərdəki ictimai-iqtisadi vəziyyətini aydınlaşdırın bir sıra başqa hadisələr haqqında maraqlı mə'lumatlar verir.

Həmin əsərdə müəllifin dövrünün təsirindən törəyən bir sıra məhdud dünya görüşlərinə baxmayaraq, əsər bugünə kimi öz böyük elmi əhəmiyyətini saxlamaqdadır.

Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu bu əsərin əhəmiyyətini nəzərə alaraq onun həm əslini, həm də Azərbaycan və rus dillərinə tərcüməsini nəşr etməyi lazımlı bilmişdir.

Əsər Azərbaycan SSR Elmlər Akademiyası əlyazmaları fondunda saxlanılan əlyazmasından (inv. № B-712/11603) tərcümə edilmişdir. Əsərin tərcüməsində atasının əsərinə bəzi əlavələr etmiş müəllifin oğlu praporşik Rzaqulunun əlyazmasından da köməkçi material kimi istifadə edilmişdir. Tərcüməyə qeydlər və ad cədvəlləri əlavə edilmişdir.

<sup>1</sup> «Qafqaz» qəzeti, 1855, № 61.

**SƏRDAR VORONSOVUN TAPŞIRİĞİ ÜZRƏ MİRZƏ CAMAL QARABAĞİNİN  
QARABAĞ VİLAYƏTİ XANLARI MƏRHUM PƏNAH XAN VƏ İBRAHİM XANIN  
HAKİMİYYƏT VƏ İSTİQLALİYYƏTİ VƏ MÜXTƏLİF HADİSƏLƏR HAQQINDA  
YAZDIĞI MƏLUMAT**

Rəhmli və mərhəmətli allahın adı ilə

Hesabsız həmd, sonsuz sənə məxluqatın pərvərdigarına yaraşar ki, səadət və böyükələk tacını istədiyi adamın başına qoyar və istədiyi adamı ondan məhrum edər. Həqiqətən də izzət, səadət və bəxtiyarlıq onun ümumi kəraməti və əzəli lutflərindən biridir.

B e y t

«Bəndəçiliyi və şahlığı qismət etmək işi (sənin ixtiyarındadır). Səadəti istədiyin adama verərsən».

Yeri-göyü yaradan allahın dərgahına gizli və örtülü deyildir ki, keçmiş vaqıə və hadisələri bilmək və hər vilayətin vəziyyət və keyfiyyətindən xəbərdar olmaq yalnız məlumatın artmasına və mənfəətin çoxalmasına səbəb ola bilər. Buna görə də hörmət və nəcəbat sahibi olan şanlı kavalər polkovnik qarabağlı Şah Əmirxan Bəylərov müsəlman tarixi ilə 1263, xristian tarixi ilə isə 1847-ci ildə Şuşa qalasına gəldiyi zaman mənlə, yəni həqiqi və səmimi dostu, köhnə işçisi, uzun müddət Qarabağ xanları xidmətində qulluq sahibi-mirzə və vəzir olmuş, onların hakimiyyətindən sonra isə yenə də yüksək Rusiya dövlətinin xidmətçiləri sırasında tapşırılan işləri yerinə yetirməyə çalışmış Qarabağlı Mirzə Camal Cavanşirlə (görüşdü). Söhbət zamanı (mənə qarşı olan) xeyirxahlığına görə, habelə səxavət və ehsan mənbəi, bəxşışlər xəzinəsi, əmirlər və böyükələr pənahgahı seçilmişlər və kiçiklər dayağı, əzəmətli ə'ləhəzərət imperator və kəramətli xaqanın məhəbbətini qazanmış aləmpənah padşahın canişini, müxtəlif nişanlar sahibi, general ot infanteri, qraf və knyaz Mixail Semyonoviç Voronsova, - qadir və mərhəmətli allahın inayəti həmişə onun üzərində olsun,-nisbət bəslədiyi səmimiyyətə əsasən dedi: Əzəmətli(Voronsov), öz hökmü altında olan hər bir vilayətin tarixini və keçmiş xanların hakimiyyətini, onların ixtiyar və qüdrətini bilməyə olduqca maraq göstərir. Əgər bunları qələmə alıb, Qarabağ vilayətində üz vermiş (tarixi) hadisələrin həqiqətini və keçmiş xanların ixtiyar və qüdrətini, düzgün və müfəssəl surətdə, kəramət sahibi olan böyük əmirin hüzuruna ərz edən olsa, olduqca bəyənilmiş iş görmüş və onların mübarək xatirinin razılığını əldə etmiş olar.

Cənab canişin knyaza qarşı bəslədiyim səmimiyyətə və xüsusilə onun mənə qarşı göstərdiyi lütf və mərhəmətə görə belə bir xidməti özüm üçün tam xoşbaxlıq və səadət vasitəsi bilərək, özümü kəramət və şövkət sahibi olan o böyük əmirin gözündə zərrə qədər də olsa cilvələndirmək və bununla da onun xoşhal olmasına və mərhəmət göstərməsi səadətinə nail olmaq istədim. Ona görə, allaha təvəkkül edərək, qədim tarixlərdə oxuduğum, yaşı və təcrübəli adamlardan eşitdiyim və əlli il müddətində gözümlə görüb-bildiyim həqiqi hadisələrin hamisini, artırıb-əskiltmədən yazmağa başladım.

Ümid olunur ki, bu kitab onun şanlı dərgahına bir töhfə kimi qəbul ediləcək və icra etdiyim xidmətlərin biri və səmimiyyətimin nümunəsi kimi qarşılanacaqdır. (Bu işdə) allahdan kömək və müvəffəqiyyət dilərəm. Bu vərəqələri neçə fəslə ayırdım və hər fəsildə müəyyyan hadisələri yazmağa başladım. Allah köməkçi və müvəffəqiyyət bəxş edəndir.

## **QARABAĞ VİLAYƏTİNİN ƏSL YAŞAYIŞ YERLƏRİ, SƏRHƏDLƏRİ QƏDİM ŞƏHƏR VƏ ÇAYLARI HAQQINDA**

Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhəddi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar.

Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə töküllür.

Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır.

Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır.

Nəhayət, keçmiş əsrlərdə (burada) iğtişaşlar və dəyişikliklər üz vermiş, bəzən İran, Rum (Türkiyə) və Türküstan padşahları bu vilayətləri fəth edib ayrı-ayrı sərhədlər qoymuş, qalalar tikmiş və onlara başqa adlar vermişlər.

Qarabağ vilayəti Aran məmləkətinin bir hissəsidir. Çünkü Nuh peygəmbərin, - ona allahın salamı olsun, - zamanında tufan olduqda və tufandan bir qədər keçdiqdən sonra Nuhun Övladlarından biri Kür və Araz çayları arasındaki Tiflis, Gəncə, İravan, Naxçıvan, Ordubad şəhərləri və hal-hazırda Qarabağ torpağında xaraba qalmış Bərdə və Beyləqan vilayətləri və torpaqlarında hökmən və sahib olmuş, buraları abad etmiş və hamisəna öz adını qoymuşdur. Onun adı Aran idi.

Qarabağ vilayətində salınan birinci şəhər Tərtər çayının üstündə və Kür çayının üç ağacliğında<sup>1</sup> olan Bərdə şəhəri və qalasıdır. Qədimdə o şəhərin əhalisi erməni və ya başqa bir millətmiş. Bağdadı abad və darülxülaflə edərək, - orada sakın olan keçmiş Bəni Abbasiyyə xəlifələri zamanında, islam tarixi ilə 306, xristian tarixi ilə isə 886-ci ildə<sup>2</sup>, bu şəhərin əhalisi müsəlman oldu. Bundan sonra olan Beyləqan şəhəridir ki, onu İran və Fars şahlarından biri olan Qubad padşah təxminən min beş yüz il bundan qabaq tikdirmişdir. O, Kür çayından geniş Beyləqan çölünə böyük arx çəkdirərək, orada şəhər yaratdı və ətrafında Kondələnçaydan Qarqarçaya qədər kəndlər saldırıb camaati yerləşdirdi və güzəranlarını müəyyən etdi. Əhali oralarda əkin yerləri, otlqlar, bağlar salıb kəndlər bina etdi. Qədim zamanlarda o böyük arxin adı Barlas idi, indi isə Govurax adı ilə məşhurdur. Çingiz xan zamanına qədər o şəhər, arx və kəndlər abad idi.

635(1237/38)-ci ildə Çingiz xanın qoşunu gəlib, Beyləqan şəhərini mühasirə etdi və bir neçə aydan sonra şəhəri alıb camaatını qırıldı. Qarabağ vilayətinin mahal və kəndlərinin əhalisi Qarabağ və Şirvana dağlarına qaçıdı. Beyləqan şəhəri və o böyük arx bir müddət xaraba qaldı.

Teymur padşah Türküstandan Rum vilayətinin üstünü hückum etdi. Rum hökmdarı Sultan İldırım Bayəzidlə müharibə edərək, ona qalib gəldikdən sonra, oradan qayıtdı, Beyləqan şəhərini yenidən abad etdi, çoxlu camaat topladı və arxi təzədən təmir edərək şəhərə gətirdi. Bu yer, bir müddət Səfəvi dövrünə qədər abad idi. Səfəvi padşahları və Nadir şah zamanında qoşunların Gürcüstana və Şirvana gediş-gelişi nəticəsində yenə viran oldu, şəhərin əhalisi isə ətrafa dağıldı. (Şəhər) indi də xaraba halındadır.

Doğrudan da bu, böyük faydalı bir arxdır. Bu arxin suyu ilə suvarılan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) ağacları və başqa hər cür bitki əkilərsə, bollu məhsul əldə etmək olar. Belə ki, bir çetvert<sup>3</sup> buğdanın iyirmi çetvert, hətta ondan da artıq məhsul yığmaq olar. Xüsusilə buranın çəltiyi və darısı bol olur. Əgər bu bitkilərdən bir çetvert əkilərsə, təxminən əlli çetvert, hətta ondan daha artıq məhsul əldə edilə bilər. Bitkilərin əkilməsi də asandır. Belə ki, bu işi iki baş öküz ilə asanlıqla görmək olar. Əgər bu arxdan lazımı qayda ilə istifadə olunsa, onun ətrafında beşaltı min ailə kəndlər salıb, rahatlıqla yaşaya bilər. Bu böyük arxdan başqa, Arazdan çəkilmiş daha bir neçə arx vardır. Əgər hər arxin ətrafında yüz-iki yüz ailəlik kəndlər salırsa, əhali taxıl, çəltik və pambıqdan bollu məhsul götürüb rahat yaşaya bilər. Beyləqan şəhərinin üç yüz ildən artıq xaraba olduğuna baxmayaraq, Pənah xan və İbrahim xanın hökmənliyinin ilk illərində bu arxlardan istifadə olunur və xanlar onlardan gəlir əldə edirlər. Arxlарın adı belədir: Kürək arxi, Luvar arxi, Mehəmməd arxi, Gəmiçi arxi, Sarı arx, Ayaz arxi, Taşqay arxi, Xan arxi.

<sup>1</sup> Bir ağaç - təqribən 6-7 verstdir.

<sup>2</sup> Xristian tarixi düzgün göstərilməmişdir, çünkü hicri 306-cu il 918-ci il iyun ayının 14-də başlayıb, 919-ci il iyunun 3-də qurtarmışdır

<sup>3</sup> Bir çetvert 250 puda bərabərdir

## *İkinci fəsil*

### **QARABAĞ VİLAYƏTİNİN TƏBƏƏLİYİ, KÖHNƏ ADƏT VƏ QAYDALARI HAQQINDA**

Iranda olan cənnətməkan səfəvi sultanlarının dövründə. Qarabağ vilayəti və Dizaq, Vərəndə, Xaçın, Çiləbörd, Talişdan ibarət olan erməni Xəmsə<sup>1</sup> mahalları və elləri rəhmətlik Nadir şah zamanına qədər Gəncə bəylərbəyinin hökmünə tabe olmuşdur. Cavanşir, Otuziki, Bərgüşat və başqa ellər arasında kiçik xanların olmasına baxmayaraq, bunların hamısı Yelizavetpol bəylərbəyinin hökmü altında idi.

Nadir şah Tiflis, Gəncə, İravan, Naxçıvan və Qarabağ vilayətlərini Rum əhli və qoşununun əlindən alıb öz ixtiyarına keçirdikdən sonra, Qarabağ vilayəti yenə qısa müddət Yelizavetpol bəylərbəyi hökmünə tabe olmuş və bəzi vaxt Azərbaycan sərdarının ixtiyarına keçmişdir. Hər elin və mahalın xanları və məlikləri var idi. Bunlar Azərbaycan sərdarının əmri üzrə padşahın tapşırıqlarını yerinə yetirildilər. Bu vəziiyyət, Nadir şahın müsəlman tarixilə 1160, xristian (tarixilə) 1743-cü ildə<sup>2</sup> öldürdüyü günə qədər davam etmişdir.

## *Üçüncü fəsil*

### **MƏRHUM PƏNAH XANIN ƏSL-NƏSƏBİ VƏ QARABAĞ VİLAYƏTİNDƏKİ HÖKMƏNLIĞI HAQQINDA**

Mərhum Pənah xanın əsl-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstandan gəlmış Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idi.

Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb-tanıldığı hər bir şücaətli və işgūzər adamı yanına çağırıb, öz yaxın qulluqquları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir şahın Rum əhli qoşunları ilə etdiyi muharibələrdə şücaət göstərmış Pənah xanı da öz yanına apardı. O da istər səfərdə, istərsə evdə sədaqətlə qulluq etməyə çalışıb, şahın yanında mənsəb və hörmət sahibi oldu. O, bütün tapşırılan işləri yerinə yetirərdi.

Bir neçə il bu qərar ilə keçdi. Nadir şahın ona qarşı mərhəməti gündən-günə artmaqdə idi. O, rütbə və mənsəbdə bütün tay-tuşundan, ustün oldu. Şahın evində və ellər arasında olan bir para qəlbicərə adamlar, paxilların adəti üzrə, açıqda və gizlində Pənah xanı mərhum Nadir şahın yanında o qədər pislədilər ki, mərhum şahın ona qarşı olan məhəbbətini ədavətə çevirdilər.

İşin həqiqətindən agah olan Pənah xan, canının qorxusundan, şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1150 (1737/38)-ci ildə Qarabağ vilayətinə qaçıdı. Şah onun qacmasından xəbər tutarkən, onu yolda ələ keçirmək üçün arınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərildi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-əqrəbasını çox incidib, cərimə etdilərsə də fayda vermədi.

Pənah xan Qarabağ torpağına çatıb vaxtını yaxın adamları ilə birlikdə gah Qarabağın dağlarında gah da Şəki vilayətinin Qəbələ mahalında keçirirdi. O zaman təqribən, onbeş yaşına çatmış böyük oğlu İbrahim xəlil xan Xorasanda, öz evlərində yaşayirdi. Bir neçə vaxtdan sonra o da möhtərəm atasının ardınca Qarabağa kəldi.

Bu vəziyyət iki-üç il davam etdi. Nəhayət, Nadir şah hicri 1160-cı (1747) ildə öldürdü. Pənah xan Qarabağın yerdə qalmış xalqı arasında üzə çıxdı, bacarıqlı cavanları başına toplayıb, Gəncə, Naxçıvan və sairəni qarət etməyə başladı. Yanında olan bütün cavanları və özünün yaxın adamlarını mal, paltar, at və yaraq sahibi etdi. Bu zaman xəbər çatdı ki, vaxtilə şah tərəfindən Xorasana köçürülmüş Cavanşir və başqa ellər özbaşına bütünlükə oradan köçüb, vətənlərinə gəlməkdədirler. Pənah xan yanında olan adamlarla birlidə Qarabağ ellərini qarşılamaq üçün İraq və Azərbaycan sərhəddinə qədər getdi. Onu salamat görən, nökər və köməkçilərinin çoxluğunu müşahidə edən bütün el əhli və qohum-əqrəbası sevindi və Pənah xanla bərabər Qarabağ torpağına daxil oldular. Hər kəs öz əvvəlki yurduna gedib rahatlandı. Ellərin camaati var-yoxdan çıxmış, soyulmuş, əziyyət çəkmiş və yoxsul olduğuna görə Pənah xan onların və öz qohumlarının bacarıqlı cavanlarından bir çoxunu öz tərəfinə çəkərək Şirvan, Şəki, Gəncə, İravan və Qarabağ vilayətlərini qarət etməyə başladı. Bütün cavanları mal və dövlət sahibi etdi. Mal, at və xələt paylamaqla, başqa camaatın da səmimiyyətini qazandı; müxalifət göstərənləri isə öldürmək və cəzalandırmaq yolu ilə özünə tabe etdi. Cavanşir, Otuziki və başqa ellər və kəndlərin əhalisindən heç bir kimsə Pənah xanın əmrindən çıxmaga cəsarət edə bilməzdı.

Şirvan və Şəki hakimləri Pənah xanın Qarabağ vilayətində belə bir istiqlaliyyət sahibi olduğunu görüb-eşitdikdə, onu özləri üçün zərərlı bildilər. Hər ikisi Pənah xanı aradan qaldırmaq üçün ittifaq bağladılar.

Hələ Qarabağın erməni Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan) ətraf xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və yaxın adamlarının və (el)böyüklərinin qorunması üçün ellərin arasında münasib bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və xəndək qayrıldı, bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsini, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlidə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə<sup>1</sup> tikilmişdir.

<sup>1</sup>Xəmsə - beşlik deməkdir. Adları çəkilən beş mahala «xəmsə» deyilirdilər.

<sup>2</sup> Hicri 1160-cı il miladi 1747-ci ilə bərabərdir. Nadir şah da 1747-ci ildə öldürülmüşdür.

Bayat qalası möhkəmləndikdən və Pənah xanın camaati artdıqdan sonra, onlardan çoxlu zərər görən Şirvan və Şəki hakimləri ittifaq bağlayıb, Pənah xanı aradan qaldırmaq üçün böyük qoşunla Bayat qalasına hücum edərək onu mühasirə etdilər.

Mərhum Pənah xan, hər iki-üç gündə bir dəfə qohumlarının və ellərin adlı-sanlı atlıları və bacarıqlı nökərlərilə birlikdə qaladan bayırı çıxaraq, qala ilə düşmən qoşunu arasında olan böyük meydanda müharibəyə girişir, qəhrəmanlıqlar göstərir, Şirvan və Şəki qoşununa qalib gələrək qalaya qayıdırı.

Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər. Mühasirə bir aydan artıq çəkdi. hər gün qoşunlarının qırılmasını at və eşşəklərinin qarət olunmasını görən xanlar peşiman və pərişan halda köçüb getdilər və hər kəs öz vilayətinə qayıtdı. Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı Çələbi qayıdan zaman bu sözləri dedi: Pənah xan bir xan idi. Biz gəldik onunla dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq.

Bu hadisədən sonra, hakimiyyət və istiqlaliyyəti gündən-günə artmaqdə olan Pənah xan, erməni Xəmsə mahallarını özünə tabe etmək fikrinə düşdü. On əvvəl Çiləbörd, Taliş və Dizaq məliklərilə ədavəti olan Vərəndə mahalının köhnə məliki Məlik Şahnəzər bəy mərhum Pənah xana itaət etməyi məsləhət bilib onun (təklifini) qəbul etdi və var qüvvəsilə ona dostluq və səmimiyyət göstərdi. Pənah xan da hörmət və dövlət sahibi olan belə bir böyük şəxsin itaət etməsini özü üçün xoşbaxlıq sanıb, ona qarşı hörmət və ehtiramını gündən-günə artırırdı.

Xaçın mahalının Məliki bir müddət düşməncilik edərək əl-qol atdısa da, axırda (xana) tabe oldu və mərhum Pənah xan tərəfindən ata-babasından qalmış və indi də mövcud olan özünün ayrıca mülkünə təyin edildi. Bütün Xaçın əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün yerinə yetirirdilər. Dizaq, Çiləbörd və Taliş məlikləri isə bir neçə il onunla düşməncilik və dava etdilər. Axırda, qətl-qarət və lazımı tədbirlərdən sonra (onlar da) itaət etdilər.

Beş il Bayat qalasında yaşadıqdan sonra, ətrafi düşmən büründüyüնə görə burada əbədi şəhər və qala tikmək ehtiyatsızlıq hesab edilərək (məsləhət görülmədi). Qarabağ ellərinin mal-qarasını dava zamanında düşmənin ziyanından möhkəm, keçilməz dağlarda qoruya bilmələri üçün qalanın Qarabağ dağlarına bitişən bir yerdə tikilməsi lazım bilindi. Şah bulağının üstündə Tərnəküt<sup>1</sup> adlı yerdə yaşıyan Xaçın mahalının əhalisi həmişə Pənah xana qarşı ədavət bəsləyərək, onunla düşməncilik etdiklərindən (Pənah xan) əvvəlcə onların fəsadını aradan qaldırmağı qət etdi. Süvari və piyadə qoşunla onların üstünə getdi. Xaçın mahalının əhalisi iki min tüsəngli və ailələri ilə birləkə Ballıqaya yaxınlığında olan möhkəm bir yerdə sığınıb, ədavət və düşmənciliyə başladılar. Mərhum Pənah xan onların səngərinə hücum etdi. Üç gün arası kəsilmədən qızgrün müharibə oldu. Üçüncü gün Pənah xan onların səngərini tutdu...

Belə bir keçilməz yerin və iki min nəfərə qədər tüsənglinin möhkəm səngəri Pənah xanın əlinə keçəndən sonra ətrafdakı əhalinin və Xəmsə mahalları camaatının canına böyük qorxu düşdü. Onlar Pənah xanla gah sülh və barışq, gah da düşməncilik edirdilər. Çoxlu camaati və dövləti olan Çiləbörd və Taliş mahallarının qədim məlikləri Məlik Hatəm və Məlik Usub bəylə neçə dəfə müharibə oldu. Axırda onlar tab getirə bilməyib, bir müddət çətin keçidləri olan yerlərdə, dərin dərələrdə, uca dağlar başında yaşıdilar. Əkinlərinin, bağlarının və mal-qaralarının Pənah xanın adamları və qoşunu tərəfindən paymal və qarət olunduğunu, güzəranlarının pis keçidiyi görüb, təngə gəldilər; evlərini, bağlarını və əkinlərini tərk edərək Gəncə tərəfə qaçıdlar və yeddi il Gəncə vilayətində və Şəmkür mahalında qaldılar.

Pənah xan Xaçın əhalisinin fəsad və ədavətindən asudə olduqdan sonra, Xaçın mahalına ayrıca məlik təyin etdi. (Mahalın) yerdə qalan əhalisi ona itaət etdi.

Bu hadisədən sonra, indi Şahbulagı adı ilə məşhur olan Tərnəküt qalasının binası qoyuldu. Məsləhətə görə Bayat qalasını tərk etdilər. Şahbulağındakı böyük çeşmə yanında qala tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər, bazar, çarsu (meydan), hamam və məscid tikdilər. Müsəlman (tarixi ilə) 1165 (1751/52) -ci ildə, el camaatının bütün evləri - böyüklərin, sənətkarların, xanın yaxın adamlarının və xidmətcilərinin (ailəsi) Şahbulagı qalasına köçürüldü.

(Xan), tamamilə müstəqil olaraq üç-dörd il Şahbulagında yaşadı. Mərhum xanın gündən-günə artmaqdə olan istiqlaliyyətinin şöhrəti, adamlarının çoxluğu və qüdrətinin səsi ətrafa yayıldı. Şirvan, Şəki, Gəncə, İravan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənah xanın yanına elçi və məktub göndərib, onunla dost və müttəfiq olmaq istədiklərini bildirirdilər. O da xanların bəzisi ilə qohum oldu. Naxçıvan, Təbriz və Qaradağ hakimlərinin hökmü altında olan Naxçıvanın Zəngəzur, Təbrizin Qapan və Qaradağın Culdur və Meqri mahallarına əl uzadaraq hamısına sahib oldu. Onları Qarabağın başqa rəiyyətlərinə qataraq, hamısına məliklər və sultanlar təyin etdi. Hami mərhum Pənah xanın əmrinə tabe oldu və indi də olmaqdadır

<sup>1</sup> Hicri 1161-ci il, miladi 1748-ci ilə bərabərdir.

## *Dördüncü fəsil*

### **MƏRHUM PƏNAH XANIN ADINA XANLIQ FƏRMANI YAZILMASI VƏ ONUN HAKİMİYYƏTİ HAQQINDA**

Məhrum Nadir şah öldürülükdən sonra, qardaşı oğlu Əliqulu xan, Adil şah<sup>2</sup> ləqəbilə mərhum Nadir şahın şahlıq taxtına çıxdı. Adil şah tərəfindən Azərbaycan ölkəsinə sərdar təyin edilmiş Təbriz şəhərində yaşayan Əmir Aslan xan, Pənah xanın Qarabağda olan belə bir şöhrət və istiqlaliyyətini eşitdikdə, öz adından ona (hədiyyə olaraq) at, qılınc və xələt göndərərək, onu Adil şaha itaət etməyə dəvət və təşviq etdi<sup>3</sup>.

Mərhum Pənah xan onun elçilərinə layiq olan hörmət və mehribanlıq göstərdi. Ellərin bacarıqlı mötəbər, adlı-sanlı kəndxudalarından bir neçə nəfərini elçilərlə birlikdə Əmir Aslanın yanına göndərdi. Çünkü, hələ belə bir şövkət və dövlət sahibi olan əmirlər düşmənçilik, ədavət və müharibə etmək vaxtı deyildi. (Digər tərəfdən) ətrafda olan bəzi vilayətlərin xanları, üzdə dostluqdan və sədaqətdən dəm vurdularına baxmayaraq, ürəkdə Pənah xanın pisliyini istəyirdilər. Buna görə o, Adil şahın dövlətinə itaət etməyə hazır olduğunu və ona xidmət edəcəyini bildirərək, sədaqətini andıran cavablar və hədiyyələr göndərdi.

Sərdar Əmir Aslan belə bir itaəti və elçilərin gəlişini Adil şah dövləti üçün böyük xidmət sanıb, Adil şahın həzuruna məktub yazdı.

Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə Adil şahın (Pənah xana) xan adı verilməsi və Qarabağ hakimliyi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və qaş-daşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat qalasına kəlib çatdı. Sərdar Əmir Aslan özü də Pənah xana ayrıca töhfələr köndərmiş, Pənah xanın elçi sıfətilə köndərdiyi kəndxudalara xələt və bəxşışlər verib, onlara hörmət və mehribanlıq etmişdi.

Beləliklə xanlıq və hakimlik adı Pənah xana ilk dəfə mərhum Nadir şahın qardaşı oğlu Adil şahın fərmanı ilə verilmişdi.

Az bir müddətdən sonra Pənah xana xəbər çatdı ki, mərhum Nadir şahın oğlu Şahruş Mirzə, Adil şah adlandırılın Əliqulu xanı öldürərək, Xorasanda şahlıq taxtında oturmuş və İraq, Azərbaycan və Fars torpaqlarında qarma-qarışqlıq üz vermişdir.

Bu zaman Pənah xan Gəncə, İravan, Naxçıvan və xüssəsilə Ərdəbil vilayətlərini ələ keçirmək və o yerlərin xanlarını özünə tabe etmək qərarına gəldi. Az bir müddətdə onların bir parasını zorla, bəzisini isə məktub və elçi göndərmək; və qohumluq vasitəsilə öz itaəti altına aldı. Xüssəsilə, Sarıcalı Dərgahqulu bəyi Ərdəbilə hakim təyin etdi. Gəncə xanzadələrindən kefi istədiyi adamı hökumət işinə təyin edir, istəmədiyini isə vəzifəsindən çıxarırdı. O vilayətlərin xanlarının uşaqlarından bir neçəsini girov adı ilə gətirib, Şahbulağı qalasında saxlayırdı.

Bu vəziyyət, Məhəmmədhəsən xan Qacarın Mazandaran, İraq Azərbaycan tərəflərində özünü müstəqil elan etdiyi günə qədər davam edirdi. Hökumət işlərini bir an belə unutmayan mərhum Pənah xanın işgüzar və bacarıqlı adamları, xanın əmrinə görə məsləhət üçün yiğişib dedilər: «Mərhum Nadir şah vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir münasibat və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən xan arasında olmasın. Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. (Belə bir vəziyyətdə) Qarabağın elləri, adlı-sanlı adamları qızılbaş qoşunun ayağı altında paymal olar, biz isə Şahbulağı qalasında ələ bir qüvvətli düşmənin və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlükə qırılarıq. Ona görə bu işin əlacını qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə ələ bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rəbitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir».

<sup>1</sup>Tənəküt-Tərtərcayın orta axım hissəsindədir.

<sup>2</sup>A.Bakıxanov yazar ki, o, Əlişah ləqəbilə taxta çıxmışdır (bax: A. Bakıxanov. «Gulüstani-İrəm», Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1951, səh. 159).

<sup>3</sup>Mirzə Adigözəl bəy yazar ki, Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə gəlib, onunla görüşdü. Bax: Mirzə Adigözəlbəy. «Qarabağnamə», .Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1950, səh. 55.

Bu məsləhəti həmişə xeyirxahlıq göstərən Məlik Şahnəzər bəyə söylədilər və onun məsləhəti və bələdçiliyi ilə Şuşa qalasını tıkmək qərarına gəldilər. Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafini yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, güman gələn yerlərdə quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırıldılar. (Xan) sevinərək, bir neçə nəfər öz yaxın adamlı ilə buraya gəldi, yerlə tanış olub, ezmələ qalanın binasını qoydu.

İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754<sup>2</sup>-cü ildə Şahbulagı qalasının sakinləri olan bütün rəiyyətləri - əyanın, məliklərin, mülazimlərin, ellərin və bir para kəndlilərin kəndxudalarının ailələrini köçürüb, bu qalanın içində yerləşdirdi. O vaxta qədər burada yaşayış evləri yox idi. Bura, şərq tərəfdə, qalanın altı verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi.

Xalqı yerləşdirib, hamiya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra mahir ustalar, ağıllı işgüzər adamlarla qalanın hasarını çəkdirdi. Mərhum Pənah xanın tikdirdiyi hasar indi xarab olmuşdur. Yalnız bəzi yerlərdə divarın qalıqları görünür.

Qalanın tikilişindən bir il keçdikdən sonra Ağə Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunu ilə Şuşa qalasını almaq və mərhum Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd ağacliğında çadırlar qurdurdu. Mərhum Pənah xanı tabe etmək və beləliklə Şuşa qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi. Əksinə, Qarabağın qoçaq əhalisi Məhəmmədhəsən xan ordusunun at-qatırını və başqa mal-qarasını istər açıq, istərsə də gizli surətdə qarət edərək, onun qoşununa çoxlu ziyan verdi.

Bu zaman Kərim xan Zəndin Fars məmləkətinin Şiraz şəhərində qüvvət tapması və qoşun toplayıb, İraqı və Mazandaranı almaq niyyətində olması xəbəri Məhəmmədhəsən xan çatdı. Məhəmmədhəsən xan, belə bir vəziyyətdə qalanı almaq, Gəncəyə, Şirvana və başqa yerlərə sahib olmaq fikrindən əl çəkərək, sürətlə İraq, Fars və Mazandaran tərəfə hərəkət etdi. (Lakin) Kərim xan Zənd Məhəmmədhəsən xan gəlib çatana qədər bütün fars vilayətini, İraq və başqa vilayətlərin bir para yerlərini ələ keçirib, Məhəmmədhəsən xanla müharibəyə hazırlaşmışdı. Bu tərəfdən də Məhəmmədhəsən xan Azərbaycanın, Gilanın və başqa yerlərin çoxlu qoşunu ilə Kərim xanı dəf etmək üçün farsa tərəf hərəkət etdi. Lakin baxt və dövlət allah vergsi olduğundan, Məhəmmədhəsən xanın bir neçə yaxın adımı xəyanət fikrinə düşüb, onu öldürdülər və böyük mənsəb və ənam almaq təmənnasılə, başını kəsib Kərim xanın yanına apardılar. Belə yaramaz işlərdə böyükler və sərdarların qeyrətini qorumaq sərdarların öhdəsinə düşdüyündən Kərim xan, Məhəmmədhəsən xanın qatillərini mərhəmət və ənamdan məhrum edərək, başqları da öz xeyirxah ağalarına qarşı belə bir xəyanətə əl atmasınlar deyə onlara cəza verdi.

Məhəmmədhəsən xan hadisəsindən sonra, Nadir şahın sərdarlarından biri olan Urmıyalı Fətəli xan Əfşar, dövlət iddiasılə Urmiya vilayətindən baş qaldıraraq, bütün Azərbaycanı tutdu. Mərhum Pənah xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq, özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı.

Elçilər qayıdır ( yerlərinə) çatdıqdan sonra Fətəli xan, Azərbaycan, Urmiya və başqa vilayətlərin əhalisindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı ələ keçirmək və Pənah xanı aradan qaldırmaq məqsədilə Şuşa qalasına gəlib qalanın bir ağacliğında düşərgə qurdu.

Gizlində mərhum Pənah xana ədavət bəsləyən Ciləbörd və Talış mahallının məlikləri Fətəli xanın yanına getdilər. Onlar, altı ay qalanın yaxınlığında oturdular. Hər neçə gündən bir, mərhum Pənah xanın qoşunu ilə Fətəli xan ordusu arasında vuruşma üz verir və hər dəfə mərhum Pənah xanın qoşunu Qızılıbaş ordusuna qalib gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli xan (vəziyyətinin) gündən-günə çətinləşdiyini və məğlubiyyətinin (artdığını) müşahidə edirdi.

Nəhayət, bir gün, özünün bütün athi və piyadə qoşunları və adı çəkilən mahallaların məliklərinin piyadaları ilə birlikdə hücuma başlayıb, Şuşa çayından keçərək, qalanın yarım verstliyinə çatdı.

Bu tərəfdən də Pənah xan adlı-sanlı ığid cavanlar, ellərin, habelə Vərəndə və Xaçın mahallalarının qoçaq tüsəngililəri ilə birlilikdə, başqa tərəfdən isə ellərin süvari sərkərdələri mərhum Pənah xanın şücaətli qohumları ilə bərabər hücum edək Fətəli xan ordusu vurub-öldürməkdən əl çəkməyincə onları dərin dərələrdə və dar keçidlərdə tutub öldürməyi davam etdirdilər.

Bu hücumda Fətəli xanın qoşunundan, təxminən iki min nəfər piyada və süvari qırıldı və əsir düşdü. Məğlub olan (düşmən) sonsuz pərişanlıq və peşimanlıqla öz düşərgəsinə qayıtdı. Pənah xan isə əsirləri və ələ keçən qaniməti götürüb, qələbə və zəfərlə qalaya gəldi.

<sup>1</sup> Hicri 1161-ci il, miladi 1748-ci ilə bərabərdir

<sup>2</sup> Hicri 1170-çi ili miladi 1756-57-ci ilə bərabərdir.

Bu hadisədən sonra Fətəli xan Əfşar, qoşununun məğlub olması və qış fəslinin yaxınlaşmasına görə, sülh və barışqı təklif etdi. Mahir elçilər göndərib, and-aman içərək belə vədə verdi: «Əgər Pənah xan, qoşunumdan aldığı əsirləri geri qaytarsa, mənlə ittifaq və dostluq etsə, qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm. (Beləliklə də) biz əbədi qohum və dost olacaqıq. Bir şərtlə ki, İbrahimxəlil ağanı mənim yanına göndərsin. O isə orduda şirni içilib, kəbin kəsildikdən və iki-üç gün burada (qonaq) qaldıqdan sonra geri qayıtsın».

Pənah xani xatircəm etmək üçün İbrahimxəlil ağaya qayıdana qədər özünün evladı və qohumlarından üç nəfər adlı-sanlı şəxsi girov adı ilə saxlamaları üçün Pənah xanın yanına göndərmişdi.

Mərhüm Pənah xan Fətəli xanın and-amana, övladını və qohumlarını göndərməsinə inanıb, İbrahimxəlil ağanı bir neçə kəndxuda ilə Fətəli xanın ordusuna yola saldı. Fətəli xan bu xəbəri eşitcək sevindi. Evladından bir neçə nəfəri onu qarşılamaq üçün göndərdi. İbrahimxəlil ağanı hörmət, təntənə və çalğı ilə orduya gətirdilər. Saatin nəhs olmasını bəhanə edərək, İbrahimxəlil ağanı iki gün ordugahda, kef möclislərində saxladılar. Bu müddət içərisində qalaya, Pənah xanın yanına dəfələrlə etimadlı, şirindilli adamlar göndərib, adətləri üzrə adam aldatmaq və öz işlərini düzəltmək üçün bütün firildaqları və lazımlı olan rəsmi mərasimi əmələ gətirdilər. O iki günün içərisində əsir və dustaqlarını xilas etdilər. Üçüncü gün isə İbrahimxəlil ağanı və kəndxudaları dostaq kimi, özlərilə bərabər götürüb getdilər və Urmiya qalasına çatana qədər heç bir yerdə dayanmadılar.

Bu hadisədən mərhüm Pənah xan və Qarabağın o əyanları çox pərişan, peşman və məyus oldular. Nəhayət, qəmginliyin, çox peşimançılığın faydasız olduğunu düşünərək, İbrahimxəlil ağanı xilas və Fətəli xanı dəf etmək üçün məsləhət və tədbirlər görməyə başladılar.

Pərvərdigari-aləm, insi-cinsi yaradan xaliq, hər anda və zamanda, düzgün, vəfali və haqşunas adamların dostu və köməkçisidir. Xüsusişə o, əhd-peymanda və sözündə möhkəm olan, alçaqlıq və peşimançılıqla nəticələnəcək məkr və hiylədən qaçan şəxslərə müvəffəqiyyət və qələbə bəxş edər. Buna görə də belə bir zamanda İraq və Fars torpaqlarında dövlət sahibi olmuş Kərim xan Zənd allahın köməyilə tam istiqlaliyyət əldə etdi. O, adı çəkilən Fətəli xanla düşmənciliyə başlayıb, öz qohumlarından bir nəfəri<sup>1</sup> Fətəli xan müharibəsinə namizəd edərək onu İraq və Fars qoşunları ilə Azərbaycana göndərdi, Fətəli xan da bu xəbəri eşitcək, Kərim xanın qoşunları gəlib çatmamış, Azərbaycanın və ətraf (nahiyələrin) bütün qoşunları ilə onun qarşısına çıxdı. İki tərəfin qoşunu İsfahan yaxınlığında bir-birilə üzləşib döyüşə başladılar. Kərim xanın qoşunu məğlub, qoşun sərdarı olan qohumu isə döyüş meydanında həlak oldu. Fətəli xan zəfər tapıb, İraq vilayətinin bir parça yerlərini də aldıqdan sonra geri qayıtdı.

Bu hadisədən sonra Kərim xan Zənd intiqam almaq fikrinə düşdü. Çoxlu qoşunla Fars vilayətindən hərəkət edərək, Fətəli xanı dəf etmək əzmilə Azərbaycana tərəf getdi. Azərbaycana çatmamış bir etimadlı adamını mərhüm Pənah xanın yanına göndərib, ona qarşı olan lütf və mehribanlığını və onunla müttəfiq olmaq istədiyini bildirdi. Göndərdiyi məktubunda belə yazmışdı: «Fətəli xan bizim nəinki təkcə düşmənimiz, hətta qanlımızdır. Sizə qarşı da olduqca yaramaz işlər görmüş, andını, peymanını pozmuşdur. Sənin oğlunu məkr və hiylə ilə aparıb mahbus etmişdir. İndi var qüvvə ilə bizə kömək etməli və bu işdə heç şeydən müzayiqə etməməlisən. Çünkü intiqam alsaq və oğlunu xilas etsək, siz sevindiyiniz kimi biz də arzumuza çatmış olacaqıq».

Pənah xan yalançı və hiyləgər düşməni aradan qaldırmaq üçün qarşısına çıxmış belə bir təsadüfü qənimət biliib, müntəzəm qoşunu və Qarabağın adlı-sanlı süvarilərilə Azərbaycan torpağında Kərim xanla görüşdü. Kərim xan ona qarşı böyük izzət və ehtiram göstərib, ənamlar bəxş etdikdən sonra, Fətəli xanı birlikdə dəf etmək üçün Urmiya vilayətinə tərəf yola düşdülər.

Fətəli xan da ixtiyarında olan vilayətlərin çoxlu qoşunu ilə onların qarşısına çıxdı. Hər iki qoşun müharibəyə başladı. Nəhayət, Fətəli xan məğlub olub Urmiya qalasına çekildi. Bir neçə gündən sonra, itaətdən başqa çarə görməyib, Kərim xanın isə ümidi verici vədlərini eşidib, onun yanına gəldi<sup>2</sup>. Kərim xan Urmiya qalasını ələ keçirib müstəqil oldu.

İranda hələ müstəqil padşah olmadığından Kərim xan özünə İran şahının vəkili adı və ləqəbi verib deyirdi: «Bir padşah aralığa çıxb taxta oturmayıncı mən padşahın vəkiliyəm». Ona görə də Kərim xanı vəkil adlandırdılar. O, Urmiyada dostaq olan İbrahimxəlil ağanı zindandan buraxdırıb öz yanına çağırıdı, ona at, qılinc, xələt və Qarabağ xanlığı və hakimiyyəti fərmanını verib, hörmətlə təmtəraqla Qarabağa yola saldı. Pənah xana qarşı olan məhəbbətinə görə ona lutf və mehribanlıq göstərib dedi: «Mənə qarşı göstərdiyin sədaqətin və köməyin əvəzini çıxmaq üçün bir neçə müddət mənim yanımıda qalmağını xahiş edirəm». Onu özü ilə bərabər Şiraza apardı.

<sup>1</sup>Mirzə Adigözəl bəy yazır ki, Kərim xan Zənd Fətəli xanın müharibəsinə öz qardaşı İskəndər bəyi göndərdi. Bax: Adigözəl bəy Göstərilən əsəri, səh. 77.

<sup>2</sup> Bakıxanovun yazdığını görə bu hadisə 1176 (1763)-ci ildə baş vermişdir (bax: A. Bakıxanov. Göstərilən əsəri, səh. 165).

Mərhum İbrahimxəlil xan Qarabağa kəldi. Qarabağın və başqa vilayətlərin camaati ona itaət etdi, o isə hökumət və xanlıq taxtına çıxbı kimsəyə itaət etmədən, müstəqil olaraq hökmranlıq etməyə başladı.

Mərhum Pənah xan az bir müddət Kərim xanın paytaxtı olan Şirazda qaldıqdan sonra əcəli çatıb, Şirazda allahın rəhmətinə getdi. Cənazəsini böyük hörmətlə Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı halal mülkündə dəfn etdirilər. Allah ona rəhmət eləsin.

İşlərin gedişi və baş vermiş hadisələrdən məlumdur ki, mərhum Nadir şah ölündən sonra rəhmətlik Pənah xan on iki il davam edən hakimiyəti dövründə həmişə fəth, zəfər, baxt və dövlət sahibi olmuşdur. Azərbaycan vilayətinin çox hissəsi onun hökmü və itaəti altında idi.

Kərim xan Fətəli xanı özü ilə aparıb, İsfahanın yaxınlığında, qohumu müharibədə öldürülüyü yerdə öldürdü. (Beləliklə də) ondan intiqamını aldı, habelə mərhum Pənah xana yalandan and içdiyi, məkr və hiylə işlətdiyi üçün. allah onu cəzasına çatdırıdı. Məkr, hiylə və yalan toxumundan peşimançılıq və zərərdən başqa bir şey bitməz. Allah məkri, hiyləni, yalandan and içməyi və əhdilə pozmağı öz bəndələrinə qadağan etmişdir. Təcrübədə təsdiq olmuşdur ki, dostuna, xeyirxahına, böyüyüňə yalan danışan, hiylə və xəyanət işlədən, allahın əmri ilə böyük hücumda şəxsin mərhəmətini saymayıb, ona xor baxan adamın cəzası həmişə zərər və peşimançılıq olmuşdur. «Allah mükafat və cəza verəndir. (O), xeyr işə mükafat, şərr işə (isə) cəza verər».

## MƏRHUM İBRAHİM XANIN HAKİMİYYƏTİ VƏ O ZAMANIN QAYDALARI VƏ HADİSƏLƏRİ HAQQINDA

Mərhum İbrahim xan müsəlman tarixi ilə 1174-cü xristian tarixi ilə 1756-ci<sup>1</sup> ildən 1221 (1806)-ci ilə qədər Qarabağ hökuməti taxtında oturmuş, İran və Rum padşahlarına itaət etmədən və boyun əymədən müstəqil hökmənlilik etmişdir. Onun hökmü və fərmanı Şirvan, Şəki, Gəncə, İravan, Naxçıvan, Xoy, Qaradağ, Təbriz, Ərdəbil vilayətləri, hətta Marağa, İraq və Azərbaycan sərhəddi olan Qaplankuhda belə işlərdi. Vilayətlərin xanları mərhum İbrahim xanın hökmü və əmri ilə təyin edilər və ya vəzifədən götürülərdi<sup>2</sup>. O, Avar və Dağıstan valisi Ümmə xan Nusal xan oğlunun möhtərəm bacısını alaraq onuna qohum olmuşdu. Zərurət zamanı İbrahim xan Dağıstan və ləzgi vilayətindən qoşun istəyərək, onu Ümmə xan və başqa sərkərdələrlə birlikdə Qarabağ vilayətinə götərib öz övladı, sərkərdələri və Qarabağ qoşunu ilə lazımlı gələn yerlərə göndərir, istədiyi adamı tənbəh edər və itaəti altına alardı.

Bundan başqa, Şahsevən, Qaradağ, Xoy və Gəncə vilayətlərinin xanları ilə də qohum olmuşdu. Bunların hamısı ya güc, ya da qohumluq vasitəsilə onun itaətini ürkəkdən qəbul etmişdilər. O, hətta Təbriz və Qaradağ vilayətlərinin bəzi mahallarını öz adlı-sanlı sərkərdələrinə bağışlamışdı ki, onların gəlirindən mənfəət götürürsünlər. Padşah adı daşımadığını baxmayaraq, İbrahim xanın dövlət və cəlalı İran padşahlarının cah-cəlalından əskik deyildi. Adı çəkilən vilayətlərin xanlarının övladı həmişə Şuşa qalasında, mərhum İbrahim xanın yanında girov sıfətində yaşayırdılar.

Bu vəziyyət Shirazda girov halında saxlanılan Ağa Məhəmməd xan Məhəmmədhəsən xan oğlu Qacarın, Kərim xanın vəfatından sonra, (o şəhərdən) qaçıdı gülənlərə qədər davam edirdi.

Səltənət iddiasında (olan Ağa Məhəmməd xan) bir neçə il çalışıldıqdan sonra İraq və Farsı tutub, Tehran şəhərini paytaxt etdi. O, müsəlman tarixilə 1107 (1695-96)-ci ildə<sup>3</sup> Azərbaycan vilayətinə gəlib, İravan və Talış vilayətindən başqa Arazın cənub tərəfində olan bütün vilayətləri aldı.

Bu hadisələrdən əvvəl o, İbrahim xana xələt, qılınc, qızıl yəhər və əsbablı at göndərib, itaətə dəvət etmişdi. Aralarında zahiri hörmət və dildə itaət var idi. Elçi gəlib-gedirdi. O cümlədən İbrahim xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Veli Baharlı ilə birlikdə əmisi oğlu Əbdüssəməd bəyi onun yanına göndərmişdi. Şah da onlara olduqca hörmət edib, öz yanında saxlayırdı.

Bu arada Ağa Məhəmməd xan Kirmanda səltənət iddiasında olan düşməni, qoçaq və səxavətli Lütfəli xan Zəndə qalib gəlib, Kirman əhalisinin hamısını qırdı. İbrahim xanla Ağa Məhəmməd şahın arasını poza biləcək bəzi işlər üz verdi. Əbdüssəməd bəy Mirzə Veli Baharlı və neçə nəfər nökəri ilə Kirmandan qaçıdı. Bunların ardınca atlılar göndərildi. Çaparlar gecə-gündüz yol gedərək, onlardan qabağa düşüb, Sərcəm kəndi əhalisinə xəbər verdilər. Atlı və piyadalar Qızıl Özən çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular. Əbdüssəməd bəy gullə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər tutdular. Mirzə Veli də tutuldu. Əbdüssəməd bəy həmin yaradan orada vəfat etdi. Başqa dustaqları Mirzə Veli ilə birlikdə şahın yanına aparıb, Tehran şəhərində həbs etdirildi.

Ağa Məhəmməd şah Şuşa qalası altında olanda mərhum İbrahim xanın elçiləri hərdən bir onun yanına gəlib gedərdilər. Bir gün Ağa Məhəmməd şah, İbrahim xanın sıfarişlərinə qəzəblənib dustaqların edamı haqqında fərman verdi. Onun əmrilə Mirzə Vəlini Tehranda topun ağızına bağlayıb atdlar. On nəfərdən ibarət olan başqa dustaqları da öldürdülər. Onlardan heç birini sağ qoymadılar. Allah onlara rəhmət eləsin.

<sup>1</sup> Hicri 1174-cü il 1760-61-ci ilə bərabərdir. Mirzə Adığözəl bəy yazır ki, İbrahim xan Qarabağı hakimliyə 1173 (1759)-ci ildə təyin olunmuşdur.

<sup>2</sup> Burada müəllif açıqdan-açıqə mübaliğə edir. Ətraf vilayətlərin xanlarına böyük təsiri olduğuna baxmayaraq İbrahim xan, İran dövlətindən icazəsiz xanları təyin etmək və ya vəzifədən kənar etmək iqtidarına malik deyildi. Xüsusi, Təbriz, Xoy, Marağa və İravan xanları heç bir vaxt ondan asılı olmamışlar. Bu mübaliğə Mirzə Adığözəl bəydə də müşahidə olunur. Ehtimal etmək olar ki, Mirzə Adığözəl bəy əsərini yazdığı vaxt Mirzə Camalın kitabından istifadə etmişdir (bax: Mirzə Adığözəl bəy. Göstərilən əsəri, səh. 77).

<sup>3</sup> Bu tarix yanlışdır; 1207 (1792-1793)-ci il olmalıdır.

## (BƏZİ) HADİSƏLƏR VƏ AQA MƏHƏMMƏD ŞAHİN ÖLÜMÜ HAQQINDA

İbrahim xanla Ağa Məhəmməd şahin münasibəti pozularaq aralarında inciklik əmələ gəldiyindən (şah) 1209 (1794-95)-cu ildə Tiflis, İravan, Qarabağ və Talış vilayətlərini qəsb etmək üçün böyük ordu və çoxlu əsgərlə Azərbaycana tərəf hərəkət etdi. Əvvəlcə, sərkərdələrinin ən görkəmlisi olan Əliqulu xan Şahsevəni başqa xanlarla birlikdə İravan qalasının üstünə göndərdi. Özü isə bütün İraq, Fars, Azərbaycan və Xorasan qoşunları ilə Şuşa qalasının üstünə gəlib, qalanın bir ağaçlığında, Gövaxan düşərgəsində ordusunu yerləşdirdi.

Tiflis valisi şövkətli İrakli xan, İravan hakimi Məhəmməd xan və Talış hakimi Mir Mustafa xan, Ağa Məhəmməd şahin itaətini qəbul etməyəcəkləri və bir-birinə kömək edib, müttəfiq olacaqları haqqında İbrahim xanla and içmişdilər. (Buna görə İbrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi. Siyahi və dəftərdə adları qeyd olunmuş yerdə qalan elləri və qoşunu Qarabağ dağlarında və qala içərisində yerləşdirib, Qarabağ elləri və mahallarından çoxlu piyada və atlı topladı; qalanı qorumaq üçün lazım olan bütün vəsaiti, böyük və kiçik topları qurdurub, şahla müharibəyə hazırlaşdı.

Ağa Məhəmməd şah, otuz üç gün qala ətrafında qaldığına baxmayaraq, o qədər böyük qoşunla qalanın beş verstliyindən axan çaydan keçə bilmədi. Qarabağın atlı və piyada qoşunu, ellərin, kəndlərin sərkərdələri, Vərəndə, Dizəq və Xaçın mahallarının məlikləri məşədə, yollar və keçidlərdə Qızılbaş qoşununu tutub qarət edirdilər. hər gün dəstə-dəstə at, qatır, dəvə və başqa tədarükati, ordu üçün vilayətlərdən göndərilən taxıl karvanlarını qarət və əsir edərək, mərhum İbrahim xanın yanına gətirildilər. İş o yerə çatmışdı ki, o vaxtin hesabılə bir qatırı dörd manata, dəvəni altı, bir baş yaxşı atı isə on manata satırdılar. Düşmən Qarabağ qoşununun gecə basqınlarından qorxaraq, ordugahın ətrafında möhkəm bürclər tikmişdi. Bir gecə Vərəndə mahalının piyadaları böyük bir dəstə ilə gedərək, Ağa Məhəmməd şahin özünəməxsus tüsəngliləri tərəfindən mühafizə olunan böyük bir bürkü alıb, bir saatın içərisində bütün tüsəngliləri qırıldılar və sağ qalan iki-üç nəfəri gün çıxan vaxtı mərhum İbrahim xanın yanına gətirdilər. İstər gecə, istərsə gündüz, Qızılbaş qoşununu bir an belə rahat qoymurdular. Üç-dörd dəfə şah özü böyük qoşunla çayı keçmək və qalaya yaxınlaşmaq istədi. Bu tərəfdən cəld piyadalar, qoçaq süvarilər sərkərdələrlə birlikdə (şahin) qabağına çıxıb, qəhrəmancasına döyüsdülər və onu məglub edərək geri qaytardılar.

Bu arada Gəncə hakimi Cavad xan vaxtilə mərhum İbrahim xandan üz çevirmiş və Gəncə vilayətinə gedib, Cavad xanın yanında gün keçirən Çiləbörd mahalının məliki Məlik Məcnunla birlikdə Ağa Məhəmməd şahin yanına gəldi. Ağa Məhəmməd şah bunların məsləhətli min məglubiyyət və pərişanlıqla qalanın yanından köçüb, Gürcüstanı istila etmək məqsədilə Tiflisə tərəf hərəkət etdi.

Mərhum İbrahim xan şahin hərəkətindən qabaq şövkətli Gürcüstan valisinə belə xəbər göndərdi: «Ağa Mələmməd şah qalanı işgal etməkdə aciz qalmışdır, qoşununa və ordusunun minik heyvanına çoxlu ziyan dəymışdır. Bu məglubiyyətini düzəltmək üçün Tiflisi almaq və Gürcüstanın kəndlərini qarət etmək fikrindədir. Onun fəsadının və istilasının qarşısını almaq tədarükündə olun».

Aşa Məhəmməd şah həqiqi mühəsirə dövrü keçirmiş qoşununun və heyvanlarının istirahəti üçün ordusunu Ağdam ətrafında yerləşdirdi. Burada bir aydan artıq istirahət etdikdən sonra, Gürcüstan vilayətini və Tiflis şəhərini almaq üçün yola düşdü. Cavad xanla Məlik Məcnun hər yerdə qoşunun qabağında gedib şaha bələdçilik edirdilər. Tiflisə çatıldıqdan sonra, qısa bir müddət ərzində şəhəri işgal edərək<sup>1</sup> yandırdılar. Şəhərin və yaxın kəndlərin əhalisini qarət və əsir etdikdən sonra Azərbaycana qayıtdılar. Hər yerdə Kür boyu ilə irəliləyərək Cavad kəndi yaxınlığında Arazdan keçdilər, Muğan düzündə qışlaq qurub, qışı orada başa verdilər.

Yaz vaxtı, İravan qalası və vilayəti hələ işgal olunmadığı bir halda, Fars ölkəsində yenə həyəcan, Kirman və sairədə iğtişaşlar üz verməkdə idi (Buna görə şah) işləri nəzmə salmaq üçün Fars vilayətinə getdi.

Haman yaz fəslində, şah farsda olduğu zaman, İbrahim xan Dağıstandan qoşun gətirdirib Gəncəni mühəsirə etdi. Tiflisin bərbad olmasına (Cavad xan) bais olduğu üçün İbrahim xan bu işə Gürcüstan valisini də cəlb etdi. Oğlu və bacısını İbrahim xanın yanına girov göndərdi. Bir daha İbrahim xanın itaətindən çıxmayağına söz verdi. Məlik Məcnun isə vuruşma zamanı öldüruldü.

Aşa Məhəmməd şah hələ Fars və Xorasan torpağında olduğu zaman, böyük sərdar general-anşef qraf Valeryan Zubov əzəmətli imperatriça Yekaterinanın əmri və fərmanı üzrə saysız-hesabsız qoşunla Dərbəndə çatıb<sup>2</sup> qalanı aldı. Oradan Şamaxiya gəlib şəhərin yaxınlığında ordu qurdu.

Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və

cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi. Əzəmətli imperatriçanın adına səmimiyyət və sədaqətini andiran bir ərizə də yazdı.

Böyük sərdar Əbülfat xanı və Qarabağ bəyzadələrini lazımı hörmət və təzimlə qarşılıyib, İbrahim xanın ərizəsini xanın etimadlı adamı və öz eşik-ağası ilə Dərbənd və Qızlar yolu vasitəsilə əzəmətli imperatriçanın hüzuruna göndərdi. Bir knyaz vasitəsilə İbrahim xana qiymətli töhfə və hədiyyələr göndərib, onu əzəmətli padşahın əbədi mərhəmətinə ümidvar etdi.

İbrahim xanın, oğlunu böyük sərdarın yanına göndərməsi xəbəri ətraf xanların qulağına çatdıqda Taliş xanı Mir Mustafa xan, Şirvanlı Mustafa xan, Cavad xan, hətta İravan, Naxçıvan, Xoy və Qaradağ xanları mərhum İbrahim xanın yanına elçilər göndərib dedilər ki, biz İbrahim xanın məsləhətindən çıxmariq. (O), Rusiya dövlətinə itaət etməyi məsləhət gördüyü üçün biz də mərhəmətli Rusiya padşahına səmimiyyətlə itaət etməyi qəbul edəcəyik. İbrahim xan xanlardan aldığı bütün məktubları təzədən böyük sərdar Zubovun hüzuruna göndərdi.

Gürcüstan valisinin Şirvan, Xoy, İravan və başqa xanlara nisbətən daha qədim ocaq, geniş torpaq və böyük dövlət sahibi olduğuna baxmayaraq, o, İbrahim xanın məsləhətindən kənara çıxmırıldı. Çünkü Avar və Dağıstan hakimi mərhum Ümmə xan və o yerlərin başqa əmirləri İbrahim xana yaxın və qohum olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə mərhum İbrahim xanın arası pozulduğu zaman Ümmə xan və başqa Dağıstan xanları İbrahim xanın göstərişi üzrə böyük qoşunla Gürcüstana gedib, çoxlu ziyانlar verirdilər. Məsələn, 1199(1784-85)-cu ildə İbrahim xanla valinin arası pozulduğu zaman, Avar hakimi Ümmə xan böyük qoşunla Gürcüstana gedib, Sıqnaq qalasını və Gümüşxananı zəbt etdi, çoxlu adam qırdı, əhalinin yerdə qalan əyal və uşaqlarını əsir edərək, bir çox ətraf kəndləri qarət elədi. Oradan Axısqı vilayətinə, Süleyman paşanın yanına gedərək qışı orada qaldı. Rum sultanından çoxlu xələt və ənam aldı. Yazda yenə Gürcüstandan Dağıstana qayıtdığı zaman keçid və sərhəd başında olan Vaxan qalasını mühasirə etdi. (Gürcü) knyazlarından knyaz Abaşidze öz əhl-əyalı ilə bu möhkəm qalada yaşayırıdı. (Ümmə xan) qalanı zəbt edərək, camaatın çoxunu öldürdü. Qalanın yerdə qalan arvad-uşağıını əsir, mal-dövlətlərini isə qarət etdi. Knyaz Abaşidzenin bir qızını bir para şeyrlər təhfə və hədiyyə olaraq İbrahim xanın yanına göndərdi. İbrahim xan isə onun kabинini özünə kəsdirdi. Knyaz Abaşidzenin o qızından bir oğlan və bir qız oldu. Knyaz Abaşidzenin başqa bir qızını Ümmə xan aldı. Bu cəhətdən valinin İbrahim xana ehtiyacı çox idi. Şirvan, Şəki, Gəncə, İravan, Xoy, Qaradağ, Naxçıvan, Taliş və Təbriz xanları, habelə Şahsevən və Şəqaqi xanları mərhum İbrahim xana itaət edərək, onun sözündən çıxa bilmədikləri də (buna bir səbəb idi). Tiflis valisi də ehtiyat edək, yüksək Rusiya dövlətinə səmimiyyətlə itaət etməyə razılıq verdi, elçi və ərizə göndərdi.

Hamı yüksək (Rusiya) dövlətinə itaət etməyə hazırlaşlığı zaman, əzəmətli imperatriça vəfat etdi<sup>3</sup>. Böyük sərdar Zubov Əbülfət xanı, Qarabağın bəyzadə və kəndxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, mərhum padşah Pavelin əmrinə görə geri qayıdacağını İbrahim xana xəbər verdi.

Bu xəbər həm qəm-qüssəyə, həm də Ağa Məhəmməd şahın ədavətinin artmasına səbəb oldu. Çünkü o, mərhum İbrahim xanı tələfat vermədən, xoşluq və müləyimliklə özünə tabe etmək fikrində idi. Lakin İbrahim xanın müharibəsiz əbədi Rusiya dövlətinə itaət edib, səmimiyyət göstərməsi, islam və İran padşahından üz çəvirməsi onu olduqca qəzəbləndirmişdi. (Buna görə) mərhum İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində böyük qoşunla Azərbaycana tərəf hərəkət etdi<sup>1</sup>.

Qarabağ vilayətində üç il davam edən quraqlıq nəticəsində taxıl və başqa bitkilər məhsul vermədiyindən, şiddetli qəhətlik baş vermişdi. Taxılın qiyməti o qədər qalxmışdı ki, hətta bir çetvert bugdanı o vaxtın pulu ilə 45 manata güclə almaq olurdu. İş çətinliyə düşdü. Ağa Məhəmməd şah Qızılbaş qoşunu ilə Araz çayı kənarına çatdı. Azuqqənin qəhətliyindən və son neçə ilin əziyyətindən sonra Şuşa qalasında belə bir güclü padşahın qarşısında durmaq çətin idi. Əlacsız qalan (İbrahim xan) arvad-uşağı, qohumları, məruf bəylərin ailəsi və sədaqətli xidmətçiləri ilə birlikdə qaladan köçüb, Car və Tala tərəfə getdi ki, orada dayanıb, Dağıstan, Kürcüstan və başqa vilayətlər kömək edərlərsə, tədarük görüb, müharibəyə hazırlaşın, əks təqdirdə oradan Dağıstana, öz qohumu Avar hakimi Ümmə xanın evinə gedərək Ağa Məhəmməd şahın əziyyətindən qorunsun.

O zaman mərhum xanın yanında olub, ondan ayrılmak istəməyən xanlar arasında kürkəni Nəsir xan, Əta xan Şahsevən, yenə kürkəni olan Şəki vilayətinin hakimi Səlim xan, Şəki vilayəti. və Şahsevən bəyləri və onların övladları da var idi.

<sup>1</sup> Ağa Məhəmməd şah Tiflis şəhərini 1795-ci il sentyabrın 12-də almışdır.

<sup>2</sup> Qraf Zubovun qoşunu 1796-ci il may ayının 2-də Dərbəndə yaxınlaşdı.

<sup>3</sup> Imperatriça II Ekaterina 1796-ci il. noyabr ayının 6-da vəfat etmişdir.

Ağa Məhəmməd şah Araz qırığında İbrahim xanın qaladan çıxıb getdiyini eşitdikdə ardına sərkərdələrlə birlikdə iki minə yaxın atlı göndərdi, Gəncə yolunda və ya Kür kənarında xəbərdar olub, ona çatmalarını əmr etdi. Göndərilən haman Şahsevən qoşunu Tərtərcay körpüsünün yaxınlığında mərhum İbrahim xanın köç və camaatına çataraq döyüşə başladı. Köç-külfətə və başqa adamlara bir zərər toxunmadı. Onlar köçün bir para şeylərini qarət edib geri qayıtdılar.

İbrahim xan Kür çayı və Şəki vilayətindən keçərək, Balakən və Car torpağına gəldi. Car və Tala kəndxudaları və başçıları mərhum İbrahim xanı başqa xanlarla birlikdə tutub Dağıstana buraxmamaları haqqında Ağa Məhəmməd şahdan fərman aldıqlarına baxmayaraq Car, Balakən və İlisu əhalisi uzun müddət İbrahim xandan məhəbbət və ənam gördükərindən və həmişə onun itaetində olub, əmirlərini icra etdiklərindən (xanın) qeydinə qaldılar. Ona lazım olan xeyirxahlıq, hörmət və qonaqpərəstlik göstərərək, onu özlərindən razı saldılar. Onu iyirmi gün Balakən torpağında saxladılar. Bu zaman Ağa Məhəmməd şahın Şuşa qalasında öldürülməsi xəbəri İbrahim xana çatdı.

Ağa Məhəmməd şahın öldürülməsinin təfsilatı belədir: İbrahim xan qaladan çıxıb Balakənə getdikdən sonra Ağa Məhəmməd şah heç bir maniəyə rast gəlmədən Şuşa qalasına girib bir həftə orada qaldı. Bir gecə xoş gəlmədiyi bir işə görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın xidmətçisinə açıqlanıb dedi: «Səhər açılan kimi hər ikinizə ağır cəza verəcəyəm». Onlar bilirdilər ki, şah heç vaxt öz dediyindən və buyurduğundan dönmür. Odur ki, canlarının qorxusundai səhər açılana qədər onu öldürməyi lazımlı bildilər. Sübh açılan zaman, şah yuxuda ikən şahın otağına girib iti xəncərlə onu öldürdülər. Qapıları bağladılar. Şahın cəvahir bazubəndini, tacını və həmayilini götürüb, Sadıq xan Şəqaqının yanına getdilər və əhvalatı ona söylədilər.

Sadıq xan şahın qorxusundan onların sözünü inanmadı. Şaha heç bir inami və xatircəmliyi olmadığından və həmişə canının qorxusunu çəkdiyindən bu əhvalatı da şahın hiyləsi təsəvvür edərək, onların sözünü inanmadı. Nəhayət, bir çox möhkəm andlardan sonra xatircəm oldu. Lakin yenə, böyük qorxu içərisində idi, əvvəlki qayda ilə Ağa Məhəmməd şahın yaşadığı İbrahim xanın böyük oğlu rəhmətlik general-mayor Məhəmmədhəsən ağanın evinə girdi. Hər yerdə tam bir ədəblə irəliləyərək, şah yatan otağın pərdəsini qaldırdı. Baş əydi və yavaş-yavaş otağa girdi. Səfərəli bəy nə qədər onu ürəkləndirirdi də, o, yenə qorxurdu. Səfərəli bəy qabağa düşərək, yorğanı şahın başından çekdi və onun xəncərlə parçalanmış cəsədini ona göstərdi. Sadıq bəy tab gətirməyərək tez haman bazubəndi, tacı və həmayili götürüb öz mənzilinə gəldi və şayiə yaydı ki, şah ona Gəncə və Gürcüstana getməyi əmr etmişdir. Bütün adamlarını, Şəqaqi qoşununu və şahın qatillərindən biri olan Abbası özü ilə götürüb qaladan çıxdı. Səfərəli bəy qalada qaldı.

Sadıq bəyin getməsindən iki saat keçməmişdi ki, şahın öldürülməsi xəbəri qalanın içərisinə yayıldı Qızılbaş xanları çəşmiş və pərişan bir halda, toplaya bildikləri adamları ilə birlikdə dəstə-dəstə qaćmağa üz qoydular.

Şəhər əhalisi tökülsüb, əllərinə keçən adamları soyundura-soyundura imarətə daxil oldular. İmarətin şeyləri, xalı-gəbəsi və şahın başqa qızıl, gümüş və cavahiratı qarət edildiyi zaman igidliyi və şücaatılı məşhur olan mərhum İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy xəbər tutaraq, bir neçə nəfər nökəri ilə imarətin qapısını kəsdi. Hər kəs əlinə düşəni aparmışdı. (O), yerdə qalan şeyləri camaatın əlindən aldı, cəvahirdən və qızıldan (qayrılmış) alətləri, qızıl-gümüş qab-qacağı, xalı-gəbə, pul və başqa şeyləri tamamilə əla keçirib, Məhəmmədhəsən ağanın evindən öz evinə apardı. Qalanın içərisində hökumət və divan işlərilə məşğul oldu. Ağa Məhəmməd şahın kəsilmiş başını öz məktubu ilə birlikdə qədim xidmətçilərindən<sup>1</sup> birinin vasitəsilə Balakənə mərhum İbrahim xanın yanına göndərdi. Şahın başı İbrahim xanın hüzuruna çatdıraqda onun öldürülməsi hamiya yə'qin oldu. Nəcabətin və ehtiramın tələbinə görə, şahın başını tam bir hörmətlə, qüsl və kəfən etdirib, lazımı dini mərasim qaydalarını bilən yaxşı mö'təbər mollalarla Cara göndərərək, o yerin böyük adamlarının qəbristanlığında dəfn etdi<sup>2</sup>.

(Xan) bir para maniələrə görə Qarabağa gedə bilməyib, üç ay Balakəndə qaldı, hamı, xüsusiilə Gürcüstan valisi, Gəncə hakimi Cavad xan və şirvanlı Mustafa xan töhfələr, hədiyyələr göndərib, onunla muttəfiq və bir olmaq arzusunda olduqlarını bildirirdilər. Çünkü qüvvətli düşmən olan padşah artıq ölmüşdü. Bütün Azərbaycanın və başqa yerlərin xanları həmişə mərhum İbrahim xanın hökmü və itaeti altında olub, uzun müddət onun əzəmət və şövkətini gördükərindən hər şeydən əvvəl istəyirdilər ki, onun mübarək xatırını özlərindən razı salsınlar, onunla möhkəm əlaqə bağlasınlar. Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ vilayətində hökumət işlərilə məşğul idi.

<sup>1</sup> Bu hadisə 1797-ci ildə baş vermişdir. Bax: N. Dubrovin. «İstoriə voini i vladιçestva russkix na Kavkaze», § cild, SPb, 1886 səh. 209.

Balakəndə bir ay qaldıqdan sonra Avar hakimi Ümmə xan və başqa Dağıstan sərkərdələri yeyinti və geyim şeylərindən ibarət böyük tədarük və çoxlu qoşunla mərhum İbrahim xanın yanına gəlib, belə bir böyük əmirin hörmətinə layiq qohumluq, mehribanlıq və qonaqpərəstlik mərasimini yerinə yetirdilər. Təkcə mərhum xana, onun adlı-sanlı oğullarına və Qarabağın bəylərinə deyil, hətta Şahsevən xanları və onların bəyzadələrinə də hörmət edib, xərc və azuqə verməkdə heç bir qüsür göstərmədilər.

Ümmə xanın gəldiyindən iki ay keçdikdən sonra, İbrahim xan Dağıstan qoşunu və sərkərdələri,

habelə Şahsevən və Qarabağ camaatı ilə birlikdə Balakəndən Qarabağa tərəf hərəkət etdi. Qarabağ əhlinin onun əleyhinə çıxması və müxalifət köstərməsi, habelə cavamlıq qürurundan başqa, əlinə bu qədər dövlət və şahlıq vəsaiti düşən Məhəmməd bəyin şeytana uyub müxalifət göstərməsi və özündən başqasını tanımaq istəməməsinin qarşısını almaq üçün xan Qarabağa hərəkət etmədən əvvəl, o zaman Mehdiqulu ağa adlanan Mehdiqulu xanı Qarabağ bəylərinin bir neçə övladı ilə oraya göndərdi.

Məhəmməd bəy Mehdiqulu xanın bəyzadələrlə Qarabağa gəlişindən sonra səmimiyyətdən, düzükdən və İbrahim xanın itaətindən çıxmayaçağından danışırdisa da, ürəyində hakimiyət həvəsinə düşmüdü. O, bir para dələduzu, xain və qorxaqları başına toplayıb, hökuməti öz əlinə almaq istəyirdi. Mehdiqulu xan zəruriyyətə görə onunla yumşaq rəftar edirdi, çünkü pərdəni yırtmaqla bir iş görə bilməzdi. O, gah ətrafda, gah da qalanın içində gəzir, həqiqəti mərhum xana yazıb gözləyirdi. Bu xəbər mərhum İbrahim xana Kür qirağında çatdıqda övladlarının ən böyükü mərhum Məhəmmədhəsən ağanı beş yüz nəfər ləzgi qoşunu və Qarabağ sərkərdələri ilə təcili olaraq yola saldı.

Mərhum xanın gəlmək xəbərini eşidən Məhəmməd bəy Qarabağ ellərini Araz kənarına köçürtmək və müxalifət etmək fikrinə düşdü. Mərhum Məhəmmədhəsən ağa, Məhəmməd bəyin qoşunu və tərəfdarlarının yiğincəyi olan Kirs dağındaki qalanın üç verstliyinə çatdı. Qarabağ əhli, qoşunu və mərhum ağanı gördükdən sonra hamı dəstə-dəstə onun xidmətinə gəlib əlini öpdülər. (Məhəmməd bəyin) topladığı ellər, yerləşdirildikləri meşə və çöllərdə qalmışdır. (Məhəmmədhəsən ağa) adam göndərib Məhəmməd bəyi öz yanına çağırıldı. Əvvəlcə Məhəmməd bəy qorxuya düşdü, lakin sonra xatircəm olub, Məhəmmədhəsən ağanın hüzuruna gəldi. mərhum Məhəmmədhəsən ağanın əlini öpüb, xatircəmliklə onun yanında qaldı. (Məhəmmədhəsən ağa) Məhəmməd bəyin istiqlaliyyəti zamanında qarşıqlılıqə bais olan bir neçə cinayətkarı Məhəmməd bəyin gözü qabağında məsuliyyətə cəlb edib, cəzalandırmağı əmr etdi.

Qalanın içərisində olan Mehdiqulu xan mərhum ağanın gəldiyini və qoşunla qalanın yanından keçib getdiyini eşitdikdə, əmisi oğlu Məhəmməd bəyin adamlarını tutub həbs etdirdi. Məhəmmədhəsən ağa Qarabağ ellərini xatircəm edərək, bütün mahallara hökmələr yazdı, hamiya öz işi və kasibçılığı ilə məşğul olmayı əmr etdi. Nəhayət, İbrahim xan qoşun əhli, yaxın adamları, Nəsir xan və Əta xan Şahsevənlə Qarabağa kəldi.

1. Mirzə Adığözəl bəyin yazdığını görə şahın kəsilmiş başını Balakənə qarabağlı Məhəmməd Rəfi bəy aparmışdır (bax: Mirzə Adığözəl bəy. Göstərilən əsəri, səh. 90).

2. Mirzə Adığözəl bəy yazar ki, İbrahim xan, şahın başını bir sovgat kimi Gürcüstan valisinə göndərdi (b a x: yenə orada).

## AĞA MƏHƏMMƏD ŞAH ÖLDÜRÜLDÜKDƏN VƏ İBRAHİM XAN BALAKƏNDƏN QARABAĞA QAYITDIQDAN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA

Mərhum (İbrahim) xan Qarabağa gəlib, hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində var-yoxdan çıxıb olduqca pərişan idilər. Ellərin çoxu Gürcüstan, Gəncə, İravan, Şirvan və hətta Rum vilayətlərinə dağlıb getmiş, mal-dövlətləri qarət olunmuşdu. Ətrafdakı xanlar üzdə itaətdən, dostluqdan dəm vururdularsa da, gizlində öz xeyirlərinə çalışırdılar. Belə xanlardan biri də şirvanlı Mustafa xan idi. İbrahim xan Balakəndə olan zaman Mustafa xan, İbrahim xanın kürəkəni Səlim xan Şəki hakimiyyətini ələ alıb, onun dövlətinə zərər yetirməsin deyə, Səlim xanın böyük qardaşını Şəkiyə hakim tə'yin etdi.

Məhəmməd bəy mərhum Məhəmmədhəsən ağa tərəfindən xatircəm edildikdən sonra başqa xanların övladı kimi mərhum Pənah xan sülaləsi arasında heç bir qorxu hiss etmədən yaşayırırdı. Buna baxmayaraq, cavanlığı üzündən və dövlətinə məğrur olduqından Kür qıraqına gedib, şəkili Məhəmmədhəsən xanla dostluq etməyə başladı. Məhəmmədhəsən xan onu aldadıb dedi:

«Mən bir kor kişiym, Mustafa xanın hökmündən cana gəlmışəm. Gel, qızımı sənə verim, mənim yanımda qal; Şəki vilayətinin hökumətini öz əlinə al».

Məhəmməd bəy bu sözlərə aldanıb öz adlı-sanlı qohumundan, möhtərəm əmisindən əl çəkərək Məhəmmədhəsən xanın yanına getdi. Məhəmmədhəsən xan isə onu gəlcək tutub həbs etdi; yanında olan bütün cavahiratına, puluna və başqa şeylərinə sahib oldu. Mustafa xan qədimdən Məhəmməd bəylə qanlı idi, çünkü atasının əvəzinə onun atasını və qardaşını öldürmüştü. Mustafa xan Məhəmmədhəsən xanın yanına adam göndərib Məhəmməd bəyi öz yanına gətirərək öldürdü.

Beləliklə, (Mustafa xan) mərhum İbrahim xanın qardaşı oğlunu öldürdüyündən qorxu çəkərək, yenidən Qarabağı düşmənciliyə başladı. Digər tərəfdən Məhəmmədhəsən xan və Gəncə hakimi Cavad xan da Qarabağı düşmən oldular.

Bu zaman xəbər çatdı ki, Ağa Məhəmməd şah tərəfindən Şiraza və Fars vilayətinə hakim tə'yin edilmiş Sərdar Baba xan adlanan Fətəli şah, şahın qətli xəbərini eşitmək Tehrana gəlmiş və padşahın malinə, xəzinəsinə sahib olub, şahlıq taxtında əyləşmişdir. Bu tərəfdən Şuşa qalasından qaçmış Sadiq xan Şəqaqi, Azərbaycanı başsız götürüb, səltənət iddiasına düşmüştü. O, başına çoxlu adam toplayıb, Tehrani almaq və girov aparılan ailələrini geri qaytarmaq əzmilə İraqa tərəf hərəkət etdi. Lakin Fətəli şah, Sadiq xanın qarşısına çıxıb, onu məğlub edərək qaçırtdı. Sonra böyük hörmətlə mərhum İbrahim xanın yanına elçi göndərib, Ağa Məhəmməd şahın cəsədini tələb etdi və İbrahim xanın ona tabe olmasını arzu etdiyini bildirdi.

Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan ətrafi isə düşmən və bədxahlar bürüdüyündən. İbrahim xan mülayimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərdi.

Fətəli şah İbrahim xanın belə hərəketini özü üçün xoşbaxlıq sanıb, onun adamlarını xələt və ənamla geri qaytardı. Ona xələt, qılınc göndərib. Qaradağın hökumətini bütün mədaxili ilə İbrahim xana bağışladı və onunla qohum olmaq istədiyini bildirib dedi: «hər iki tərəfin xatircəmliyi üçün əziz və möhtərəm qızınız Ağabəyim ağanı bizim hərəmxanəyə layiq bilməlisiniz. O bizim hərəmxanamızın xanımı olmalıdır». (Xan) müşavirədən sonra bu işi məsləhət bildi.

O tərəfdən şah böyük tədarük görüb, yüksək xanları (İbrahim xanın) yanına göndərdi. Böyük hörmət və izzətlə Ağabəyim ağanın kəbinini kəsdirdi; onu qadınlarının möhtərəmi və hərəmbaşısı etdi. İbrahim xanın oğlu Əbülfət ağanı öz yanına apartdırıb, yüksək xanlar sırasında, öz məclisində oturdu. Onun xatirini həmişə əziz və möhtərəm tutardı. Hər il Fətəli şahın adından mərhum İbrahim xana və mərhum Məhəmmədhəsən xana xələt, qılınc, qızıl yəhər, əsbablı at və başqa bəxşislər göndərilərdi. Bu vəziyyət yüksək Rusiya dövlətinin böyük imperatorunun sərdarı qoşunla Gürcüstan vilayətinə gələrək, müstəqill halda Tiflis şəhərində yerləşdiyi günə qədər davam edirdi.

Rusiya dövlətinin başçıları İravan, Gəncə, Şirvan və Qarabağ vilayətlərini zəbt etmək fikrində olmadıqları zamanda belə, mərhəmətli padşah mərhum Yekaterina vaxtından başlayaraq, qüdrətli Rusiya dövlətinin məhəbbəti İbrahim xanın ürəyində yerləşmiş və ona qiyabi olaraq səmimiyyət və rəğbət bəslərdi. Bu səmimiyyət xüsusilə general-anşef Zubovun gəldiyi zaman daha da artdı. Ondan əvvəl belə İbrahim xan Gürcüstan valisi ilə dost olduğunu, bir-birinin mənənəfi və xeyrini gözlədiklərinə görə, xan valinin məsləhəti üzrə öz elçisini valinin elçisi ilə birlikdə Mazdok xəttində sərdar olan qraf Qudoviçin yanına göndərib, Rusiya dövlətinə qarşı olan itaət və səmimiyyətini bildirmişdi. İndi də (İbrahim

xan) Tiflisə gəlmiş Rusiya dövləti sərdarının yanına elçi vasitəsilə məktub göndərib, özünün qədim səmimiyyətini təzələdi.

Sabiq Sədar (Qudoviç) qayıtdıqdan sonra sədarlıq vəzifəsinə general Kavalevski təyin olundu. (Xan) yenidən Kavalevskinin yanına elçi ilə hədiyyələr göndərib, öz dostluğunu bildirdi. Həqiqətdə də general Kavalevski elçiləri böyük hörmətlə qarşılıyib, xüsusi sovqat və töhfələr göndərərək, mərhum İbrahim xanın haqqında olduqca mehribanlıq göstərdi.

Nəhayət, böyük sədar knyaz Sisianov Gürcüstana gəldi<sup>1</sup>. Böyük knyaz qeyrəti və cəsur sədar olduğundan başqa sərdarların əksinə olaraq, Car və Tala ləzgilərinin bir para hərəkətlərinə və Gəncə hakimi Cavad xanın intizamsızlığına dözə bilməyərək, Gürcüstan əhalisinin rahatlığını təmin etmək üçün Car və Tala ləzgilərini və Cavad xanı tənbeх etməyi lazımlı bildi.

O, xristian tarixilə 1803-cü ilin axırlarında gəlib, Gəncə qalasını mühasirə etdi. Bir aylıq mühasirə müddətində bir neçə dəfə adam göndərib, Cavad xanı böyük imperatorun itaətinə və qalanı təhvıl verməyə dəvət etdi. Haman il, ramazan ayının axırıncı gecəsi, orucluq bayramının axşamı hückum edərək qalanı aldı<sup>2</sup>. Cavad xan, oğlu Hüseynqulu ağa ilə ümumi qırğında öldürüldü, bütün əhl-əyalı əsir oldu. Şəhər əhalisinin bir parası qırıldı, yerdə qalanı isə nicat tapdı.

(Knyaz), mayor Lisaneviçi Gəncə qalasından mərhum İbrahim xanın yanına göndərib, onu mərhəmətli Rusiya padşahına itaət etməyə dəvət etdi. Mərhum İbrahim xan cənab mayora xoş cavablar verərək, onu böyük ehtiramla və hörmətlə yazılmış məktublarla yola saldı.

1804-cü ilin bahar zamanı Fətəli şahdan qorxusu olan İravan hakimi Məhəmməd xan və Fətəli şahdan qaçaraq İranda yaşayan Naxçıvan hakimi Kəlbəli xan sərdar Sisianovun yanına elçi göndərib kömək istədilər. (Onlar dedilər:) «Fətəli şah öz oğlu vəliəhdı Abbas mirzəni İravan üzərinə göndərmişdir. Əgər sədar təşrif gətirib, bizə kömək etsə, biz İravan qalasını sərdara verib, yüksək Rusiya dövlətinə tabe olmağı qəbul edərik».

Ona görə sədar Sisianov İravana hərəkət etdi. Qızılbaş dövləti tərəfindən isə vəliəhd naibüssəltənə Qızılbaş qoşunu ilə gəlib çatdı. Arada vuruşma başlandı. Qızılbaşlar məglub oldular<sup>3</sup>.

Bu xəbər Fətəli şaha çatdıqda İravanın Rusiya dövləti əlinə keçməməsi üçün özü knyaz Sisianovun müharibəsinə gələrək, güclü qoşunla İravana girdi. Bir tərəfdən Fətəli şah, digər tərəfdən naibüssəltənənin qoşunu və başqa tərəfdən sərdarla bağladıqları əhdi pozub, qalanı ona təslim etməyən Məhəmməd xan və Kəlbəli xan Rusiya qoşununu dörd tərəfdən halqaya alıb, hətta Rusiya qoşununun azuqə yollarını da kəsdi<sup>4</sup>. Bu qədər zəhmətə baxmayaraq, Rusiya qoşununa qalib gələ bilmədilər. Hər iki tərəfə çoxlu ziyan dəydi. Nəhayət, sədar Sisianov Tiflisə qayıtmağı məsləhət bilib köçüb getdi. Fətəli şah da Azərbaycana və (oradan da) Tehrana getdi.

Şah, mərhum İbrahim xanla Rusiya sərdarı arasında dostluq əlaqəsinin olmasını və elçilərin gedib-gelişini eşitdiyinə görə, İravandan qayıtdığı zaman Əbülfət xana beş min nəfərlik qoşun verib, atasına yardım və kömək göstərmək adı ilə Qarabağa, İbrahim xanın yanına göndərdi və tapşırıdı ki, Məhəmmədhəsən ağanı bir neçə Qarabağ bəyzadələri ilə Fətəli şahın hüzuruna göndərsin. Əbülfət xan İbrahim xanın həyatının axırına qədər vəkil sıfətilə Qarabağda qalsın və Əbülfət xandan icazəsiz və məsləhətsiz heç bir iş görülməsin.

Mərhum İbrahim xan Fətəli şahın belə təkliflərindən inciyib, Əbülfət xana ağır cavablar verərək, yazdı ki, Qarabağ torpağına girmədən geri qayıtsın. Əbülfət xan möhtərəm atasının sözünə baxmayıb, İbrahim xan və Məhəmmədhəsən ağa Dizaq mahalının Tuq kəndində olduqlarından, Qızılbaş qoşununu götürüb, o tərəfdəki dağların qoçaq tūfənglilərini, özünün işgüzər nökərlərini və başqalarını toplayıb, tam bir sürət və böyük izdihamla mərhum İbrahim xanın və öz böyük qardaşı mərhum Məhəmmədhəsən ağanın hüzuruna gəldi. Haman gecə Mehdiqulu xan da gəlib çatdı.

Şəhər Əbülfət xan böyük dəstə ilə Tuq kəndinə hückum etdi. Mərhum xanın və oğlanlarının yanında olan qoçaq tūfənglilər və adlı-sanlı atlılar hückuma keçərək, Qızılbaş qoşununu məglub edib, (düşmən) ordusunun bütün at və heyvanını qarət etdilər. (Düşməndən) çoxlu əsir düşən və ölen oldu. Əbülfət xan Arazin o tayına qaçıdı.

<sup>1</sup>Knyaz Sisianov Gürcüstana 1803-cü ilin fevral ayında gəlmişdir (b a x: AKAK, § cild, sənəd 1, səh. 4)

<sup>2</sup> B a x: «Knyaz Sisianovun Cavad xana yazdığı 1803-cü il 29 noyabr və 9, 11, 26, 28, 29 dekabr tarixli məktublar» (AKAK, II cild, sənəd 1172, 1175-1179, səh. 588, 590-591).

<sup>3</sup> Gəncə qalası 1804-cü il yanvar ayının 3-də səhər açılan zaman alınmışdır. B a x: «Knyaz Sisianovun Qafqaz mülki qubernatoruna yazdığı 1804-cü il 8 yanvar tarixli, 5 nömrəli tə'liqə» (AKAK, II cild, sənəd 1182, səh. 592).

<sup>4</sup> Mühəribə 1804-cu il iyun ayının 19 və 20-də, Üçkilisə (Eçmiədzin) yaxınlığında olmuşdur. Bu vuruşmada Sisianovun qoşunu Babaxan oğlunun sərgərdəliyi altında olan İran qoşunlarının hückumunu dəf etdi. B a x: «Knyaz Sisianovun İravan hakimi Məhəmməd xana yazdığı 1804-cü il 22 iyun tarixli 316 nömrəli məktub» (AKAK, II cild, sənəd 1231, səh. 615).

<sup>5</sup> Bu hadisə 1804-cü il iyul ayının 2-də Rusiya qoşunları İravan qalasını mühasirə etdi. Kənddən sonra baş vermişdir (AKAK, II cild, sənəd 1168, səh. 810). Müqayisə et: Mirzə Adigözəl bəy. Göstərilən əsəri, səh. 104.

Fətəli şah bu xəbəri eşitdikdə, İbrahim xanın Qızılbaş dövlətindən bütünlükə əl çəkməməsi və Rusiya dövlətinə meyl göstərməməsi üçün yumşaq hərəkət edərək, iki-üç nəfər xanı elçi adı ilə İbrahim xanın yanına göndərdi, Əbülfət xanı isə danlayıb, məzəmmət etdi. Kərim xan, Rəhim xan və Abdulla xandan ibarət olan bu elçiləri məlumat və şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəлиз andlarla dolu fərmanılı İbrahim xanın yanına göndərib söz verdi ki, bütün Qarabağ mahalını, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq mərhum İbrahim xan nəslinə verəcəkdir; övladlarından iki nəfərini də Şuşa qalasına, İbrahim xanın yanına girov göndərəcəkdir. Müqabilində İbrahim xan Şuşa qalasının üç ağaçlığında, Tiflis və Gəncə yolunun üstündə olan Əsgəranın hər iki qalasını (Qızılbaş) qoşununa təhvil verməlidir. Rus qoşununun qabağını kəsmək üçün hər iki qala möhkəmləndirilib, içərisində qoşun saxlanmalıdır. Habelə qalanın bir ağaçlığında olan çay, Şuşa qalasının üç verstliyindəki səngərlə birlikdə Qızılbaş qoşununun ixtiyarına verilməlidir. Beləliklə, hər iki çay, keçidlər və qalanın yolları Qızılbaş qoşununun əlində olmalıdır. Rusiya dövlətinin qoşunu Şuşa qalasına gəlmək istədikdə onun qabağını almaq üçün buralarda möhkəm səngərlər qurulmalıdır. Bir nəfər sərdar iki-üç min atlı ilə Şahbulagında oturmali, Tiflis və Yelizavetpol tərəflərinin işindən xəbər tutmalı və oralarda qətl-qarət etməlidir. Heç bir kimsə İbrahim xanın itaət və əmrindən boyun qaçırmamalıdır. Qızılbaş qoşununun bütün məxarıçı Fətəli şahın xəzinəsindən veriləcəkdir. Kimsə Qarabağ vilayətinin zərrə qədər şeyinə belə tamah gözü ilə baxmayacaqdır, Qoşuna lazımlı olan sürsət və başqa şeylər pulla satın alınmalıdır. Bunlardan məqsəd odur ki, allahın əlilə yaradılmış, Gürcüstanın və Şirvanın qapısı olan möhkəm Şuşa qalası Rusiya dövləti qoşununun əlinə keçməsin.

Mərhum İbrahim xanın qızı Ağabəyim ağa Fətəli şahın baş hərəmi, oğlu Əbülfət xan isə əmirəlümərə və hörmət sahibi olduqlarına baxmayaraq o, yüksək Rusiya dövlətini əbədi, böyük imperatorun ədalət və mərhəmətini daimi sanıb, imperatorun mərhəmətinin dəyişilməz olduğuna inamı var idi. (Buna görə də) İran dövlətinə və onun mərhəmətinə məhəl qoymayıb, yenidən Tiflis şəhərinə elçi göndərdi. Sərdar Sisianovla görüşmək və itaət şərtlərini qurtarmaq istədiyini bildirdi.

Sərdar knyaz Sisianov İbrahim xanın elçisini hörmət və ən'amlı geri qaytarıb, xəbər vermişdi ki, görüş yazda vilayətin yaxınlığında olacaqdır.

Buna görə 1805-ci il may ayının birində mərhum İbrahim xan, oğlanları general-major Məhəmmədhəsən ağa, general-major Mehdiqulu ağa, polkovnik Xanlar ağa və Qarabağın başqa əyanı ilə birlikdə böyük sərdar knyaz Sisianovun yanına getdi<sup>1</sup>. (Knyaz) onlardan qabaq gəlib, Kürəkçay kənarında ordu qurmuşdu. İbrahim xan etimadlı adam göndərib, kürəkəni olan Şəki vilayətinin hakimi Səlim xanı da buraya gəlməyə təşviq etdi və onu Şəki vilayətinin əyanı 10 böyük sərdarın hüzuruna apardı.

Kürəkçayın qıraqında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra, traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basıldılar, böyük sərdar isə ona qol çəkdi<sup>1</sup>. Bir-birinə böyük hörmət və ehtiram göstərdikdən sonra geri qayıtdılar. Şərtə görə Məhəmmədhəsən ağanın ikinci oğlu Tiflisdə girov qalmalı oldu. Mərhum İbrahim xanın xahişinə görə bir dəstə rus qoşunu topxana ilə həmişə Şuşa qalasında xanın yanında qalmalı idi. Haman yiğincənda İbrahim xana və Səlim xana general-leytenantlıq, mərhum Məhəmmədhəsən ağaya və Mehdiqulu xana general-majorluq, mərhum Xanlar ağaya isə polkovniklik rütbələri verilməsi haqqında sərdarın vasitəciliyi ilə padşaha ərizə yazıldı. Dörd aydan sonra bu iltifat və daimi məvacibli dərəcələrin verilməsi haqqında fərman gəlib çatdı.

Kürəkçay yiğincəndən qayıtdıqdan sonra, mayor Lisanəviç sərdarın əmri ilə bir dəstə yeger və topxana ilə qalanın 10 verstliyində olan Xanbağına gəldi. Bu zaman, Qızılbaş qoşununun Araz qıraqına yaxınlaşması xəbəri gəlib çatdı. Arazın suyu qalxmışdı. Çayı körpündən başqa heç yerdə keçmək olmazdı. Buna görə Məhəmmədhəsən ağa Qızılbaş qoşununun Qarabağ torpağına gira bilməməsi və vilayətdəki ellərin, kəndlərin əkin yerlərinin tələf olmaması üçün yeger dəstəsini və mayoru götürüb, Qarabağın adlı-sanlı atlıları ilə birlikdə körpüyü tərəf ketdi. Lakin Qızılbaş (qoşunu) onları qabaqlayıb körpündən keçmiş və Qarabağ torpağına girmişdi. Qızılbaşlar Cəbrayıllı bağıları yaxınlığında rus və Qarabağ əskərlərinə rast gəldilər. Bərk vuruşma oldu. Gecə mərhum Məhəmmədhəsən ağa Şuşa qalasının müdafiəsini məsləhət bilib, qoşunla qalaya qayıtdı. Qızılbaş qoşunu qalanın dörd ağaçlığında olan Ağoğlana girdi. Beş minə yaxın qoşun isə Əskəran qalası ətrafına gəlib, iki tərəfdən qalanı almaq fikrində idilər.

Mayor bu əhvalati sərdara yazmışdı. Bu arada İranın naibüssəltənəsi Çanaxçı kəndinə gəlib, Əskəran qoşununun yolunu gözləyirdi.

<sup>1</sup> Bax: «Knyaz Sisianovun knyaz Çartoriyskiyə yazdığı 1805-ci il 9 may tarixli 298 nömrəli məktub» (AKAK, II çild, sənəd 1435, səh. 702). Müqayisə et. Knyaz Sisianovun, general-major Portnyaginə göndərdiyi 1805-ci il 23 may tarixli, 605 nömrəli təliqə (AKAK, II çild, sənəd 1438, səh. 707). Bax: Mirz Adıgözəl bəy. Göstərilən əsəri, səh. 108.

Polkovnik Karyagin və podpolkovnik Kotlyarevski böyük sərdarın əmrinə görə qoşun və topxana ilə Şahbulağı qalasının yaxınlığına çatdilar. Naibüssəltənə Çanaxçıdan köçüb, polkovnik Karyaginin üstünə getdi. Bunlar vuruşa-vuruşa Əskəranın yaxınlığına çatdilar. Qızılbaş qoşunu hər yeri, bütün yolları və Əskəran qalasını tutub möhkəmləndirdiyinə görə qoşunun və topların hərəkəti çətinliyə düşdü. Buna görə bir dəstə rus qoşunu orada səngərə-girib, on bir gün ərzində, gecə-gündüz bütün Qızılbaş qoşunu ilə vuruşdu. Bundan başqa rus qoşununun səngəri sudan da uzaq idi. On bir gündən sonra polkovnikin və Kotlyarevskinin yaralandığına və rus qoşununun yarısının davada tələf olduğuna və yaralandığına baxmayaraq, üç yüze yaxın saldat bütün topları götürüb, Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağına qayıtdılar. O müharibədə böyük xidmətlər göstərmiş Vanya yüzbaşı indi Məlik Vanyadır.

Rus qoşunun qalaya gira bilməməsi üçün Şahbulağında çoxlu Qızılbaş piyadası qoyulmuşdu. Buna baxmayaraq, (ruslar) həmin gecə hücum edərək qalanı Qızılbaşların əlindən aldılar. Bir nəfər Qızılbaş xanı neçə nəfər piyada ilə birlikdə öldürdü. (Ruslar) üç gün orda qaldıqdan sonra yenə Məlik Vanyanın bələdçiliyilə Gəncəyə ketdilər.

Fətəli şah özü də bütün Qızılbaş qoşunu ilə Qarabağa gəlib, Şuşa qalasının altı ağaçlığında ordu qurmuşdu. Naibüssəltənə Abbas mirzə də polkovnik Karyagin Gəncəyə getdikdən sonra Şahbulağının yaxınlığında ordu qurmuşdu. Bu zaman böyük sərdar Sisianov naibüssəltənə və Fətəli şahı məğlub etmək üçün rus qoşunu ilə Qarabağ torpağına daxil oldu. Naibüssəltənə Gürcüstanı viran və qarət etmək niyyətilə öz ixtiyarında olan qoşunla Qarabağdan köçərək Tiflisə tərəf getdi. Fətəli şah Ağoglanda qalmışdı.

Bu zaman, Rəştdən Fətəli şaha xəbər çatdı ki, rus qoşunu Xəzər dənizi yolu ilə Talış və Rəşt vilayətinə çıxmışdır. Şah bu xəbərə və sərdar Sisianovun geldiyinə görə köçüb Ərdəbilə tərəf ketdi.

Sərdar Sisianov Ağoğlanın iki ağaçlığında olan Xonaşenə qədər irəlilədi. Burada şahın köçüb getdiyini eşitdikdə Şuşa qalasına gəldi. Burada bir para işlərə baş çəkib, yuxarıda adı çəkilən şərt və təəhhüdlərlə İbrahim xanın yanına elçi sıfətli gəlmış üç nəfər Qızılbaş xanını özü ilə götürürək, böyük hörmət və razılıqla Tiflisə getdi. Haman ilin qış fəslində (knyaz) böyük Rusiya dövlətinin qoşunu ilə Kürdən keçib, Şirvan, Bakı, Quba və Dərbəndi tutmaq üçün Şəkiyə tərəf hərəkət etdi.

Böyük Rusiya dövlətinə səmimiyyət bəsləyən İbrahim xan öz istəkli oğlu Mehdiqulu ağanı Qarabağ qoşunu və bir neçə bəyzadə ilə birlikdə padşah əsgərləri sırasında tapşırılan vəzifələri yerinə yetirmək üçün sərdarın hüzuruna göndərdi.

Böyük (Rusya) dövləti itaəti altında olan Şəki hakimi Səlim xan sərdarı lazımlı tədarükət və layiqli peşkəşlərlə Şəki vilayəti sərhəddindən ötürüb Şirvan vilayəti sərhəddinə çatdırdı.

Öz dövlətinə, gücünə və ölkənin çətin yollarına qürrələnən Mustafa xan bir neçə gün sərdara qürurla cavablar yazaraq, itaətdən boyun qaçırdı. Lakin qüdrətli rus əsgərləri, Qarabağ və Şəki qoşunu qarşısında müqavimət göstərə bilməyəcəyini və Qarabağ qoşununun fürsət tapıb Şirvan kəndlərinə əl uzatdığını gördükdə o, Mehdiqulu xanla Səlim xanın göstərişi ilə itaət edəcəyinə yalandan söz verdi, İbrahim xan və Səlim xan kimi müqavilə və əhdnamə yazıb, üzdə Rusiya dövlətinin itaəti altına girdi<sup>1</sup>.

Böyük sərdar Şirvandan keçib Bakı tərəfə hərəkət etdi. Bu zaman mərhum İbrahim xanın xəstə olan böyük oğlu general-major Məhəmmədhəsən ağa allah rəhmətinə getdi. Bu kədər gətirən hadisədən Qarabağ vilayətini qəm və pərişanlıq basdı. Ürəkdə rus dövlətinə itaət etməyə razı olmayan bir para adamlar Məhəmmədhəsən ağanın vəfatından, Mehdiqulu ağanın vilayətdən uzaqlaşmasından, mərhum İbrahim xanın xəstəliyi, yaşıının çoxluğu və qüvvəsinin azlığından istifadə edərək, müqavilə və əhdnamənin əksinə olan işlər görməyə başladılar. Buna görə böyük sərdar Mehdiqulu xanı Qarabağ qoşunu ilə birlikdə geri göndərməyi məsləhət bilərək, onu böyük ehtiram, izzət, layiqli ənəm və xoş xəbərlər ümidi ilə Qarabağa qaytardı. Mərhum general-major Məhəmmədhəsən ağaya xüsusi səmimiyyəti və məhəbbəti olduğundan hörmətli cənab polkovnik Cəfərqulu ağaya sevgi və ehtiramını andıran məktub yazıb, mərhum Mehdiqulu xanın vəfatından son dərəcə təəssüfləndiyini, ona məhəbbət bəsləyib, qeydinə qalmağa hazır olduğunu bildirdi.

General-major Mehdiqulu xan Qarabağ qoşunu və bəyzadələri ilə möhtərəm atasının hüzuruna gəlib, böyük sərdarın məhəbbətli və ümidverici sözlərini söylədi. Fəsadlıq törədən bəzi şəxslərin qarşısını almağa başlayıb, yüksək (rus) dövlətinin qanunlarının yerinə yetirilməsi uğrunda çalışırdı.

Bu zaman xəbər çatdı ki, Hüseynqulu xan və onun adamlarından alçaq, və pis hərəkətin baş verə biləcəyini güman etməyən böyük sərdar, Bakı vilayətində iki nəfər bəyzadə ilə birlikdə (xanla) səhbat etməyə getmiş və bu zaman pusquda oturmuş İbrahim bəy və iki nəfər başqa adam onu və yoldaşlarını güllə ilə yaralayıb öldürmiş və bununla da özlerinin padşahın əsgərlərinə müxalif və düşmən olduğunu bildirmişlər.

<sup>1</sup> İbrahim xanın Rusiya təbəəliyinə keçməsi haqqındaki traktat 1805-ci il may ayının 14-də, Səlim xanın isə Rusiya ilə bağladığı traktat həmin il may ayının 21-də imzalanmışdır (AKAK, II cild, sənəd 1436, 1437, səh. 705).

Bu xəbərdən İbrahim xan, övladı və vilayət əhli kədərlənib pərişan oldular. Çünkü bunlar hələ Rusiya dövlətinin qayda-qanunlarından xəbərdar deyildilər. Fikirləri İran'a gedirdi. Çünkü orada belə bir böyük sərdar vəfat etsə idi, qoşunun və vilayətin işlərində böyük pozğunluq əmələ gələrdi. Əksinə, düşmənlə müharibədə rus dövlətinin bir neçə sərdarı və sərkərdəsi öldürülsə belə, ondan yüksək dövlətin möhkəm qanun-qaydalarına heç bir xələl dəyməz və ölkədə heç bir iğtişaş baş verməz.

Sərdar Sisianov vəfat etdikdən sonra general Nesvetayev Tiflis şəhərində qoşunu və vilayəti idarə etməyə məşğul oldu. Mərhum İbrahim xanın adamı (elçisi) məhəbbət və səmimiyyət andiran məktublarla generalın yanına getdi. Hər cəhətdən xatircəmlik əldə edildi.

Həmin il yəni 1806-ci ilin yaz fəslində Qızılbaş qoşunu Qarabağ torpağına yenidən hücuma keçməyə başladı. Gizlincə adamlar göndərib, mərhum İbrahim xana yenidən vədə və ümidi lə verməyə davam etdilər.

Elə qüdrətli düşmənin qabağını almaq üçün Qarabağda mayor Lisaneviç və yeger dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatlığından İbrahim xan, Qarabağ elləri və kəndlərinin ayaq altında dağılmaması üçün qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. O hər bir iş barəsində mayorla məsləhətləşirdi. Mayor isə yüksək Rus dövləti qoşununun tezliklə gəlib çatacağını İbrahim xana vəd edirdi.

Həqiqətdə isə (rus) qoşunu çox yubandı. Qızılbaşlar və onların qoşunu qalanın iki ağacliğina çatmışdı. Mərhum İbrahim xan evini və köçünü Xan bağından köçürüb, qalanın yaxınlığına gətirdi. Dələduzlardan bir neçəsi mayora nə isə demişdilər. Gecə mayor bir dəstə qoşunla İbrahim xanın yaşadığı mənzilə getdi. hökmü dəyişilməz olan fələkin qəzasından mərhum İbrahim xan bir neçə nəfər əhl-əyalı və yaxın adamı ilə orada öldürdü<sup>2</sup>.

General-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində idilər. Onlardan yüksək (rus) dövlətinə bəslədikləri səmimiyyət qaydalarını poza biləcək heç bir hərəkət baş vermədi. Əksinə qorxuya düşmüş xalqı sakitləşdirməyə çalışır, heç bir işdə cənab mayorun ziddinə getmirdi. Taxıl və ərzağın qılığına baxmayaraq, qoşun, üçün azuqə tədarük etməyə çalışırdılar. Qızılbaş qoşunu naibüssəltənə Abbas mirzə ilə Ağoğlanda yerləşmişdi.

Mərhum İbrahim xanın başına gələn kədərli hadisədən on beş gün keçməmiş general Nebalsin qoşun və topxana ilə Şahbulagında göründü. Mehdiqulu xan qoşunun gəldiyini eşitcək Qarabağın adlı-sanlı athları, xidmətçiləri və bir neçə bəyzadə ilə, Qızılbaş qoşununun ətrafi və yolları tutduğuna baxmayaraq, qalandan çıxıb, general Nebalsinin xidmətinə gələrək, rus qoşununa qovuşdu. Qoşun, Əskəran qalası yaxınlığında ordu qurdu. Polkovnik Cəfərqulu ağa, mayor və yeger dəstəsi ilə qalanı qorumaq üçün (Şuşa) qalasında qalmışdır.

General Nebalsin, İranın naibüssəltənəsinin Qızılbaş qoşunu ilə hücuma keçəcəyini ehtimal edərək iki gün gözlədi. Lakin bir əsər görünmədi. Buna görə belə məsləhət bildilər ki, Qızılbaş qoşununa tərəf getsinlər. Əgər onlar vuruşmaq istəsələr vuruşsunlar. Əks təqdirdə üzərlərinə hücum edib, onları Qarabağ torpağından qovub çıxartsınlar.

Naibüssəltənə, rus qoşunun ona tərəf hərəkət etdiyini eşitdiqdə bütün qoşunu ilə köçüb, müharibəyə gəldi. Xonaşen mənzilinin yaxınlığında iki qoşun üz-üzə gəldi. Müharibə odu alovlandı. Mehdiqulu xan, adamları və Qarabağ qoşunu ilə daim yol göstərir, kömək edir, döyüş zamanı isə Qızılbaş qoşununu məğlub etmək uğrunda bilavasitə çalışırdı.

İyul ayının 15-də Xonaşen mənzilində yeddi saat davam edən döyüşdən sonra generalın tədbiri, Katlyarevskinin mərdliyi və Mehdiqulu xanın köməyi ilə Qızılbaş qoşunu məğlub edildi. Qoşunun bir parçası öldürüldü, bir parçası, əsir düşdü, (qalandı isə) Arazə tərəf qəçdi. Katlyarevski də yaralandı. Otuz nəfərə yaxın zabit və əsgər yaralandı və öldürüldü.

General qoşun götürüb (düşmənin) ardınca Qozlu çaya qədər getdi, lakin onlardan əsər tapmadı. Naibüssəltənə ağır yükünü atıb qaçaraq, iki günün ərzində Qızılbaş qoşunu ilə Arazın o tayına keçdi.

Əbülfət xan, Qarabağın başqa qaçqın xan və bəyləri bütün elləri və neçə para kəndi köçürüb, Naxçıvan və Ordubad tərəfə aparıldılar. Qızılbaş qoşununun məğlub olması xəbəri gəlib çatdıqda, polkovnik Cəfərqulu ağa, cənab mayor Lisaneviç ilə birlikdə adamlarını və ellərin məşhur athlarını götürüb, Qarabağ camaatını geri qaytarmaq və Qızılbaş qoşununu dağıtmak üçün Zəngəzur mahalı yolu ilə hərəkət etdi.

<sup>1</sup> Mustafa xanın Rusiya təbəəliyinə keçməsi haqqında traktat 1805-ci il dekabr ayının 25-də imzalanmışdır. Bax: «Knyaz Sisianovun çara göndərdiyi 1805-ci il 27 dekabr tarixli, 51.nömrəli raport» (AKAK, II cild, sənəd 1366, səh. 674).

<sup>2</sup> Müəllifin oğlu Rizaqulu bu hadisəni daha geniş təsvir edərək yazar ki, o gecə on yeddi adam, o cümlədən İbrahim xan, arvadı Tuba xanım, qızı Səltənət bəyim, on iki yaşlı oğlu Kəbirli Abbasqulu ağa, Hacı Hacan, Əli bəy, Mirzə Haqverdi, qərvəndili Hümmət bəy, sarıcalı Külməli bəyin oğulları Cavanşir və Həsən ağa, nökərlərdən qərvəndili Əlipənah, əfşarlı Cavanşir və Mirzə Nəqi, kəbirli Əcəməlinin oğlu Hacı Həsən iki oğlu ilə, iki nəfər şelli və iki başqa adam öldürülmüşdür (bax: Mirzə Rizaqulu Camal bəy oğlu Azərbaycan SSR əlyazmaları fondu, inv. №B 470)

Onlar, var qüvvələri ilə gecə-gündüz dayanmadan getdilər. Əsgərlər üçün dağlarda yol getmək çətin olduğuna baxmayaraq, onlar da arxadan gəlib çatırdılar. Nəhayət, Qarabağ atlıları, polkovnik Cəfərqulu ağanın başçılığı ilə Qapan və Ordubad dağlarında Qızılbaş qoşununa çataraq, döyüşə başladılar. Dar dərələrdə, iki minə yaxın Qızılbaş süvari və piyadasını məğlub edərək, hamisini tutub soyundurdular, atlarını, şeylərini, paltalarını aldılar. Əsgərlər arxadan gəlib çatdıqda bütün Qızılbaş qoşununun bir parçasını əsir, qalanını isə qaçmış gördülər. Sürülüb aparılmaqdə olan Qarabağ el və camaatını qalanın yaxınlığındakı dağlara qaytardılar.

O zaman naibüssəltənə Araz qırığı tərəflərində idi.

Bir tərəfdən general Nebolsinin Mehdiqulu xanla birlikdə naibüssəltənəni məğlub etmələri, digər tərəfdən də mayorla polkovnik Cəfərqulu ağanın belə şücaət göstərmələri Qarabağ camaatını sakitləşdirdi və padşah əsgərlərinin gücünü nümayiş etdirdi. Hər kəs öz yerində yerləşib, rahat və asudə yaşamağa başladı.

Haman ilin qış fəslində general-anşef qraf Qudoviç böyük imperator mərhüm Aleksandr Pavloviç tərəfindən sərdarlıq vəzifəsinə təyin olunaraq Tiflisə gəldi. General-mayor Nesvetayev Mehdiqulu xanın məktub və yazılarını öz ərizəsilə imperatorun hüzuruna göndərdiyinə görə sərdar, onu öz hüzuruna, Tiflisə çağırtdırdı.

Mehdiqulu xan bütün kətxudalar və ellərin bəyləri ilə bərabər Tiflisə gələrək qrafla görüşdü. O biri günü böyük yığıncaq oldu. Qarabağ hakimliyi fərmanı və əhdnamədə qeyd edildiyi kimi, cavahirə tutulmuş qılınc və padşahlıq bayrağı vədəsi Mehdiqulu xana verildi. (Sərdar) onu müxtəlif mərhəmətlər göstərəcəyi müjdəsi və ümidi ilə Qarabağa yola saldı.

Mehdiqulu xanın hakimiyyəti göstərilən tarixdən başlayaraq, 1822-ci ilin oktyabr ayına qədər davam etmişdir. Bunun təfsilati yüksək dövlətin karguzarları tərəfindən dəftərdə qeyd edildiyinə görə sizə məlumdur və mənim ərz -etməyimə ehtiyac yoxdur.

## Fəsil

### BU VİLAYƏTLƏRİN KƏRAMƏTLİ ƏLAHƏZRƏT İMPERATOR BƏNDƏLƏRİNİN HÖKMÜ VƏ MÜHAFİZƏSİ ALTINA KEÇƏN GÜNDƏN BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA

İran<sup>1</sup> dövlətinə düşmənçilik edilən zaman böyük zərərlər çəkilmələrinə baxmayaraq, İran dövlətinin kargüzarları ondan sonra da daimi olan Rusiya dövləti ilə bağladıqları əhdnaməni, dostluq və ittifaq şərtlərini 1826-cı ildə pozdular. Səfir sifətilə İrana getmiş nəcabətli knyaz Menşikovu geri qaytarıb, qəflətən, Rusiya dövlətinə aid olan vilayətlərə soxuldular. Həqiqətdə isə onlar səhv edirdilər. Onlar, padşahın əsgərləri qarşısında tab gətirə bilməyəcəklərini, rus qoşunu dəryasının dalgaları təlatümə gəldiyi zaman, çör-cöp kimi məhv olacaqlarını düşünməmişdilər.

Birinci mərhələdə mərhum naibüssəltənə bütün qoşunu ilə Şuşa qalasının üstünə gəlib, ay yarıma qədər oranı mühasirə etdi. General Reuttun qoşunu az olduğuna, azuqəsi, bariti, gülləsi və topu olmadığına baxmayaraq, o (naibüssəltənə), Şuşa qalasının divarlarına yaxınlaşa bilmədi. Sərdar Əmir xanın, Şəmkürdə (Şamxorda) general knyaz Mədədovun qoşunları tərəfindən məğlub edildiyini eşitdikdə, ələcsiz qalıb, oradan köçdü və möhtərəm knyaz, qraf Paskeviç-Erivanskinin hökmü altında olan qoşunla müharibə etmək əzmilə Yelizavetpolun yaxınlığına qədər gəldi. Lakin bir saatdan artıq tab gətirməyib məğlub oldu. İki günün içərisində Arazi keçib Qaradağa ketdi. Böyük sərdar Çərəkən mənzilinə qədər onun ardına getdi, lakin bir nəfər belə Qızılbaş əsgəri tapmadı. Padşahın müzəffər qoşunun gücү, həqiqətdə, bütün xalqlar arasında şöhrət tapıb, dillərdə söyləndiyinə baxmayaraq, böyük və kəramətli imperatorun əsgərlərinin gücү xüsusilə haman 31-ci ildə, yüksək knyaz, möhtərəm qraf Paskeviç-Erivanskinin bu vilayətlərdə sərdarlıq və salarlıq etdiyi zamanda İran və Rum dövlətləri əhalisinə göstərildi. O, böyük rus dövlətinə daxil olan vilayətlərin çəşqin və pərişan qalmış əhalisini aram etdi. Böyük imperatorun mərhəmət dəryasından ümidiñ üzümüz, ev-eşiklərindən əl çəkərək, qaçqın və pərakəndə qalmış şəxslər və bu vilayətlərdə ocaq sahibi olan adamlar, günahları bağışlandıqına görə öz vətənlərinə qayıtdılar. İmperatorun dərya qədər olan mərhəməti qarşısında onların günahını zərrə qədər xırda sanıb, təqsirlərindən keçdi, mərhəmət və əfv ilə ümidvar edib, öz yerlərinə qaytardı. Allaha şükür, bütün onlar və başqaları öz mülklərinə sahib olaraq, rahatlıq və asayışlə ömr sürürlər. (Bu nemətə) şükürlər edib, böyük dövlətin çağırışını gözləyirlər ki, onun əsgərləri ilə birlikdə qulluq göstərib, canlarından keçsinlər. Çünkü padşahın müzəffər qoşunu ilə birlikdə İran, Rum və Dağıstan mühəribəsində iştirak edən Qarabağ camaati mənsəb və məvacib sahibi olmuş, heç biri bəhrəsiz qalmamışdır.

\*\*\*

Müsəlman tarixi ilə 1205 (1790-91)-ci ildən 1260 (1844)-ci ilə qədər xanlar xidmətində və Qarabağ vilayətində qulluq edib, kargüzar olmuşam və bir çox hadisə və mühəribələrdə iştirak etmişəm. Ümidvaram ki, bu yazdıqlarım knyaz namestnikin işıqlı nəzərinə çatacaq və onun mənə qarşı lütfü və mərhəməti artacaqdır. Ümidvaram ki, belə böyük əmir və yüksək canişin hər vaxt məni xoşhal etdiyi kimi, indi də mənə mərhəmət göstərər və mübarək xatırindən çıxarmaz. Həqiqətdə də o cənaba xeyirxah olub, xidmət etmək hər bir kəsə vacib və lazımdır. O, bütün səmimi dostlarına və xidmətçilərinə lütf etmişdir.

Keyrxahlardan həmişə razi olan yeganə allah onu daima xoşhal və xoştale etsin. Amin, ey kömək edən (allah).

«Yaxşı ad qoyub getmək. Qızıl saray qoyub  
getməkdən yaxşıdır».

## SON SÖZ

Qarabağ vilayətinin torpağı, əyalətləri və mərhum Pənah xanın və İbrahim xanın hökmdarlığından bəhs edən bu bir neçə vərəqi kəramət və ehsan mənbəi olan rəhmlı, böyük əmir, yüksək imperatorun canişini qraf və knyaz Mixail Semyonoviç Voronsovun mübarək adına

<sup>1</sup> Burada «İran» səhv yazılmışdır, «Rusiya» olmalıdır.

yazdığını onun nəcabəti və əzəməti haqqında Şuşa qalasında dediyim bu qitəni də xeyir dua olsun deyə buraya yazdım və sözümü bununla qurtardım.

Qitə

Lütfədə məruf olan adamın adına yazdım Həm qrafdır, həm knyaz Voronsov, Böyük xaganın xidmətində Bütün vaxtını sərf etmişdir. Ümidlə qapısına galən hər kəsi Lütfə geri qaytarmışdır. İlahi! Onun dövləti və baxtı artıq olsun. O, dunyada həmişə şad və sevincək olsun.

\* \* \*

Hadisələrin yazılışı 1294 (1875)-cü ildə qurtardı<sup>1</sup>.

*Fəsil*

### (XANLARIN HAKİMİYYƏTİ HAQQINDA)

Mərhum Pənah xanın Qarabağ vilayətində hökmənlilik müddəti Mərhum Nadir şahın qardaşı oğlu Adil şahdan xanlıq adı, hökumət fərmanı və hakimlik ləğəbi çatdıqdan sonra, on iki il davam etmişdir. Mərhum İbrahim xanın hökmənliliyi isə qırx ildən artıq olmuşdur.

Mərhum Mehdiqulu xan böyük imperatorun fərmani ilə Qarabağda on yeddi il. neçə ay hakim olmuşdur.

*Fəsil*

### MƏRHUM PƏNAH XANIN QARABAĞDA TİKDİRDİYİ BİNA VƏ İMARƏTLƏR

Birinci — Bayat qalasıdır ki, orada bişmiş kərpicdən hasar, bazar, hamam və imarətlər tikdirmişdir. İndi xarabadır, yalnız xırda-para qalıqları görünür.

İkinci — Şahbulagı qalasıdır. (Burada) bulaq başında daş və əhənglə məscid, hamam (tikilmiş), şəhər və bazar (salınmışdır).

Üçüncü-Şuşa qalasının sabiq divarı və indi qoşunun taxıl ambarı olan bina.

#### Mərhum İbrahim xandan qalmış bina və imarətlər

Birinci-müsəlman tarixi ilə 1182(1768/69)-ci ildə tikilmiş böyük camaat məscidiidir. Bu məscid köhnəldikdən sonra onu möhtərəm qızı rəhmətlik Gövhər ağa tə'mir edib, əvvəlkindən daha gözəl (şəklə salmışdır).

İkinci — Şuşa qalasının hasar divarıdır ki, müsəlman tarixi ilə 1198 (1783-84)-ci ildə binası qoyulmuş və üç il ərzində tikilib qurtarmışdır. İndi dövlət mə'murları di-varları yenidən tikdirmişlər və xanın tikdirdiyindən yalnız bə'zi yerdə əsər görünür.

Üçüncü — Əskəranın hər iki qalasıdır ki, müsəlman tarixilə 1203 (1788-89) -cü ildə Şuşa qalasının üç ağaçlığında Qarqarçayın keçdiyi iki dağın arasında tikilmişdir. Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun olsa düşmən oradan keçib Şuşa qalasına gedə bilməz.

Dördüncü-Dağ-daş arasında olan Xəzinə dərəsinin imarət və otaqlarıdır ki, mağaranın içərisində daş və əhənglə tikilmişdir. Oranın yalnız bircə yolu vardır.

Beşinci — (Şuşa) qalasının bir ağaçlığında olan Xan bağının tikintiləri.

Altıncı-Ağdam bağının hasarı, mərhum Pənah xanla başqa övladlarının qəbirləri üstündə tikilmiş uca günbəzlər və o (yerin) arxları.

<sup>1</sup> Bu tarix ehtimala görə əsərin köçürülməsi tarixidir.

## Fəsil

### İBRAHİM XANIN NİZAM-İNTİZAMI VƏ HAKİMİYYƏTİ ZAMANINDA OLAN QAYDALAR HAQQINDA

Qarabağın bütün elleri adları dəftər və siyahıda yazılmış atlı qosundan ibarət idi. Zərurət zamanında mahalların və kəndlərin piyada tüfəngliləri mahal məlikləri ilə birlikdə qoşun sıralarında hazır olurdular.

Qarabaq ellərindən tövcü pulu və məhsuldan malcahat alınmazdı. Lakin mahallardan və kəndlərdən hər il malcahat və tövcü yığılıldı. Hərdən bir Dağıstandan ləzgi qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş və ya ölmüş atının əvəzini vermək üçün ellərden də tövcü pulu, sürsat, taxıl, qoyun və mal alınırdı. Adları nökər və qoşun dəftərində qeyd olunmayan ailələrin nökər və qoşun əhlindən, habelə adları dəftərdə qeyd olunmuş nökər və qoşun əhlindən heç bir şey alınmazdı. Onlar məaf<sup>1</sup> idilər. Onların taxılı, atı və başqa ehtiyacı xanın öhdəsində idi. Qoşunun hər bir nökəri (nəfəri) bir evə təhkim olunmuşdu. O ev həmin nökər və atlının ehtiyacını təmin etməli idi.

## Fəsil

Hər il novruz bayramı gündündə, mərhum xan, qoşunun bütün adlı-sanlı sərgərdələrinə və minbaşalarına xələt, ənam və qılınc bağışlardı. Azərbaycan vilayətləri, mahallar, habelə məliklər hər kəs öz rütbəsinə görə peşkəş gətirirdi.

## Fəsil

Mərhum İbrahim xan, səfərdə olduğu və ya bir yerdə ordu qurduğu zaman, xidmətində olan minbaşaların, yüzbaşaların, Azərbaycan bəyləri, ağaları və xanlarının səhər, günorta, axşam xörəyi və atlarının arpası, habelə qoşun əhlinin, bir parasının, əmələnin, mirzələrin, eşik ağalarının, keşikçilərin və yasavulların bütün məxarici mərhum xanın xəzinəsindən verilərdi. Bir çox gecələr, minbaşılara və başqalarına buraxılan diri qoyunlardan başqa, qırıx puda yaxın düyü və otuz qoyun sərf olunardı. Bu hesabla sərf olunan çörəyin, arpanın, yağın və şirniyyatın miqdarını təsəvvür etmək olar.

## Fəsil

### MƏRHUM İBRAHİM XANIN GƏLİRİ

[İbrahim xanın] gəliri mahalların və kəndlərin taxıl və ipəyindən alınan malcahatdan və əkin yerlərində xana məxsus olan kotanlardan [istifadə edilməsi üçün alınan vergidən] ibarət idi. hətta yadimdadır, bir dəfə mərhum İbrahim xanın özünəməxsus olan cütələri və kotanları hesab edirdilər. Məlum oldu ki, xanın cüt və kotanı bütün Qarabağ əhlinin cüt və kotanı qədərdir; hətta onlardan iki cüt də artıqdır. Bütün bu qədər taxıl və mal-qara qoşuna, saraya, hərəmxanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunardı. Bunlardan əlavə (xanın) icarə, peşkəş, Qarabağ ixracatı və sikkəxanadan gəliri olurdu və (ona) Azərbaycan vilayətlərindən cinslə, pulla çoxlu peşkəş göndərərdilər.

## Fəsil

### MƏRHUM XANIN ƏXLAQI VƏ RƏFTARI

Mərhum İbrahim xan qərib sevən, qonaqpərəst, yetimlərə baxan, rəiyyətpərvər, qeyrətli, ürəkli, çörəkli, ehsan sahibi və ənam paylayan bir adam idi. Büyük seyidlərə və fağırlara çoxlu sədəqə və nəzir verərdi. Alımlərə, seyidlərə hörmət edərdi. Ətraf (mahalların), Azərbaycan, Şirvan və başqa vilayətlərin xanları, bəyzadələri ona pənah gətirib, kömək istədikləri zaman onlara hörmət edər və arzularına çatdırmaq uğrunda olduqca səy göstərər və onları arzularına çatdırardı. Gözəl qadınların məclis və söhbətinə çox meyli var idi.

<sup>1</sup> Mə a f-vergidən azad deməkdir.

*Fəsil*

## XANIN İLXISI

Xanın yaxşı atları, heyvamı və çoxlu ilxısı var idi. Xannın ilxısı İran və Rum vilayətlərində belə böyük şöhrət tapmışdı. Mərhüm xanın atlarının çoxu mərhüm Nadir şahın atları və ilxisinin cinsindən idi. Xan onları Azərbaycan vilayətlərindən, Şahsevən, Şətaqi və Xorasan xanlarından alıb götürmişdi. Təqribən üç-dörd min və bəlkə daha çox balalayan madyanı, xüsusi cins ayqırıları var idi. Xüsusi qoyun sürüləri, malı, camışı o qədər çox idi ki, saymaqla qurtarmazdı.

*Fəsil*

## MƏRHUM İBRAHİM XANIN KARGÜZARLARI, QARDAŞLARI VƏ QARDAŞOĞLANLARI HAQQINDA

Xanın qardaşları, qardaşı uşaqları, öz övladı və əmisi uşaqları məruf bəylər olub, mal, dövlət, nökər və cəlal sahibi idilər. Onların hər biri başqa vilayətlərin xanlarına bərabər idi. Əmisi oğlu Mirzə Əli bəy, bibisi oğlu Lütfəli bəy, qardaşı uşaqları-Fəzi bəy, Əbdüssəməd bəy, Kəlbəli bəy, Hümmətəli bəy və öz oğlanları o bəylərin sırasında idilər. Mehrəli bəy və İbrahim xan, Pənah xanın uşaqlarıdırıllar.

Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi-Həsənli, Bərgüşət, Qaraçorlu, Hacı Samlı, Kolanı və Qapan ellərinin bəyləri ilə Dizak, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və binövrə sahibi idilər. Özü tərbiyə edib, rəşadət, çalışqanlıq və səmimiyyətlərinə görə dövlət və rəiyyət sahibi etdiyi başqa bəylər də məshurdurlar.

*Fəsil*

## EVİNİN ƏMƏLƏ VƏ KARGÜZARLARI VƏ DÖVLƏT İŞİLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏRİ

Birincisi, Vaqif təxəllüslü mərhüm Axund Molla Pənahdır ki, tədbirli və kamallı məşhur vəzir idi və İranda, Rumda olduqca şöhrət tapmışdır. Onun türkçə yazdığı aşiqanə şeirləri indi də dillərdə əzbərdir. Hörmət sahibi olan başqa karguzaları, eşik ağaları, nazirləri və əmələləri də bacarıqlı, ağıllı və şirin dilli adamlar idi. Ağa Məhəmməd şahın əhvalatından sonra, Qarabağda üz vermiş pərişanlıq və qarışılıq nəticəsində mərhüm xanın bunlar kimi bir çox adamları, əmələ və karguzaları tamamilə vəfat etdilər.

*Fəsil*

## XANIN ADLI-SANLI EVLADI

Hələ mərhüm İbrahim xan sağ ikən, bir anadan doğulmuş böyük oğlanları Cavad ağa və Məhəmmədhəsən ağa vəfat etdilər. Bunların anası Cəbrayıllı bəylərindən birinin qızı idi. Mərhüm xandan sonra, polkovnik Xanlar ağa və İranda olan Əbülfət xan vəfat etdilər. Sonra, polkovnik Məhəmmədqasım ağa, Fətəli ağa, Süleyman ağa, Hüseynqulu ağa və Səfiqulu ağa öldülər.

İndi Qarabağda sağ qalanlar: həmail və cəvahir cıqqə sahibi general-mayor Mehdiqulu xan və Əhməd xandır ki, xan qızlarından doğulmuşlar. Şeyx Əli ağa isə kənizdən doğulmuşdur.

Mərhüm İbrahim xanın sağ qalan qızlarından biri nəcib Gürcüstan tavatının qızından doğulmuş Gövhər ağıdadır, biri də İzzət bəyimdir ki, Gürcüstan valisinin vəziri Mirzə Rəbinin qızından olmuşdur. Gürcüstan valisi İraklı mərhüm İbrahim xanla daima dost və müttəfiq olmaq istəyirdi. Lakin din ixtilafi imkan vermədiyindən öz vəzirinin üç qızını mərhüm xana və iki oğlu— Əbülfət xana və Məhəmmədqasım ağıaya vermişdi ki, bu nigah vasitəsilə aralarında məhəbbət əlaqələri yaradılmış olsun.

## **MEHDİQULU XANIN VARİŞ VƏ VƏLİƏHD OLMASININ SƏBƏBİ**

Mərhum İbrahim xan birinci dəfə Kürəkçay qırığında sərdar Sisianovla görüşdüyü zaman varislik və vəliəhdlik adı onun böyük oğlu mərhum Məhəmmədhəsən ağaaya verilmişdi. O zaman Məhəmmədhəsən ağanın ikinci oğlu girov adı ilə Sisianovun yanına göndərildi. General-mayor Məhəmmədhəsən ağa mərhum İbrahim xanın sağlığında öldüyündən, xanın yerdə qalan oğlanları içərisində on böyüyü general-major Mehdiqulu ağa idi. Buna görə mərhum İbrahim xanın öz sağlığında varislik və vəliəhdlik kağızı, xanın və Qarabağın başqa əyanının möhrü ilə Mehdiqulu ağaaya verildi. xan və varis adlandırıldı.

Bu səbəbə görə mayor Lisaneviç, mərhum İbrahim xan öldürdən sonra, general Nesvetayevin hüzuruna raport yazmış və ona əsasən 1807-ci ildə böyük imperator mərhum Aleksandr Pavloviçin fərmanı üzrə Mehdiqulu xana Qarabağın xanı adı, hakimiyyət bayrağı və cavahırə tutulmuş qılınc verildi.

Mərhum Mehdiqulu xanın hakimiyyəti dövründə baş vermiş hadisələr, böyük dövlətin karguzarları tərəfindən dəftərlərdə yazıldığından sizə mə'lumdur. Odur ki, mənim burada yazmağımı ehtiyac qalmır.

Son.

АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНСКОЙ ССР  
ИНСТИТУТ ИСТОРИИ

*Мирза Җамал  
Джеваншир Карабагский*

# ИСТОРИЯ КАРАБАГА

Издательство Академии наук Азербайджанской ССР

Баку — 1959

*Перевод предисловие, примечания и указатели*

**Ф. БАБАЕВА**

*Редакторы: Р. АЛИЕВ Ш. ТАГИЕВА*

## ОТ ИНСТИТУТА

Предлагаемое вниманию читателей произведение Мирзы Джамала Карабагского «История Карабага» является одним из ценных первоисточников по истории Азербайджана XVIII—XIX вв.

Мирза Джамал происходил из знатного рода; он был сыном одного из глав джеванширского племени. В 1797 г., после смерти Моллы Панаха Вагифа, он занял пост везира Карабагского ханства, на котором оставался и при Мехтикули хане, преемнике Ибрагим хана Карабагского, вплоть до 1822 г. После ликвидации ханского управления он был назначен в карабагский провинциальный суд, где служил до 1840 г., а затем, по преклонности возраста, вышел в отставку. Он умер в 1853 г.

Свое произведение Мирза Джамал написал на фарсидском языке. На азербайджанском языке оно публикуется впервые.

Прилагаемый сокращенный и вольный перевод его на русский язык, осуществленный А. Берже, был напечатан в 1855 г., в издававшейся в гор. Тифлисе в газете «Кавказ» (№ 61, 62, 65, 67, 68, 69).

В предисловии к переводу А. Берже, касаясь биографических сведений полученных им с помощью М. Ф. Ахундова сына Мирзы Джамала — Ризакули, пишет, что «кроме арабского, персидского и турецкого языков, Мирза Джамал знал лезгинский и аварский языки, имел сведения в астрономии и прекрасно знал историю и географию. Зная также медицину, он, по увольнении в отставку, до конца своей жизни безвозмездно пользовал больных, чем заслужил особое уважение народа».

Способности и память его были замечательны. Он писал стихи на арабском и персидском языках».

В книге Мирзы Джамала, состоящей из введения, семи основных глав, тринадцати мелких разделов и заключения, кратко изложена политическая история Карабага с древнейших времен до 1828 г.

Особую научную ценность представляют III—VII главы и последующие разделы, охватывающие почти все исторические события Карабага и сопредельных с ним районов периода 1747—1828 гг. Сведения, данные об этом отрезке времени, в особенности о времени правления Панах хана и Ибрагим хана, по сравнению с другими источниками, более подробны и достоверны. Ценность упомянутых глав заключается еще и в том, что автор, как явствует из его же высказываний, имеющихся в введении и заключении, состоя долгое время в должностях секретаря и визира при обоих ханах, являлся свидетелем, а порою и участником многих из описанных им событий. Изучая другие источники\* по Карабагу, можно с полной уверенностью сказать, что основу их в части событий, происходивших при Панах хане и Ибрагим хане, составляло произведение нашего автора.

В отличие от других авторов — А. Бакиханова, Мирзы Адигезаль бека, — описавших только политическую историю Азербайджана, в том числе и Карабага, Мирза Джамал Джеваншир в своем труде дает весьма интересные сведения — об оросительных каналах Карабага, о культурах, возделывавшихся в этом плодородном районе, имущественном положении ханов и их приближенных, положении крестьян и кочевых племен, изнывавших под кабалой местных феодалов, налогах, взимавшихся с них, бедствиях, причиненных населению нашествием иранских войск, военной организации Карабагского ханства, доходах и расходах дворца и т. п., позволяющие нам иметь представление и о социально-экономическом положении Карабага в XVIII и первой четверти XIX вв.

Несмотря на то, что в этом произведении нашла свое отражение некоторая ограниченность мировоззрений автора, обусловленная самой эпохой, оно и по сей день имеет большую научную значимость. Это сочинение является одним из замечательных памятников истории Азербайджана.

Учитывая ценность публикуемого произведения в деле изучения истории Азербайджана XVIII—XIX вв., Институт истории Академии наук Азербайджанской ССР считал необходимым издать этот труд как в оригинале, так и в переводе на азербайджанский и русский языки.

Для перевода была взята рукопись, хранящаяся в Республиканском рукописном фонде

Академии наук Азербайджанской ССР (инв. № В=712/11603). В качестве подсобного материала использована рукопись сына автора — прaporщика Ризакули, внесшего некоторые дополнения в произведение своего отца. Эта рукопись также хранится в указанном выше фонде.

Перевод снабжен примечаниями и указателями собственных имен и географических названий.

**НЕЗАВИСИМОЕ ПРАВЛЕНИЕ ПОКОЙНЫХ ХАНОВ  
КАРАБАГСКОГО ВИЛАЙЕТА ПАНАХ ХАНА И ИБРАГИМ ХАНА  
И РАЗНЫЕ СОБЫТИЯ, ОПИСАННЫЕ МИРЗОЙ ДЖАМАЛОМ КАРАБАГСКИМ  
ПО ПОРУЧЕНИЮ ГЛАВНОКОМАНДУЩЕГО ВОРОНЦОВА**

Во имя аллаха всемилостивого и всемилосердного! Безгранична хвала и бесконечное прославление подобают [лишь] создателю всех тварей, который возлагает венец счаствия на голову тому, кому захочет, и отнимает его у того, у кого захочет.

И воистину, величие, могущество и счастье — [плоды] его всеобщей милости и извечной щедрости.

Бейт

Решаешь ты — кому рабом, кому быть государем,  
Кому захочешь, счастье ты даришь.

После восхваления и прославления создателя земли и неба [следует отметить, что] для сведущих людей не является ни .секретом ни тайной то, что знание и осведомленность в минувших событиях, в положении и особенностях каждого вилайета приумножают прозорливость и приносят пользу. Поэтому прибывший в Шушинскую крепость в 1263 мусульманском году, соответствующем 1847 христианскому его, высокоблагородие кавалер, полковник Шахамир хан Бегляров родом из Карабага, встретился со мной, своим искренним другом Мирзой Джамалом Джеванширом карабагским, служившим долгие годы у ханов Карабага, отправляя должность карабагского везира и миры, а после их правления исполнявшим все поручения, будучи в числе служащих и чиновников высокого Российского государства; в силу своей доброжелательности ко мне и преданности к господину генералу от инфanterии, кавалеру различных орденов, графу и князю Михаилу Семеновичу Воронцову, — да будет милостив к нему всемогущий аллах! — являющемуся источником милости и щедрот, величественным, благородным покровителем именитых эмиров, защитником знатных и простых людей, наместником, его величества императора, милостивого хагана, падишаха — оплота вселенной, он во время беседы сказал [мне], что его сиятельство [Воронцов] испытывает большую тягу к знакомству с прошлыми событиями, происходившими в каждом из подвластных ему вилайетов, а также к [имевшим место] власти, могуществу и правом бывших ханов. В случае если будет написан и представлен взору милостивого главнокомандующего [Воронцова] обстоятельный обзор событий, действительно происходивших в Карабагском вилайете, он будет воспринят весьма благожелательно и заслужит его благословенное одобрение.

Так как, [я] — нижайший, в силу своей искренности и преданности, в особенности из-за благосклонности и милостей его превосходительства, эту возможность услужить считал для себя подлинным счастьем, дабы суметь хотя бы на йоту удостоиться светлого внимания столь великого, благородного, могущественного и милостивого эмира и быть осчастливленным его радостью и милостью, то, уповая на аллаха, изложил без всяких добавлений и убавлений все то, что было истиной, прочитанной мною в старых исторических [книгах], услышанной от сведущих пожилых людей и ставшей мне известной в течение пятидесяти лет моей жизни. Питаю надежду, что эта книга, преподнесенная его сиятельству, будет принята как подарок и зачтена в число моих заслуг [как знак] искренней преданности. «Аллах оказывает помощь и дарует успех».

Эти страницы я разбил на несколько глав; в каждой главе описал [различные] события.

*Глава первая*

**О ГРАНИЦАХ, ДРЕВНИХ ГОРОДАХ, НАСЕЛЕННЫХ ПУНКТАХ И РЕКАХ  
КАРАБАГСКОГО ВИЛАЙЕТА**

Как написано в древних исторических [книгах], границы Карабагского вилайета следующие:

С юга — река Аракс, от Худаферинского моста до Сыных кёрги<sup>1</sup>, что ныне находится на территории магалов Казах, Шамсаддин и Демирчи-Хасанлы. Чиновники Русского государства называют его «Красный мост». С востока — река Кура, которая у деревни Джавад соединяется с рекой Аракс и далее впадает в Каспийское море. С севера границей Карабага и Елизаветполя<sup>2</sup>

<sup>1</sup> Сыных кёрги (по-азербайджански) — «Сломанный мост».

<sup>2</sup> Тут и в некоторых других местах автор допускает историческую неточность: Ганджа в то время еще не называлась Елизаветполем.

[Ганджи] до реки Куры служит река Гёран, а Кура, протекая по границе, доходит до реки Аракс. С запада—высокие горы Карабага, называемые Кюшбек, Салварты и Эрикли.

В минувшие столетия, когда происходили [различные] смуты и изменения, а также в ряде случаев, когда государи Ирана, Рума<sup>3</sup> и Туркестана завоевывали эти земли, устанавливались новые границы, строились крепости и давались им иные названия.

Карабагский вилайет входит в состав страны Арана, ибо спустя некоторое время после потопа, который произошел при Ноe — да будет мир над ним! — один из потомков Ноя — да будет мир над ним! — завладев и благоустроив эти вилайеты и земли, расположенные между реками Кура и Аракс с городами: Тифлис, Ганджа, Эриван, Нахичеван, Ордубад и находящимися ныне в разрушенном состоянии на Карабагской земле Бардой и Байлаканом, стал управлять ими и назвал их Араном, так как его самого звали Аран.

Первый город, который был построен в Карабагском вилайете, это — город и крепость Барда, что находится у реки Тертер, в трех фарсахах от Куры. Жители того города в древние времена были то ли армяне, то ли какой-то другой народ. В те времена, когда бывшие халифы Бени-Аббаси [Аббасиды] благоустроили город Багдад, превратив его в Дар-уль-хулафе, и жили там, население того города в 306 мусульманском году, что соответствует 886 христианскому<sup>1</sup>, приняло ислам.

[Вторым] после него был город Байлакан, основанный приблизительно тысяча пятьсот лет тому назад Кубад падишахом, одним из монархов Ирана и Фарса.- От реки Аракс он прорыл крупный канал в обширную равнину Байлакан, основав там город. В окрестностях его, начиная от реки Кёндалан до реки Гаргар он построил села и деревни, определил райятам<sup>2</sup> место для жительства. Всюду создал пашни, пастбища, разбил сады и основал населенные пункты. Название того канала с древнейших времен было Барлас, а ныне он известен как Гёвур архы. До времен Чингиз хана этот город, деревни и канал были благоустроены.

В 635 [1237/38] году войска Чингиз хана пришли и осадили город Байлакан. Через несколько месяцев они, захватив город, предали его жителей поголовному истреблению. Население Карабагского вилайета — магалов и деревень — рассеялось по горам Карабага и Ширвана. Некоторое время этот самый город Байлакан и крупный канал находились в разрушенном состоянии. Когда же Теймур падишах из Туркестана пошел на Румский вилайет и, одержав победу в войне с Ильдрым Баязидом, государем Рума, возвращаясь обратно, он вновь благоустроил город Байкалан и, собрав много народа, снова прорыл канал в город и заново отстроил его.

Таким образом, он [Байлакан] некоторое время оставался благоустроенным. Но во времена сефевидских шахов и Надир шаха этот город при продвижении войск в сторону Грузии и Ширвана вновь был разрушен, а население его рассеялось. [Город] и ныне [лежит] в руинах.

Канал этот [Гёвур архы] поистине большой и весьма полезный. Если в [районе] орошения его водами будут произведены посевы хлеба, риса и других злаков, а также разбиты тутовые сады, то можно собрать весьма хороший урожай: с каждой четверти пшеницы можно получить свыше двадцати четвертей, а с одной четверти риса и проса — пятьдесят четвертей и даже больше. И сеять их нетрудно. [Землю] наилучшим образом обрабатывают двумя быками. Если в районе этого канала, конечно, при соблюдении надлежащего порядка, поселяться пять — шесть тысяч семейств и построят [себе] деревни и села, то они смогут жить очень хорошо в полном довольстве и достатке.

Кроме упомянутого крупного канала, тут имеются еще несколько других каналов, проведенных из Аракса, и если у каждого из этих каналов разместятся деревни по сто—двести семейств, то они смогут жить в достатке, благоустраиваться и извлекать большую пользу от посевов хлеба, риса и хлопка.

Невзирая на то, что с момента разрушения города Байлакана прошло более трехсот лет, все же эти каналы в начале правления покойных Панах хана и Ибрагим хана были благоустроеными, и упомянутые правители извлекали из них доходы. Каналы имеют следующие названия: Кюрек архы, Лувар архы, Меймене архы, Гемичи архы, Сары арх, Аяз архы, Ташгай архы<sup>3</sup>.

## Глава вторая<sup>4</sup>

<sup>3</sup> Рум — Турция.

<sup>1</sup> Тут явная ошибка, ибо 306 год хиджры начался 14 июня 918 г., а закончилась 3 июня 919.

<sup>2</sup> Райят - крестьянин, плативший аренду помещику.

<sup>3</sup> В переводе А Берже значится 16 каналов. См. Приложение, стр. 117

<sup>4</sup> Автор в этой главе ограничился лишь описанием вопроса о подданстве Карабагского вилайета. Остальные вопросы освещены им в последующих главах.

## О ПОДДАНСТВЕ, ДРЕВНИХ ОБЫЧАЯХ И ПОРЯДКАХ КАРАБАГСКОГО ВИЛАЙЕТА

Во времена пребывающих [ныне] в раю сефевидских государей, находившихся в Иране, Карабагский вилайет, илаты<sup>5</sup>, армянские магалы Хамсе<sup>6</sup>, состоящие из магала [магалов] Дизак, Варанда, Хачин, Чилябурд и Талыш, подчинялись ганджинскому беглярбеку. Хотя и до правления покойного Надир шаха среди илатов Джеваншира, Отузики, Баргушата и пр. имелись мелкие ханы, но и все они были подвластны елизаветпольскому беглярбеку. Даже и после того как Надир шах отвоевал Тифлисский, Ганджинский, Эриванский, Нахичеванский и Карабагский вилайеты у жителей и войск Рума, Карабагский вилайет в течение короткого времени оставался под властью елизаветпольского беглярбека, а иногда подчинялся азербайджанскому сардару. Среди илатов и в магалах также были ханы и мелики, которые исполняли государственную службу по поручению азербайджанского сардара. Такое положение существовало до 1160 мусульманского года, соответствующего 1743 христианскому году<sup>1</sup> когда был убит Надир шах.

### *Глава третья*

## О ПРОИСХОЖДЕНИИ ПОКОЙНОГО ПАНАХ ХАНА И ЕГО УПРАВЛЕНИИ В КАРАБАГСКОМ ВИЛАЙЕТЕ

Род покойного Панах хана происходит от Дизакского Джеваншира<sup>2</sup> из оймака Сарыджаллы, одного из ветвей племени Бахманлы, прибывшего в древние времена из Туркестана. Предки его среди джеванширского племени были известными, знатными, богатыми, благодетельными людьми.

Когда Надир шах покорил Карабагский, Ганджинский и Ширванский вилайеты, он вызывал к себе вся кого, кто среди илатов и в деревнях казался ему смелым и умелым, и, включив в число своих служащих, жаловал ему содержание, положение и чин. В том числе [он вызвал к себе] Панах хана, который среди илатов был известен как Панахали бек Джеваншир сарыджаллинский. Во всех известных делах он преуспел, а в битвах и сражениях отличился больше своих соратников. Особенно [крупные] подвиги он совершал во время войны Надир шаха с войсками Рума. Поэтому [шах] привел его к себе, и тот все время, как в походе, так и дома, старался добросовестно служить ему. Усердно выполняя порученные ему дела, он добился сана и почета у шаха.

Так прошло несколько лет. Из-за дня в день приумножалась милость Надир шаха к нему. В чинах и положении он добился превосходства над своими соратниками и сослуживцами. Некоторые недруги как при шахском дворе, так и в среде илатов, стали так злословить, как это и свойственно завистникам и зложелателям, тайно и открыто о Панах хане перед Надир шахом, что ослабили расположение шаха к нему. Узнав об истинном положении дел, Панах хан в страхе за свою жизнь, улучив момент, когда шах был в Хорасане, с несколькими людьми из своих родственников и приближенных в 1150 [1737/38] году бежал в Карабагский вилайет.

Когда его бегство стало известно шаху, за ним были посланы гонцы, чтобы схватить его в дороге, но это не удалось. Были написаны весьма настоятельные приказы сардару Азербайджана и правителям Ганджи, Тифлиса и Ширвана о том, чтобы схватить Панах хана, где бы он ни находился, и доставить его к шаху. Несмотря на то, что его семья, домочадцы и прочие родственники и близкие были преследуемы и оштрафованы по приказу шаха, однако и это не помогло.

Вступив в пределы Карабагского вилайета, он совместно со своими приближенными то находился в горах Карабага, то проживал в магале Кабала Шекинского вилайета. По истечении некоторого времени старший сын его, Ибрагим Халил ага, которому тогда было около пятнадцати

5.Илаты — кочевые племена .

6 Хамсе-буквально Пятерица

<sup>1</sup> 1160 г.х. соответствует 1747г., и Надир шах был убит именно в 1747г.

<sup>2</sup> Оймак - нарицательное наименование каждого из родов, входящих в состав племени, а также территории, занятой каким-либо родом.

лет, прибыл из Хорасана, где у них был свой собственный дом, к своему почтенному отцу в Карабаг и [в дальнейшем] все время находился при нем.

Таким образом Панах хан прожил несколько лет, а когда Надир шах был убит в указанном выше 1160 [1747] году, появился среди оставшейся части населения Карабага, собрал вокруг себя умелых юнош и стал грабить [районы] Ганджи, Нахичевана и пр. Всех юнош, в особенности своих приближенных, он наделил богатством, одеждой, конем и прочим имуществом.

В это время пришло известие о том, что илаты Джеваншира и прочие племена, переселенные шахом в Хорасан, самовольно возвращаются на свою родину. Панах хан с теми людьми, которые были при нем, пошел до границ Ирака и Азербайджана навстречу карабагский илатам. Илаты и [его] родственники, увидев его в полном здравии, а также узрев многочисленную группу окружавших его слуг и приближенных, обрадовались. Совместно с Панах ханом они вступили на карабагскую землю, и каждый, прибыв в свою былую кочевку, стал поживать спокойно.

Поскольку все илаты были измучены, ограблены и не имели средств [к существованию], Панах хан, объединив вокруг себя многих удалых юнош из своих родственников и илатов, занялся грабежом в Ширванском, Шекинском, Ганджинском и Карабагском вилайетах. Всех юнош он сделал самостоятельными и богатыми. Любовь остального народа он завоевал раздачей скота, коней и наград, а некоторых непокорных подчинили себе путем наказаний и убийств. Никто из жителей Джеваншира, Отузики и других деревень, а также илаты не смели не подчиняться приказам и распоряжениям Панах хана. Когда правители Ширвана и Шеки узнали о таком независимом поведении Панах хана в Карабагском вилайете, они сочли это вредным и опасным для себя и, решив совместно уничтожить Панах хана, заключили между собой союз.

Еще в то время, когда армянские магалы Хамсе не подчинялись ему [Панах хану], он нашел целесообразным построить в удобном месте крепость среди илатов, с тем чтобы в случае похода окрестных ханов против него защитить в ней свою семью, а также семьи родственников, служащих, приближенных и знатных людей. После совещания было заложено основание крепости Баят, которая ныне находится в Кебирлинском магале. В короткий срок были возведены внешние стены, вырыты рвы, построены базар, баня и мечеть. Туда [в крепость]он переселил всю свою семью и домочадцев, а также семейства своих родственников и знатных людей из илатов. [Кроме них], многие из окрестных жителей и даже жителей и особенно ремесленников Тебризского вилайета и Ардебиля, до которых дошла молва о преуспении, обходительности и милости Панах хана, также пришли с семьями и обосновались в крепости Баят. Крепость была сооружена в 1161 мусульманском году, что соответствует 1745<sup>1</sup> христианскому.

Усиление крепости Баят и увеличение числа сторонников Панах хана вызвали опасение у правителей Ширвана и Шеки, терпевших большие убытки от людей и войск Панах хана. Объединившись, они прибыли с большим войском для усмирения Панах хана и приступили к осаде крепости. Панах хан через каждые два-три дня со своими знатными всадниками, родственниками, платами и способными слугами делал вылазки из крепости и, мужественно сразившись с врагом на обширной площади, расположенной между крепостью и [лагерем] врага, возвращался в крепость с победой над войсками Ширвана и Шеки.

Осада длилась более одного месяца, [тем не менее] ханы Ширвана и Шеки ничего не могли сделать. И когда они увидели, что ежедневно захватывается большое количество их коней и выючных -животных, а войско терпит огромные потери, они вернулись в свои вилайеты с горечью и раскаянием. На обратном пути правитель Шекинского вилайета Гаджи Челеби, явившийся одним из достойных людей своего времени, сказал: «Панах хан был ханом. Мы пришли, воевали с ним и, не преуспев ни в чем, возвращаемся обратно, сделав его шахом».

После этого события [еще] более усилилась власть, могущество и [укрепилась] независимость Панах хана. Он задумал подчинить себе армянские магалы., Хамсе. Первым счел целесообразным подчинится Мелик Шахназар бек, старый мелик Варандского магала, находившийся во вражде с меликами магалов Чилябурд, Талыш и Дизак. Он всячески подчеркивал свою преданность и любовь к хану; последний же, считая подчинение такой крупной личности и почтенного человека гордостью для своего правления, оказывал ему большие почести и уважение.

Мелик Хачийнского магала, хотя некоторое время и усердствовал во вражде и неповиновении, но, наконец, и он покорился и был назначен Панах ханом медиком своего отдельного наследственного владения, которое существует и поныне. Жители Хачина [изъявили] покорность и добросовестно исполняли возложенные на них обязанности. Однако мелики Дизакского,

<sup>1</sup>1161 г. х. соответствует 1748 г. 68

Чилябурдского и Талышского магалов на протяжении нескольких лет продолжали враждовать и воевать с ним [с Панах ханом] и наконец, [лишь] после убийств, грабежей и прочих необходимых мер, предпринятых ханом, покорились и они.

По истечении пятилетнего пребывания в крепости Баят было решено, что, поскольку последняя находится в окружении многочисленных врагов, оставаться в ней и строить тут постоянные город и крепость несовместимо с правилами предосторожности. Поэтому крепость необходимо соорудить на таком месте, которое было бы связано с карабагскими горами, с тем, чтобы во время столкновения с врагами карабагские илаты могли сохранить свой скот и имущество от посягательства врагов в неприступных горах Карабага.

Так как жители Хачинского магала, т. е. Тарнакута, расположенного у Шахбулагы, постоянно шли по пути ненависти и вражды с Панах ханом, то он поставил себе задачей сначала подавить их смуту и со своим конным и пешим войском пошел на них войной.

Жители Хачинского магала, численностью около двух тысяч стрелков, укрывшись со своими семьями в труднодоступном месте, у Баллыгая, стали сопротивляться. Панах хан штурмовал их укрепление. В течение трех дней горел пожар битвы и сражения. На третий день Панах хан захватил их укрепление...

Население окрестных [районов] и магалов Хамсе после такого события, т. е. захвата Панах ханом мощного укрепления, находившегося - под защитой примерно двух тысяч стрелков, было охвачено невообразимым ужасом и страхом и то враждовало с ханом, то. вступало с ним в мирные отношения. Несколько раз имели место стычки с медиком Чилябурдского магала Меликом Хатамом и меликом Талышского магала Меликом Усубом. Оба они были старыми богатыми меликами и располагали множеством людей. Наконец, не имея возможности более оставаться на своих местах, они вынуждены были ютиться в труднодоступных местах — глубоких ущельях и на вершинах высоких гор. Когда они увидели, что их посевы, сады и скот подвергаются уничтожению и истреблению со стороны подданных и войск Панах хана, [подобная] жизнь стала им в тягость. Не имея иного выхода, они бросили свой край, дома, посевы и сады и убежали в Ганджу. В течение семи лет они жили в Ганджинском вилайете и [Шамкурском] магале.

Когда Панах хан избавился от вражды и смут жителей Хачина, он назначил отдельного мелика в Хачинский магал. Оставшиеся на месте [жители] покорились. Затем он приступил к постройке крепости Тарнакут,<sup>1</sup> что ныне известна под названием Шахбулагы. Поэтому было решено покинуть Баятскую крепость, [а вместо нее] основать [новую] крепость в Шахбулагы, близ большого родника, вокруг нее возвести на возвышенности широкие стены и построить там базар, площадь, баню и мечеть.

В 1165 [1751/52] году все семьи илатов, знатных людей, ремесленником, [а также] родственников и служащих [хана] переселились и обосновались в названной крепости. По истечении трех — четырех лет самостоятельного [правления] в Шахбулагы молва о независимости и всевозрастающем могуществе [Панах хана] и численности его сторонников получила широкую огласку в окрестных районах. Ханы Ширвана, Шеки, Гянджи, Эривана, Нахичевана, Тебриза и Карадага отправили письма и посланников Панах хану, выражая свои стремления к дружбе с союзу с ним. С некоторыми ханами он сроднился; завоевав занзезурские магалы Нахичевана, Тебризский Кафан, Карадагский Чулдур, Мегри и Гюнай, подчинявшиеся власти правителей Нахичевана, Тебриза и Карадага, он включил их в составе подвластных Карабагу земель, назначив им меликов и султанов. Все они покорились власти Панах хана. Это положение и до сих пор существует.

## Глава четвертая

### ОБ ИЗДАНИИ УКАЗА О НАЗНАЧЕНИИ ПАНАХ ХАНА ХАНОМ И ПРАВИТЕЛЕМ [КАРАБАГА]

После того как был убит Надир шах, сын его брата Али-кули хан, прозвав себя Адиль шахом<sup>2</sup>, сел на престол вместо покойного Надир шаха. Проживавший в Тебризе Сардар Амир Аслан хан,

<sup>1</sup> Тарнакут находился в среднем течение реки Тертера

<sup>2</sup> А. Бакиханов пишет, что он короновался под именем Али шаха. См. А. Бакиханов. Гюлистан-Ирам (на азерб. яз.), Баку, 1951, стр. 159.

которого Адиль шах назначил сердаром Азербайджана, прослышиав о независимости и славе Панах хана в Карабаге отправил ему от своего имени коня, саблю и подарки, призывая и побуждая его к подчинению Адиль шаху<sup>3</sup>. Оказав должное внимание и милости посланникам, Панах хан проводил их обратно к сардару Амир Аслану с несколькими знатными старостами из илатов и опытными, почетными людьми, ибо тогда, еще не представлялось возможным враждовать и вести войну с таким могущественным и состоятельным человеком, как сардар. Далее, ханы некоторых сопредельных вилайетов хотя на словах и уверяли в своей дружбе и искренности, но втайне были готовы вредить Панах хану. Поэтому он изъявил покорность, отправив подарки и письма с выражением своей верности правительству Адиль шаха.

Оценив такое повиновение и прибытие посланников как большую заслугу хана перед правительством Адиль шаха, сардар Амир Аслан написал донесение последнему. В 1161 мусульманском году, соответствующем 1745<sup>4</sup> христианскому, в крепость Баят, где жил тогда [Панах хан], были присланы указ Адиль шаха о присвоении ему звания хана и назначении его правителем Карабага и [дары]: драгоценный халат, конь с позолоченным седлом и сабля, украшенная драгоценными камнями. Сардар Амир Аслан также послал ему подарки.

Старост, прибывших к нему [к сардару] в качестве посланников, он проводил с большими подарками, почестями и уважением.

Таким образом, звание хана и [право на] правление Панах хану впервые были пожалованы указом Адиль шаха, сына брата покойного Надир шаха.

По истечении короткого времени до слуха Панах хана дошла весть о том, что Шахрух мирза, сын покойного Надир шаха, убив Аликули хана, прозванного Адиль шахом, вступил в Хорасане на шахский престол, и что на территории Ирака, Азербайджана и Фарса происходят беспорядки.

В такое [смутное] время Панах хан решил завладеть Ганджинским, Эриванским, Нахичеванским и в особенности Ардебильским вилайетами и покорить их ханов. За короткое время он некоторых подчинил себе силой, а других — посредством писем, посланников, а также путем заключения родственных уз. В частности, правителем города Ардебиля он назначил Даргяхкули бека сарыджаллинского. По своему усмотрению он назначал потомков ганджинских ханов правителями, а неугодных смещал [с должности]. Сыновей ханов некоторых вилайетов приводил в крепость Шахбулагы и держал при себе в качестве заложников.

Когда стало известно, что Мухаммед Хасан хан Каджар стал самостоятельным [государем] в Мазандаране, Ираке и Азербайджане, опытные и предприимчивые советники Панах хана, постоянно заботившиеся о делах правления, вновь [собрались] по указанию Панах хана и держали такой совет: «За период времени, прошедший после смерти Надир шаха, [между нами и] Аликули ханом и сардаром Амир Асланом существовали союзнические и дружественные отношения. Но теперь весьма возможно, что таких дружественных отношений не будет; кроме того, мы не имеем достаточной уверенности в отношении соседних ханов. Не исключена возможность, что они будут подстрекать Мухаммед Хасан хана и вместе с ним приступят к войне с нами. Тогда илаты и войска Карабага будут растоптаны кызылбашскими войсками и мы, не будучи в состоянии устоять в крепости Шахбулагы перед таким могущественным врагом и войсками соседних ханов, погибнем все до единого. Поэтому надо предотвратить событие, не ожидая, пока оно наступит. Крепость мы должны построить на веки вечные, среди гор, в непроходимом, неприступном месте, чтобы даже самый сильный враг не смог осадить ее. Дорога к крепости с одной стороны должна быть открыта платам, которые будут находиться в горах; не должна быть прервана связь [и] с магалами».

Этими [своими] соображениями они поделились с Меликом Шахназар беком, который всегда был их доброжелателем. Вопрос о постройке Шушинской крепости был решен по его совету и указанию. Для осмотра района [будущей] крепости [хан] отправил нескольких опытных и сведущих людей из числа своих приближенных. Внутри этой крепости не было проточной воды, кроме двух-трех маленьких родников, которые не могли обеспечить потребности большого скопления народа и жителей крепости. Поэтому они [посланцы хана] вырыли колодцы в нескольких местах, где, по их мнению, могла быть вода, и установили, что во многих [других] местах [также] можно вырыть колодцы и добывать воду. Обо всем они сообщили Панах хану, который обрадовался этому. Он направился туда вместе с несколькими своими приближенными и, осмотрев [местность], приступил к постройке крепости.

<sup>3</sup> Мирза Адигезаль бек пишет, что «Амир Аслан хан приехал для встречи с Панахали беком и удостоился чести видеться с ним. Мирза Адигезаль бек. Карабаг-наме. Баку, 1950, стр. 52.

<sup>4</sup> 1161 г. х. соответствует 1748 г.

В 1170 мусульманском году, соответствующем 1754<sup>1</sup> христианскому, он переселил [сюда] всех рaiятов, проживавших в крепости Шахбулагы, а также семейства знатных людей, меликов, служащих и старост из илатов и некоторых, деревень и предоставил им место для жительства внутри крепости. До этого здесь не было никаких жилищ. Это место было пашней и пастищем, принадлежавшими жителям Шушикенда, расположенного в шести верстах восточнее крепости. После устройства народа, определения для всех, в особенности для себя, [участков для] домов и жилищ, он совместно с искусными мастерами и прозорливыми каргузарами<sup>2</sup> построил стены крепости, которые ныне разрушены и лишь в некоторых местах остались их следы.

Спустя год после основания крепости Мухаммед Хасан хан Каджар, отец Ага Мухаммед шаха, намереваясь захватить Шушинскую крепость и подчинить себе Панах хана, переправился с войсками Ирака и Азербайджана через Аракс и разбил лагерь в четырех фарсахах от крепости. Целый месяц он находился там. Многое передумал и всякие планы строил он, чтобы принудить Панах хана к повиновению и покорить Шушинскую крепость, но не смог с таким [крупным] войском [даже] приблизиться к окрестностям крепости. Более того, отважные жители Карабага, как явно, так и тайно, захватывали коней, мулов и прочий выочный скот армии и наносили большой урон войскам Мухаммед Хасан хана.

В это время до слуха Мухаммед Хасан хана дошла весть о выступлении Керим хана Зенда в городе Ширазе, в стране Фарс, и о том, что тот, собрав большое войско, намеревается овладеть Ираком и Мазандараном. Поэтому оставил [мысль] о захвате крепости и покорении Ширвана, Ганджи и пр., [Мухаммед Хасан хан] спешно отправился в сторону Ирака, Фарса и Мазандарана. [Тем временем] Керим хан Зенд, захвативший до прибытия Мухаммед Хасан хана все вилайеты Фарса и некоторые вилайеты Ирака и других [провинций], подготовился к войне с Мухаммед Хасан ханом, который, собрав большое войско из Азербайджана, Гиляна и пр., пошел в сторону Фарса для подавления Керим хана. Но так как наделить счастьем и богатством может лишь создатель вселенной, несколько человек из приближенных Мухаммед Хасан хана задумали совершить предательство; они убили его, и в надежде получить высокие чины и крупные награды, отнесли его отрубленную голову к Керим хану. Однако поскольку защита чести сардаров и знатных лиц в таких непристойных делах долг самих сардаров, то он [Керим хан] наказал убийц Мухаммед Хасан хана, лишив их наград и милостей, дабы другие не совершали подобных предательств в отношении своих благодетелей.

После случая с Мухаммед Хасан ханом, из Урмийского вилайета [выступил] претендовавший на власть Фатали хан Афшар, являвшийся одним из сардаров Надир шаха, и завладел всем Азербайджаном. Хотя он и посыпал красноречивых посланников к Панах хану и призывал его к союзу и повиновению, но тот, справедливо считая повиновение таким сардарам позором и унижением для себя, возвратил его посланников с грубым ответом.

После прибытия посланников Фатали хан собрал большое [войско] из населения Азербайджанского, Урмийского и других вилайетов и, с намерением захватить крепость, овладеть Карабагом и уничтожить Панах хана, пошел на Шушинскую крепость и разбил лагерь в одном фарсане от крепости. Мелики Чилябурда и Талыша, питавшие скрытую вражду к Панах хану, присоединились к Фатали хану. Шесть месяцев они просидели у крепости. Через каждые несколько дней происходили стычки и сражения между Панах ханом и войском Фатали хана и во всех случаях воины Панах хана одерживали победу над кызылбашским войском. В течение этого времени Фатали хан ничего не смог сделать, [кроме как] наблюдать за учащавшимися изо дня в день поражениями.

Наконец, однажды со всеми своими пешими и конными войсками, а также пешими [бойцами] меликов указанных выше магалов он перешел в наступление. Переправившись через шушинскую реку, он подошел на полверсты к крепости, откуда [с одной стороны] выступил Панах хан со своими юными именитыми бойцами, отважными стрелками из илатов и магалов Варанды и Хачина, а с другой, перешли в наступление предводители конницы илатов с храбрыми родственниками Панах хана. Войскам Фатали хана было нанесено крупное поражение. [Воины Панах хана] в глубоких ущельях и тесных проходах ловили и убивали воинов Фатали хана до тех пор, пока те не сложили оружие. В этом штурме из войска Фатали хана было убито и захвачено [в плен] около двух тысяч человек пеших и конных. [Остальные] в полном расстрельстве и с

<sup>1</sup> 1170 г. х. соответствует 1756/1757 г.

<sup>2</sup> Каргузар — чиновник, управляющий делами.

раскаянием вернулись в свой лагерь, а одержавший победу Панах хан с трофеями и пленными возвратился в крепость. Фатали хан Афшар, ввиду такого поражения, а также приближения зимы, вступил на путь мира и соглашения, отправив опытных посланников с торжественными клятвами и обязательствами. [Он говорил]: «Пусть Панах хан отпустит захваченных и пленных воинов и станет нашим союзником и другом. Я же от чистого сердца выдам свою дочь за его старшего сына Ибрагим Халил агу и мы будем вечными родственниками и друзьями; с условием, однако чтобы он [Панах хан], для участия в свадьбе и церемонии бракосочетания отправил к нам в лагерь Ибрагим Халил агу, который пробыл здесь два —три дня, вернется обратно».

И чтобы хан был спокоен [за судьбу своего сына], он отправил к нему троих своих сыновей и родственников, с тем чтобы они до возвращения Ибрагим Халил аги оставались при хане в качестве заложников.

Поверив торжественным клятвам Фатали хана и [успокоенный] прибытием его сыновей и родственников, Панах хан отправил Ибрагим Халил агу с двумя -тремя старостами в лагерь Фатали хана. Обрадованный этим известием, Фатали хан выслал ему навстречу несколько своих сыновей.

Ибрагим Халил ага был доставлен в лагерь с большими почестями, весельем и музыкой. Под предлогом того, что [по приметам] час был недобрый, Ибрагим Халил агу продержали два дня в лагере, устраивая в честь него всякие пиры. В течение этих двух дней они с присущим им внешним вниманием и вежливостью, оказываемыми с целью обмана других и осуществления своих [коварных] замыслов, совершили все установленные церемонии и освободили из плена своих людей. На третий день, забрав с собой Ибрагим Халил агу и старост, как арестованных, ушли и нигде не останавливались, пока не прибыли в Урмийскую крепость. Большое горе причинило это событие Панах хану и знатным людям Карабага. Они сетовали, каялись. Но зная, что, в конце концов, никакой пользы от этого не получится; стали совещаться и искать пути для освобождения сына [Панах хана] и уничтожения Фатали хана.

Поскольку творец вселенной и создатель человеческого рода и духов во всякий миг и время является покровителем и помощником правдивых, искренних и справедливых людей, в особенности наделяет успехом и победой тех, кто непреклонен и верен своим словам и обещаниям и далек от хитрости и коварства, кончающихся сожалением и гибелью, то он, владыка мира, пожаловал в это время полную независимость Керим хану Зенду, претендовавшему на власть в Ираке и Фарсе. Он начал войну с названным выше Фатали ханом и назначил одного из своих родственников<sup>1</sup> на подавление Фатали хана, отправив его с войском Ирака и Фарса в Азербайджан. Услышав об этом, Фатали хан тут же, до прибытия войск Керим хана, для защиты [себя] выступил ему навстречу со своими войсками из Азербайджана и окрестных районов. Столкновение произошло в районе Исфагана. Войско Керим хана потерпело поражение, а родственник его, возглавивший войско, пал на поле брани.

Овладев еще несколькими вилайетами Ирака, Фатали хан возвратился с победой.

После этого Керим хан Зенд решил отомстить и с большим войском из вилайета Фарса пошел на Азербайджан для подавления Фатали хана. Еще до прибытия своего в Азербайджан он послал доверенное лицо к Панах хану, выражая свою милость, благосклонность и дружбу. Письмо, отправленное им, было следующего содержания: «Фатали хан стал не только нашим врагом, но и кровником. С вами сделал то, что не следовало бы делать: нарушил обет и клятву. Хитростью, коварством увез твоего сына и заключил в темницу. Поэтому ты должен содействовать нам и не жалеть тех сил, какими располагаешь, ибо как мщение, так и освобождение твоего сына, чему вы будете рады, являются нашей целью».

Воспользовавшись этим удачным случаем, Панах хан для подавления лживого и коварного врага со своими войсками и знаменитыми всадниками Карабага отправился в Азербайджан к Керим хану. Керим хан встретил его с большими почестями и наградами.

Они вместе отправились в сторону Урмийского вилайета для войны с Фатали ханом, а Фатали хан с большим войском, [собранным им] из подвластных вилайетов, выступил им навстречу. Обе стороны вступили в бой. Наконец Фатали хан потерпел поражение и оказался осажденным в Урмийской крепости. Через несколько дней, не имея другого выхода, кроме подчинения, и надеясь

<sup>1</sup> Мирза Адигезаль бек (указ. соч., стр. 71) пишет, что «Керим хан Зенд направил своего брата Искендер бека с большим количеством войск на войну с Фатали ханом».

на обещание Керим хана, [Фатали хан] явился к нему<sup>2</sup>. Урмийская крепость досталась Керим хану и он стал независимым [правителем].

Керим хан, называя себя векилом [уполномоченным] иранского шаха, говорил: «Поскольку в Иране нет самодержавного шаха, я до появления и восшествия на престол [нового] шаха являюсь векилом падишаха». Поэтому Керим хана звали, векилом. Освободив Ибрагим Халил агу, находившегося под арестом в Урмии, он вызвал его к себе и пожаловал ему указ о назначении его правителем Карабага с титулом хана, а также лошадь, саблю, халат и с большими почестями отправил в Карабаг. Питая особую любовь к Панах хану, он, из милости и любезности к нему, просил его: «Ты некоторое время должен побывать со мной, чтобы я смог отплатить тебе за твою верность и искренность». И увез его с собой в Ширазский вилайет.

Прибыв в Карабаг, Ибрагим хан стал самостоятельным ханом и правителем и властвовал, не подчиняясь никому. Все жители Карабага и других вилайетов повиновались ему. Панах хан пробыл короткое время в городе Ширазе, являвшемся столицей Керим хана. [Наконец], настал [его] смертный час, и он приобщился к милости божьей в Ширазе. Труп его с большими почестями доставили в Карабаг и предали земле в его собственном поместье, ныне известном под названием Агдам. Да помилует его аллах!

Как явствует из дел и событий, имевших место после смерти Надир шаха за все время правления Панах хана, длившееся двенадцать лет, победы, успех, счастье и богатство всегда сопутствовали ему. Большинство вилайетов Азербайджана были подвластны и повиновались ему.

Керим [хан] повез с собой Фатали хана до окрестностей Исфагана и умертвил его там, где в войне с войском Фатали хана был убит его [Керим хана] родственник. Он мстил и за себя и за Панах хана, так как он [Фатали хан] нарушил данный ему обет, ложно клялся и обманывал его. Создатель вселенной быстро воздал за этот проступок. От коварства, хитрости и лжи [Фатали хан], кроме раскаяния и гибели, ничего не получил. Всевышний бог запретил своим рабам коварство, хитрость, ложную клятву и нарушение обета. На опыте доказано, что того, кто солжет своему другу, благодетелю или господину, встанет на путь хитрости, предательства и предаст забвению благодеяния и милости [своего] господина, ставшего господином по воле творца мира, ничего, кроме раскаяния и гибели, не получит. «Аллах, награждающий и карающий, за добро награждает, за зло наказывает».

## Глава пятая

### О ПРАВЛЕНИИ ИБРАГИМ ХАНА И О ПОРЯДКАХ И СОБЫТИЯХ ТЕХ ВРЕМЕН

Ибрагим хан, являясь независимым правителем Карабага, с 1174 мусульманского года, что соответствует 1756<sup>1</sup> христианскому, до 1221 [1806] года не подчинялся иранским и румским государствам. Его приказы и распоряжения выполнялись в Ширванском, Шекинском, Ганджинско, Эриванском, Нахичеванском, Хойском, Карадагском, Тебризском, Ардебильском вилайетах и даже в Мараге и Каплан-Кухе, являвшейся границей Ирака и Азербайджана. Отстранение и назначение ханов вилайетов производилось согласно приказу и поручению Ибрагим хана<sup>2</sup>. Он имел родственные связи с Умма ханом, правителем вилайета Авара и Дагестана. Он был женат на почтенной сестре Умма хана. При надобности он просил войско из вилайета Дагестана и Лезги и, доставив его совместно с Умма ханом и прочими военачальниками в Карабагский вилайет, отправлял их с предводителями своего племени и кара-багского войска куда нужно, наказывал и

2А. Бакиханов (указ. соч., стр. 165) относит эти события к 1176 г. х., который начался 23 июля 1762 г. а закончился 11 июля 1763 г

<sup>1</sup> 1174 г. х. соответствует 1760/61 г. Мирза Адигезаль бек (указ. соч.,стр. 74) пишет, что Ибрагим хан в 1173 г. (1759) занял пост правителя Карабага

<sup>2</sup> Тут явное преувеличение. Имея сильное влияние на правителей окрестных вилайетов, Ибрагим хан не был, однако, настолько силен, чтобы, милуя Иранское правительство, назначать или отстранять ханов. Тем более, что ханы Тебриза, Хоя, Мараги и Эривана никогда не зависели от него. Это преувеличение имеет место и у Мирзы Адигезель бека, который, по всей вероятности, при составлении своей книги имел под рукой сочинение Мирзы Джамала.

приводил в повиновение [непокорных]. Помимо этого, он установил родственные связи с ханами [некоторых] вилайетов, как-то: Шахсевана, Карадага, Хоя и Ганджи, и все они, то ли в силу этого рода, то ли нажима, искренне подчинялись ему. Даже некоторые магалы Табrizского и Караджекого вилайетов он жаловал своим знатным военачальникам, дабы те воспользовались доходами с них. Хотя Ибрагим Халил хан не имел шахского титула, но обладал таким же могуществом и великолепием [двора], как иранские шахи. Сыновья и потомки ханов указанных вилайетов всегда находились при Ибрагим Халил хане в крепости Шуша в качестве заложников. И это продолжалось до тех пор пока Ага Мухаммед хан [шах], сын Мухаммед Хасан хана Каджара, не убежал после смерти Керим хана из Шираза, где он находился в качестве заложника, и не стал претендовать на престол. После нескольких лет стараний он завладел Ираком и Фарсом, превратив Тегеран в столичный город. В 1107 мусульманском [1695/961 году]<sup>3</sup> он пришел в Азербайджанский (вилайет и захватил все вилайеты, расположенные к югу от Аракса, за исключением Эриванского и Талышского). До этого он посыпал Ибрагим Халил хану халат, саблю, коня с позолоченным седлом и уздечкой и призывал его к повиновению. [Ибрагим Халил хан] на словах выражал свое повиновение и между ними внешне происходил обмен учтивостями и посланниками. В частности, Ибрагим Халил хан отправил к Аге [Мухаммед шаху] своего двоюродного брата Абдуссамед бека с Мирзой Велием Бахарлы, способным и красноречивым человеком, в качестве заложников, и шах держал их при себе, оказывал им большие почести.

Когда же юный, отважный и щедрый Лутфали хан Зенд, являвшийся врагом Ага Мухаммед хана, стал претендовать на престол в Кирманском вилайете, он [Ага Мухаммед шах] одержал победу над ним и предал население Кирмана поголовному истреблению. [В то же время] произошли некоторые события, ухудшившие отношения между Ибрагим Халил ханом и Ага Мухаммед шахом. Абдуссамед бек совместно с Мирзой Велием Бахарлы и несколькими слугами убежал из Кирмана. Высланные гонцы, следуя за ними днем и ночью, заблаговременно оповестили жителей селения Серчем. Пешие и конные [войны] захватили дороги по берегу реки Кызыл Озен и, вступив в бой с Абдуссамед беком, пулей ранили его в колено и захватили его с товарищами. Был также схвачен Мирза Вели. Абдуссамед бек там же скончался от полученной раны. Остальные были доставлены к шаху и заключены в темницу в Тегеране.

Когда Ага Мухаммед шах находился под стенами Шушинской крепости, то послы Ибрагим Халил хана иногда ходили к нему. Однажды Ага Мухаммед шах, разгневавшись на наказы Ибрагим хана, написал приказ, [на основании которого] Мирза Вели в Тегеране был привязан к пушке и расстрелян из нее. Остальные схваченные, коих было десять человек, также были казнены все до единого. Да помилует их аллах!

## Глава шестая

### О РАЗНЫХ СОБЫТИЯХ И КОНЧИНЕ АГА МУХАММЕД ШАХА

Ввиду осложнения отношений между Ибрагим Халил ханом и Ага Мухаммед шахом [последний] в 1209 [1794/95] году выступил с большим войском в сторону Азербайджана, намереваясь захватить Тифлисский, Эриванский, Карабагский и Талышский вилайеты. Сначала он отправил Аликули хана шахсеванского, являвшегося главным полководцем его армии, с другими ханами против Эриванской крепости, а сам со всеми войсками Ирака, Фарса, Азербайджана и Хорасана пошел на Шушинскую крепость и разбил лагерь в одном фарсахе от крепости, на привале Говахан.

Тифлисский валий высокопоставленный Ираклий хан, правитель Эривана Мухаммед хан и правитель Талыша Мир Мустафа хан совместно с Ибрагим ханом поклялись не повиноваться Ага Мухаммед шаху, а быть союзниками и помогать друг другу. [Поэтому] часть илатов Карабага была отправлена в Тифлис, а некоторые — в Ширван к Мустафа хану, являвшемуся ставленником Ибрагим хана в Ширванском вилайете. Остальные илаты и воины, числившиеся в списках и книгах, были размещены им [Ибрагим ханом] в горах Карабага и внутри крепости. Он собрал

<sup>3</sup> Тут явная ошибка, очевидно переписчика; должен быть 1207 (1792—1793) г.

[воедино] все магалы Карабага закончил необходимые для обороны крепости приготовления привел в порядок большие и маленькие пушки и подготовился к войне с шахом.

Тридцать три дня посидел Ага Мухаммед шах около [Шушинской] крепости но не смог со столь крупным войском переправиться через реку, претекавшую в пяти верстах от крепости, и приблизиться к последней. Пешие и конные войска Карабага, предводители илатов и деревень, мелики Варандского, Дизакского и Хачинского магалов, нападая мелкими отрядами на кзылбашские войска в лесах, на дорогах и в проходах, ежедневно угоняли их лошадей, мулов и верблюдов, грабили изахватывали караваны, привозившие лагерь зерно из вилайетов, и доставляли их к Ибрагим хану. Дело дошло до того, что одного мула, по тогдашним деньгам, продавали – за четыре рублья, а хорошего коня – за десять рублей. Варандского магала большой толпой пошли и захватили одну из башен, охранявшуюся личными стрелками Ага Мухаммед шаха. Перебив в течении одного часа почти всю охрану, они захватили с собой нескольких оставшихся в живых стрелков и на рассвете доставили их к Ибрагим хану. ни днем ни ночью они не давали покоя кзылбашским войскам. Шах три–четыре раза решался лично с крупным решался лично с крупным войском перейти реку и приблизиться к крепости, но проворные пехотинцы и отважные всадники, выступив против него со своим командирами, мужественно сражались, одерживали над ним победу и заставляли его возвращаться обратно.

Между тем правитель Ганджи Джавад хан пришел к аге Мухаммед шаху совместно с Меликом Меджнуном, меликом Чилябурдского магала, который, отвернувшись от Ибрагим хана, проживал у Джавад хана в Ганджинском вилайете. По их совету, [Ага Мухаммед шах], потерпевший тысячи поражений и невзгод, отказался от [захвата] крепости и выступил в сторону Тифлиса с целью покорения Грузии. До ухода шаха Ибрагим Халил хан послал достопочтенному валию Грузии следующее сообщение: «Ага Мухаммед шах оказался бессильным захватить крепость, потерял многих воинов и много вьючного скота своей армии и [теперь] намерен покрыть свое поражение завоеванием Тифлиса и ограблением сел Грузии. Будьте готовы дать отпор его злодеяниям и посягательствам! »

Для обеспечения отдыха конскому составу и своим воинам, фактически, пережившим осадное положение, Ага Мухаммед хан разбил лагерь близ Агдама и, пользуясь удобным случаем, пробыл там более одного месяца. Оттуда они направились «в сторону Грузии» для завоевания Грузинского вилайета и города Тифлиса. Джавад хан и Мелик Меджнун всюду следовали впереди войска в качестве проводников шаха. Приблизившись к Тифлису, они [войны шаха] в течение короткого времени захватили его<sup>1</sup>, предав город огню, двинулись обратно в Азербайджан. Они всюду следовали по берегу Куры. Переправившись через реку Аракс близ селения Джавад, они остановились на зимовку в Муганской степи и зиму провели там. Весною, когда еще не были заваеваны ни Эриванская крепость, ни вилайет, опять поднялись волнения в районе Фарса и крупные смуты в Кирмане и прочих [местах], что и вынудила [Ага Мухаммед шаха] вернуться в вилайет Фарса, чтобы восстановить там порядок.

В ту весну, когда шах находился в районе Фарса, Ибрагим хан, приведя войско из Дагестана, осадил город Ганджу, предложив грузинскому валию также принять участие в этом предприятии, так как [Джавад хан] был виновником разорения Тифлиса. Вскоре Джавад хан вновь покорился и, поклявшись ни в чем не перечить распоряжениям Ибрагим хана, отдал ему в заложники своего сына и сестру<sup>1</sup>. В этой войне был убит Мелик Меджнун.

В то время, когда Ага Мухаммед шах еще находился в районе Фарса и Хорасана, генерал-аншеф граф Валериан Зубов, согласно повелению и приказу ее величества императрицы Екатерины, прибыл с крупным войском в Дербенский район<sup>2</sup>, захватил Дербентскую крепость и, подступив к окрестностям города Шемахи, расположился там лагерем. Ибрагим хан по своей добродой воле отправил к главнокомандующему Валериану Зубову своего сына Абульфат хана с сыновьями некоторых беков Карабага, с подарками и породистыми лошадьми, изъявив свою покорность и искренние чувства к высокому Российскому государству. Им было написано также прошение с выражением преданности ее величеству императрице, а с одним князем послал богатые подарки к Ибрагим хану, обнадежив его вечной милостью ее величества императрицы. Когда окрестные ханы узнали о том, что Ибрагим хан направил своего сына к главнокомандующему, то все они, а именно: Мир Мустафа хан талышский, Мустафа хан шир-

<sup>1</sup> Вторжение войск Ага Мухаммеда шаха в Тифлис произошло 12 сентября 1795 г.

<sup>1</sup> В переводе А. Берже говорится, что в заложники был отдан родной племянник. Мирза Адигезаль бек (указ. соч., стр. 84) пишет, что в заложники были отданы сын и дочь Джавад хана.

<sup>2</sup> Войска графа Зубова к Дербенду подошли 2 мая 1796 г

ванский, Джавад хан и даже ханы Эривана, Нахичевани, Хоя и Карадага отправили своих посланников к Ибрагим хану и заявили: «Мы не откажемся от того, что находит целесообразным Ибрагим хан. Поскольку он счел нужным подчиниться Российскому государству, то мы также последуем по пути дружбы и повинуемся милостивой императрице России». Ибрагим хан вновь [все] эти письма отправил главнокомандующему Зубову.

Хотя по степени могущества и величия грузинский валий превосходил других ханов Ширвана, Хоя, Эривана и пр. — он происходил из древней династии, владел обширным вилайетом и крупным богатством, — но тем не менее во всех делах он прислушивался к советам Ибрагим хана, ибо Умма хан, правитель Аварии и Дагестана, а также прочие владельцы тех мест, повиновавшиеся Ибрагим хану в силу своего родства с ним, в случае возникновения каких-либо трений между грузинским валием и ханом, шли с крупным войском на Грузию и производили там большие опустошения, что и случилось <sup>3</sup> в 1199 [1784/85] году, когда ухудшились отношения между валием Грузии и Ибрагим ханом. Умма хан с многочисленным войском вторгся в Грузию, захватил крепости Сынаги и Гюмюшхана, истребил много жителей, а оставшихся [в живых] детей и жен жителей того места пленил. Ограбив многие окрестные деревни, он пошел в Ахыска [Ахалцих] к Сулейману паше, где провел зиму, а затем, получив богатые подарки от румского султана, опять вернулся через Грузию в Дагестан и по дороге осадил расположенную на границе мощную крепость Вахан, где проживал с семьей князь Абашидзе, и захватил ее. Истребил многих жителей крепости, оставшихся [в живых] детей и женщин пленил, а имущество и богатство их ограбил. Одну из дочерей князя Абашидзе с некоторыми вещами он послал в качестве подарка Ибрагим хану. Ибрагим хан женился на ней, и от этой самой дочери Абашидзе родился один сын и одна дочь. На другой дочери князя Абашидзе женился сам Умма хан.

Ввиду всего этого валий во многом нуждался в Ибрагим хане. [Дорожил он им] еще и потому, что ханы Ширвана, Шеки, Ганджи, Эривана, Хоя, Карадага, Нахичевана. Талыша, Тебриза, а также Шахсевана и Шегаги подчинялись Ибрагим хану, ни в чем не смея перечить ему. И тифлисский валий и силу своей преданности, а также из осторожности изъявил согласие подчиниться высокому государству России, отправив посла с прощением.

Все были готовы стать преданными подданными великой державы, как вдруг скончалась ее величество императрица.<sup>3</sup> Главнокомандующий Зубов отпустил Абульфат хана, сыновей беков и старост Карабага с большими почестями и подарками, известив [через них] Ибрагим хана о своем возвращении [в Россию], согласно повелению императора Павла.

Это известие принесло большое огорчение. [С другой стороны], оно усилило вражду Ага Мухаммед шаха [к Ибрагим хану], ибо он хотел без особых потерь, лаской подчинить себе последнего, и то что Ибрагим хан без всякой войны и сопротивления выразил свое повиновение и искренность вековечному государству России и отрешился от шаха ислама и Ирана, сильно взбесило его. Решив [за это] уничтожить Ибрагим хана, он весною с многочисленным войском двинулся в сторону Азербайджана.<sup>1</sup>

В Карабахском вилайете, вследствие трехлетней засухи и неурожая зерна и прочих злаков, был сильный голод. Цены на зерно настолько возросли, что четверть пшеницы, по тогдашним деньгам, с трудом можно было купить за сорок пять рублей. Положение становилось безвыходным. [Между тем] Ага Мухаммед шах с кызылбашским войском достиг берегов реки Аракса. Оставаться в Шушинской крепости после стольких лет голода и лишений и держаться против такого сильного врага было трудно. Поэтому, не имея другого выхода, [Ибрагим хан] с семьей, детьми, всеми родственниками, семействами знатных и преданных беков и самоотверженными слугами вышел из крепости и отправился в сторону Джара и Талы, с тем, чтобы остановиться там и, если подоспеет помочь из Дагестана, Грузии и других вилайетов, выступить навстречу [врагу], в противном же случае отправиться оттуда в Дагестан к своему родственнику — правителью Аварии Умма хану и избавиться от преследования Ага Мухаммед шаха. В числе лиц, находившихся тогда при нем и не пожелавших расстаться с ним, были зять его Насир хан, Ата хан шахсеванский, Правитель Шекинского вилайета Селим хан, являвшийся также зятем хана, беки Шекинского вилайета, Шахсевана и их дети.

Узнав на берегу Аракса об уходе Ибрагим хана из крепости, Ага Мухаммед шах выслал около двух тысяч всадников с военачальниками, чтобы настичь его на ганджинской дороге или на берегу

<sup>3</sup> Императрица Екатерина II скончалась 6 ноября 1796 г.

<sup>1</sup> Это произошло в 1797 г. См. Н. Дубровин. История войн и владычества русских на Кавказе, т. III, СПб., 1886, стр. 209

Куры. Посланный кызылбашский отряд настиг обоз и людей, находящихся при Ибрагим хане, близ тертерского моста и дал бой, но не сумев причинить [особого] вреда людям и их семьям, захватил некоторые вещи из обоза<sup>2</sup> и вернулся обратно.

[Тем временем] Ибрагим хан переправился [на ту сторону] Куры и через Шекинский вилайет вступил в джаро-белоканскую землю. Хотя старосты и главы Джара и Талы и имели предписание Ага Мухаммед шаха задержать Ибрагим хана и других ханов и не допускать их к Дагестану, но поскольку жители Джара, Белокана и Илису долгое время пользовались милостями и подарками Ибрагим хана и искренне повиновались ему, исполняя [все] его поручения, то они доброжелательно отнеслись к нему и оказали должный почет и гостеприимство.

Они пробыли в белоканской земле [не более] двадцати дней, как вдруг Ибрагим хан получил известие об убийстве Ага Мухаммед шаха в Шушинской крепости. Подробности убийства Ага Мухаммед шаха были следующие:

После ухода Ибрагим хана из крепости в сторону Белокана Ага Мухаммед шах беспрепятственно вошел в Шушинскую крепость. Пробыв там неделю, однажды ночью он по какому-то неприятному для него делу разгневался на двух своих близких слуг — Сафарали бека и Аббас бека и поклялся, что с восходом [солнца] обоих их жестоко накажет. Поскольку они знали, что он [шах] никогда не изменял своему слову, то, опасаясь за свою жизнь, сочли нужным убить его до рассвета. На рассвете, когда шах еще спал, они вошли к нему с острыми кинжалами, убили его и заперли двери. Забрав с собой браслет, корону и осыпанную драгоценными камнями ленту шаха, они отправились к Садых хану шегагийскому и сообщили ему о случившемся. Садых хан, страшась шаха, не поверил этим словам. Не питая никакого доверия к шаху и вечно чувствуя страх за свою жизнь, он не поверил им, приняв эти слова за хитрость шаха. Наконец, после неоднократных клятв он убедился, по-прежнему чувствуя непреодолимый страх, вошел в дом генерал-майора Мухаммед Хасан аги, где остановился Ага Мухаммед шах. Все время придерживаясь правил этикета, он подошел к комнате, в которой спал шах, приподнял край занавеса, поклонился и тихо вошел в нее. Как ни старался Сафарали бек воодушевить его, тот все же испытывал страх. [Тогда] Сафарали бек выступил вперед, приподнял одеяло с головы шаха и показал ему изрубленное кинжалом его тело. Не имея возможности задерживаться там, Садых хан взял с собой браслет, корону и ленту, и, быстро вернувшись в свою квартиру, объявил, что шах велел ему отправиться в сторону Ганджи и Грузии. Собрав своих подчиненных и шегагийское войско, он вышел из крепости в сопровождении одного из убийц шаха — Аббас бека. Сафарали бек остался в крепости. Не прошло и двух часов после ухода Садых хана, как весть об умерщвлении шаха получила [широкую] огласку внутри крепости. Пораженные и опечаленные [этим известием] кызылбашские ханы, собрав своих людей, которые были поблизости, отрядами бежали [из крепости]. Жители города хлынули [на них] и раздевали всякого. Они ворвались в дом и стали грабить имущество, ковры и прочие золотые, серебряные изделия и драгоценные камни, принадлежавшие шаху. Каждый брал то, что попадалось ему под руку. Узнав об этом, Мухаммед бек, сын брата Ибрагим хана, отважный, храбрый и знатный юноша, с несколькими слугами встал у дверей здания и отобрал у людей оставшиеся в целости драгоценные камни, золотые и серебряные изделия, ковры, деньги и прочие вещи. Овладев всем этим, он перенес их из дома Мухаммед Хасан аги в свой дом и приступил к управлению делами крепости. Отрезанную голову Ага Мухаммед шаха со своим письмом он отправил в Белокан к Ибрагим хану с одним из старых слуг<sup>1</sup>. С доставленной головы к Ибрагим хану [всем] стало известно, что шах действительно убит. Голова шаха с большими почестями была вымыта и завернута в саван и отправлена со сведущими муллами, знатоками необходимых церемоний в Джар, где и была похоронена на кладбище знаменитых личностей.<sup>2</sup>

Из-за [имевших место] некоторых препятствий [Ибрагим хану] не удавалось возвратиться в Карабаг, и он три месяца оставался в Белокане. В течение этого времени валий Грузии, правитель Ганджи Джавад хан и Мустафа хан ширванский посыпали ему подарки, заявляя о своей готовности быть с ним в союзе и дружбе, ибо шаха, являвшегося могущественным врагом, уже не было в живых. Все ханы Азербайджана и прочих [мест], являвшиеся на протяжении длительного времени свидетелями могущества и величия Ибрагим хана, силы действия его распоряжений и

<sup>2</sup> В переводе А. Берже говорится, что было разграблено все их имущество.

<sup>1</sup> Мирза Адигезаль бек (указ. соч., стр. 87, 88) пишет, что отрезанной голове шаха доставил Белокан Мухаммед Рафи бек карабагский

<sup>2</sup> Мирза Адигезаль бек пишет, что Ибрагим хан голову шаха отправил в качестве подарка грузинскому валию

подчинявшимся ему, прежде всего хотели расположить его в свою пользу и иметь с ним крепкую дружбу.

До прибытия Ибрагим хана делами Карабагского вилайета занимался Мухаммед бек.

После месячного пребывания Ибрагим хана в Белокане к нему прибыли правитель Аварии Умма хан и прочие предводители Дагестана с большим войском и припасами, [состоящими] из провианта и одежды, проявив достойные сану такого великого эмира чувства родства, любви и гостеприимства. И не только Ибрагим хану, его знатным сыновьям и бекам Карабага, но и ханам Шахсевана и сыновьям их беков было предложено все необходимое для их расходов и пропитания.

По истечении двух месяцев после прибытия Умма хана. [Ибрагим хан] с войсками и предводителями Дагестана и жителями Шахсевана и Карабага выступил из Белокана в Карабаг. Перед своим выездом он послал вперед Мехтикули хана, называвшегося тогда еще Мехтикули агою, с сыновьями нескольких карабахских беков, с тем чтобы они предупредили [возможное] противодействие и заставили население отбросить всякую мысль о неповиновении его превосходительству по прибытии последнего туда, а также, чтобы Мухаммед бек, будучи надменным юношей, завладев богатством и такими средствами власти, не предался искушениям сатаны и не вздумал ослушаться и не говорил, что никого, кроме себя, не признает

Мехтикули хан совместно с сыновьями беков вступил в Карабах. Мухаммед бек, хотя внешне и выражил им любовь, болтал о своей преданности и говорил что [никогда] не ослушается хана, но в душе мечтал о власти. Собрав вокруг себя всяких проходимцев, предателей и трусов, он намеревался захватить власть в свои руки, но Мехтикули хан в силу необходимости обходился с ним [вежливо]. Обличать его сразу не имело никакого смысла. Вникнув во все обстоятельства, как внутри крепости, так и в окрестностях ее, он сообщил об истинном положении дел хану и стал ждать его [распоряжений]. Получив это известие на берегу реки Куры, Ибрагим хан немедля отправил старшего сына своего Мухаммед Хасан агу с пятьюстами лезгинскими воинами и военачальниками Карабага.

Мухаммед бек, услышав о приближении хана, вздумал переселить илатов Карабага и устроиться на берегу реки Аракс, с тем чтобы оттуда поднять мятеж против него. [Однако] когда Мухаммед Хасан ага дошел до горы Гире, расположенной в трех фарсахах от крепости, где находились сторонники и воины Мухаммед бека, население Карабага, увидев агу и его войско, стало группами являться к нему и целовать ему руку. Собранные [Мухаммед беком] илаты оставались в степях и лесах. Он [Мухаммед Хасан ага] послал человека за Мухаммед беком. Вначале Мухаммед бек струсиł, но затем, оправившись, явился к нему, поцеловал его руку и доверчиво остался при нем. Некоторые злоумышленники, совершившие злодеяния в период правления Мухаммед бека, были им [Мухаммед Хасан агой] наказаны в присутствии самого Мухаммед бека. Между тем находившийся в крепости Мехтикули хан, по получении известия о прибытии аги и следовании его с войском мимо крепости, схватил ставленников своего двоюродного брата Мухаммед бека и заключил их в темницу.

Мухаммед Хасан ага успокоился сам и обнадежил илатов Карабага, разослав распоряжения во все магалы о том, чтобы все занимались своими делами. После этого, наконец, Ибрагим хан совместно с населением, войском, приближенными, Насир ханом и Ата ханом шахсеванским прибыл в Карабаг.

## *Глава, седьмая*

### **О НЕКОТОРЫХ СОБЫТИЯХ, ИМЕВШИХ МЕСТО ПОСЛЕ УМЕРЩВЛЕНИЯ АГА МУХАММЕД ШАХА И ВОЗВРАЩЕНИЯ ИБРАГИМ ХАНА ИЗ БЕЛОКАНА В КАРАБАГ**

В период, когда Ибрагим хан прибыл в Карабаг и взял в свои руки управление, жители вилайета и большинство илатов из-за голода, лишений и разрухи были рассеяны по вилайетам Грузии, Ганджи, Эривана, Ширвана и даже Рума, а все достояние и скот их были разграблены. Сопредельные ханы, хотя на словах и болтали о повиновении и дружбе, но втайне искали лишь собственной выгоды, в их числе был Мустафа хан ширванский. [Например], когда Ибрагим хан находился в Белокане, он [Мустафа хан], боясь, что Селим хан, зять покойного Ибрагим хана, может вступить в управление Шекинским вилайетом и тем самым нанести вред его правлению,

пригласил старшего брата его [Селим хана] и помог ему взять в свои руки бразды правления Шеки. [Тем временем] Мухаммед бек, который был обнадежен Мухаммед Хасан агою и не допытываясь, как другие сыновья ханов из рода покойного Панах хана, никакого страха за свою жизнь, лишь по молодости лет и надменности спустился к берегам Куры и вступил в дружбу с Мухаммед ханом шекинским. Мухаммед Хасан хан обманул его и сказал: «Я слепой человек; меня довели до крайности распоряжения Мустафа хана. Приходи ко мне. Я выдам за тебя свою dochь и ты станешь правителем Шеки». Поддавшись соблазну, Мухаммед бек отвернулся от своих знатных родных, почтенного дяди и ушел к Мухаммед Хасан хану. Как только прибыл Мухаммед бек, Мухаммед Хасан хан схватил его и бросил в темницу. Он завладел всеми драгоценными камнями, деньгами и прочими вещами, которые были при Мухаммед беке.

Мустафа хан, старый кровник Мухаммед бека, убившего в отместку за своего отца его отца и брата, послал человека за Мухаммед беком и, приведя его к себе, умертвил его. Убив племянника Ибрагим хана, он вдвойне стал его врагом и из опасения начал вражду против Карабага. С другой стороны, и Мухаммед Хасан хан и правитель Ганджи Джавад хан также стали врагами.

В это время пришло известие о том, что Фатали шах, которого звали Баба хан сардаром, правивший Ширазом и вилайетом Фарс от имени Ага Мухаммед шаха, услышав об умерщвлении шаха, выступил оттуда, вошел в Тегеран, завладел казной и имуществом шаха и сел на престол. С другой стороны, названный выше Садых хан шегагийский, убежавший из Шушинской крепости, найдя Азербайджан без правителя, стал претендовать на власть. Собрав вокруг себя большое ополчение, он направился в сторону Ирака, намереваясь захватить Тегеран и освободить семейства, находившиеся там в качестве заложников.

Навстречу ему выступил Фатали шах, который одержал победу над Садых ханом и обратил его в бегство. Затем он отправил посла к Ибрагим хану с требованием трупа Ага Мухаммед шаха и выразил свое настоятельное пожелание о том, чтобы Ибрагим хан повиновался ему. Положение Карабагского вилайета было плачевным, а кругом все были врагами и недоброжелателями. [Поэтому Ибрагим хан] счел целесообразным установить с Фатали шахом хорошие отношения. Тело Ага Мухаммед шаха он с большими почестями отправил в Тегеран. Сочтя это поведение Ибрагим хана счастливым предзнаменованием, Фатали шах отпустил посланников с подарками, отправил Ибрагим хану халат и саблю, и, передав в его распоряжение Карадаг со всеми его доходами, выразил желание породниться с ним. Он говорил: «[Хан], в интересах спокойствия обеих сторон, должен считать свою дорогую dochь Ага бегим агу достойной нашего гарема; пусть она станет госпожой гарема нашего».

После совещания [это предложение] было принято. Шах отправил знатных ханов с ценностями подарками за невестой и торжественно заключил брак с Ага бегим агою, сделав ее своей почтенной супругой и главою всего гарема. Сын Ибрагим хана Абульфат хан, называемый тогда Абульфат агою, был отправлен к шаху, который считал его одним из своих знатных эмиров. Сделав его [одним из] своих ближайших собеседников, он всегда оказывал ему большие почести. Ежегодно [на имя] Ибрагим хана и Мухаммед Хасан аги поступали от Фатали шаха различные подарки, халаты, сабли, кони с золотыми седлами и сбруями и пр. И это продолжалось до тех пор пока от имени его величества императора высокой Российской державы не прибыл в Грузинский вилайет командующий с войском и не утвердился полновластно в городе Тифлисе.

Поскольку Ибрагим хан еще тогда, когда у государственных деятелей России и в мыслях не было покорить Эриванский, Ганджинский, Ширванский и Карабагский вилайеты, питал чувства любви и преданности к милостивой [государыне] Екатерине и, имея желание [присоединиться] к вековечному Российскому государству, находился в дружественных отношениях с генерал-аншефом Зубовым во время прибытия [последнего в этот край] и даже до того, и по совету совету валия Грузии, с которым у него были дружественные отношения, направлял своего посланника совместно с посланником валия в Моздокскую линию к командующему, графу Гудовичу с выражением преданности и повиновения вековечному государству России, то и на сей раз он по прибытии командующего - высокого Российского государства в Тифлис написал письмо и послал к нему своего, посланника, с целью возобновить бытую дружбу. После возвращения [в Россию] бывшего командующего и назначения командующим генерала Ковалевского он вновь отправил к нему посланника с подарками и выражением своей дружбы. Генерал Ковалевский оказал посланникам хана поистине большие почести. Он послал Ибрагим хану исключительно богатые подарки и проявил большую милость к нему.

Наконец, в Грузию прибыл главнокомандующий князь Цицианов<sup>1</sup>. Поскольку его сиятельство командующий был человек энергичный и решительный он, не потерпев некоторых действий лезгин Джара и Талы и изменчивости правителя Ганджи Джавад хана, и решил, во имя спокойствия жителей Грузии, наказать лезгин Джара и Талы, а также Джавад хана. В конце 1803 года он пошел на Ганджинскую крепость и осадил ее. Целый месяц длилась осада. [В течение этого времени], он несколько раз посыпал людей к Джавад хану, призывая его к повиновению его - императорскому величеству и сдаче крепости<sup>2</sup>, но никакой пользы от этого не получилось. [Наконец], в последний день месяца рамазана, в ночь под праздник Фитр [разговенья], он штурмом захватил крепость<sup>3</sup> Джавад хан с одним из своих сыновей Хусейнкули агой были убиты, а вся его семья попала в плен. Часть жителей города погибла, а остальные спаслись.

[Цицианов] отправил из Ганджинской крепости к Ибрагим хану майора Лисановича с призывом повиноваться милостивому государю России.

Ибрагим хан дал господину майору желанный ответ и, оказав ему большие почести, вернул его с письмом, в котором выражал свое почтение.

Весною 1804 года правитель Эривана Мухаммед хан, опасавшийся Фатали шаха, и правитель Нахичевани Келбали хан, который убежав от Фатали шаха, также находился в Эриване, отправили посланца за помощью к командующему Цицианову. Они заявили: «Фатали шах приказал своему сыну и престолонаследнику Аббас мирзе покорить Эриван. Если командующий изволит прибыть [сюда] и окажет нам помочь, мы сдадим ему Эриванскую крепость и примем подданство высокого государства России».

Поэтому командующий Цицианов выступил в направлении к Эривану. С кызылбашской стороны подошел престолонаследник — наибуссалтане со своим войском. В завязавшемся сражении кызылбashi были разгромлены<sup>4</sup>. Услышав эту весть. Фатали шах выступил сам, чтобы разбить князя Цицианова и не допустить того, чтобы Эриванская крепость досталась Российскому государству. С большим войском он вступил в Эриван. С одной стороны, Фатали шах, с другой — войска наибуссалтана, а с третьей, — Мухаммед хан и Келбали хан, которые, нарушив обет, не сдали крепость командующему, окружили русские войска<sup>5</sup>. Они даже препятствовали доставке российскому войску провианта и пр. Но, несмотря на все эти трудности, чинимые русским войскам, они не смогли одержать победу над ним. Обе стороны понесли большие потери. Наконец, командующий решил вернуться и направился в Тифлис. Возвратился и Фатали шах. Он отошел в сторону Азербайджана и Тегерана.

Поскольку Фатали шах был осведомлен о поездке посланников Ибрагим хана к российскому командующему, он при возвращении из Эривана отправил Абульфат хана с пятитысячным войском в Карабаг, к Ибрагим хану, с поручением оказать ему помощь и содействие, а Мухаммеда Хасан агу с сыновьями некоторых беков Карабага послать к нему [Фатали шаху]. Абульфат хан был облечен полномочием действовать от имени Ибрагим хана, оставаясь при нем до конца его жизни, следя за тем, чтобы в Карабаге ничего не совершилось без его [Абульфат хана] ведома и указания.

Такое предложение Фатали шаха обидело Ибрагим хана. Он написал грубый ответ Абульфат хану и потребовал, чтобы, не вступая в карабагскую землю, тот немедля возвращался обратно. Абульфат хан не принял [во внимание] указания [своего] почтенного отца и двинулся вперед с кызылбашским войском. В то время Ибрагим хан и Мухаммед Хасан ага находились в селении Туг Дизакского магала. Туда же, к своему почтенному отцу и старшему брату, прибыл ночью Мехтикули хан, собравший в спешном порядке отважных стрелков по ту сторону горы и своих способных слуг. На следующее утро Абульфат хан со всеми своими людьми штурмом пошел на

<sup>1</sup>Князь Цицианов прибыл в Грузию в феврале 1803 г. См. АКАК, т. III, д. № 1, стр. 4.

<sup>2</sup>См. «Письма кн. Цицианова к Джавад хану от 29 ноября и 9, 11, 26, 28, 29 декабря 1803 г.» (АКАК, т. II, д. № 1172, стр. 588; д. № 1175—1179, стр. 590—591).

<sup>3</sup> Ганджинская крепость была взята на рассвете 3 января 1804 г. См. «Предложение кн. Цицианова Кавказскому гражданскому губернатору от 8 января 1804 г.», № 5 (АКАК, т. II, д. № 1182, стр. 592).

<sup>4</sup> Сражение произошло 19 или 20 июня 1804 г., близ Эчмиадзина, где войска Цицианова отразили наступление многочисленной толпы персиян, предводимых сыном Баба хана. См. «Письмо кн. Цицианова эриванскому правителью Мухаммед хану от 22 июня 1804 г.», № 316 (АКАК, т. II, д. № 1231, стр. 615).

<sup>5</sup> Это произошло после 2 июля 1804 г., когда российские войска осадили Эриванскую крепость (АКАК, т. II, д. № 1668, стр. 810, Ср. Мирза Адигезаль бек. Указ. соч. , стр. 101)

селение Туг. Отважные стрелки и знатные всадники, находившиеся при [Ибрагим хане] и его сыновьях, пошли в наступление и, разбив наголову кызылбашское войско, захватили всех коней и выночный скот их лагеря. Многие воины были схвачены и истреблены. Абульфат хан бежал на ту сторону Аракса. Услышав об этом, Фатали шах порицал и упрекал Абульфат хана и, желая мирным путем склонить на свою сторону Ибрагим хана и отвратить его от намерения вступить в подданство России, отправил к нему дву-трех ханов в качестве посланников. Лицами, прибывшими к Ибрагим хану с вежливым и милостивым указом и крепкими обещаниями и обязательствами, были: Керим хан, Рагим хан и Абдулла хан. [В послании] говорилось, что весь Карадагский вилайет со всеми его доходами, поступающими в казну, отныне передается в вечное пользование Ибрагим хану и его потомкам; двое из детей шаха будут находиться в Шушинской крепости, у Ибрагим хана, в качестве заложников. За это обе крепости Аскерана, расположенные в трех фарсахах от Шушинской крепости, у дороги Тифлис—Ганджа, должны быть переданы [иранскому] войску, с тем чтобы оставляемые в них силы укрепили их и закрыли путь, по которому могут прийти российские войска; далее, кызылбашскому войску должна быть предана река, протекающая в одном фарсахе от крепости, с укреплением, расположенным в трех верстах от Шушинской крепости с тем, чтобы обе реки, переправы и дороги, ведущие к крепости, находились в руках кызылбашского войска, которое должно будет построить там крупные укрепления и загородить путь войскам Российского государства, если те вздумают напасть на Шушинскую крепость. Один из сардаров с двумя-тремя тысячами всадников должен находиться в Шахбулагы, осведомляться [о положении дел] в Тифлисе и Елизаветполе и совершать убийства и грабежи в тех районах. Все должны подчиняться распоряжениям Ибрагим хана и ни в чем не перечить ему. Все расходы кызылбашских войск будут оплачиваться из казны Фатали шаха. Никто не должен зариться даже на самую ничтожную вещь в пределах Карабагского вилайета. Все необходимое для войска должно приобретаться наличными деньгами. Цель такова, чтобы Шушинская крепость, являющаяся неприступным укреплением, оплотом, созданным богом, и вратами Грузии и Ширвана, не попала в руки войск Российского государства.

Хотя дочь Ибрагим хана Ага бегим ага была главной и любимой женой Фатали шаха, а [сын] Абульфат хан — почитаемым великим эмиром [при дворе], все же он [Ибрагим хан], веря в вековечность высокого Российского государства, в постоянство и справедливость императора и зная, что ничто не может изменить милосердие его величества, пренебрег Иранским государством и его милостями. Он вновь отправил посланника в город Тифлис к командующему Цицианову с просьбой встретиться и закончить составление условий [трактата] о подданстве.

Командующий князь Цицианов проводил посланника Ибрагим хана с большими почестями и подарками, известив, что встреча состоится весною в [одном из] окрестных [районов] вилайета. Поэтому Ибрагим хан первого мая 1805 года совместно со своими сыновьями, генерал-майором Мухаммед Хасан агой, генерал-майором Мехтикули агой, полковником Ханлар агой и прочими знатными людьми Карабага отправился к главнокомандующему князю Цицианову, прибывшему раньше их и расположившемуся лагерем у реки Курек.<sup>1</sup> Они отправили доверенное лицо к правителью Шеки Селим хану, приходившемуся зятем Ибрагим хану, и уговорили его явиться со знатными людьми Шекинского вилайета к главнокомандующему. Несколько дней продолжались перышства и празднество на берегу реки Курек. Затем были составлены трактат и договор.

Ибрагим хан и правитель Шеки Селим хан приложили к трактату свои [именные] печати, а главнокомандующий подписал его.<sup>2</sup> Оказав друг другу большие почести и уважение, они вернулись [к себе]. Было условлено, что второй сын Мухаммед Хасан аги будет находиться в Тифлисе в качестве заложка. [Тогда же] Ибрагим хан попросил, чтобы одно соединение российского войска с орудиями постоянно находилось при нем в Шушинской крепости. С того же совещания командующий послал представление его императорскому величеству о производстве Ибрагим хана и Селим хана в генерал-лейтенанты, Мухаммед Хасан аги и Мехтикули хана — в генерал-майоры, а Ханлар агу — в полковники; через четыре месяца они удостоились этих наград и чинов с постоянным жалованием.

После возвращения с Курекчайского совещания майор Лисанович, согласно распоряжению командующего, с группой егерей и орудиями прибыл в Ханбагы, что находится в десяти верстах

<sup>1</sup> См. «Отношение кн. Цицианова к кн. Чарторийскому от 9 мая 1805 г.», № 298. (АКАК, т. И, д. № 1435, стр. 702). Ср. «Предложение кн. Цицианова генерал-майору Портнягину от 23 мая 1805 г.», № 605 (АКАК, т. II, д. № 1438, стр. 707).

<sup>2</sup> Трактат о вступления Ибрагим хана в российское подданство был заключен 14 мая 1805 г., а Селим хана Шекинского — 21 мая того же года. См. АКАК, т. II, д. № 1436, 1437, стр. 705.

от крепости. В это время было получено сообщение о приближении кызылбашского войска к берегам Аракса. Было время паводка: сильно поднялись воды Аракса, и не было другой переправы, кроме моста. Поэтому Мухаммед Хасан ага, взяв с собой группу егерей, майора и знатных всадников Карабага, выступил против кызылбашского [войска], с тем, чтобы не дать ему возможности вступить в карабагскую землю и уничтожить илатов, деревни и посевы вилайета. Но кызыл-бashi опередили их и, переправившись через мост, вступили в Карабаг. Близ садов Джабраилли они наткнулись на русских солдат и карабагцев. Завязалась большая битва. Мухаммед Хасан ага предпочел защитить Шушинскую крепость. Поэтому он ночью с войском вернулся в крепость. Кызылбашские войска вступили в Аг-оглан, что находится в четырех фарсахах от крепости. Около пяти тысяч из их воинов подошли к крепости Аскеран, с тем чтобы с двух сторон приступить к захвату крепости. Об этих событиях майор написал командующему. К этому времени наибуссалтане Ирана, остановившись в селении Чанахчи, ждал прибытия войска из Аскерана. Между тем около Шахбулагы показались полковник Карягин и подполковник Котляревский, выступившие на основании приказа главнокомандующего с войском и орудиями. Выступив из Чанахчи, наибуссалтане пошел против полковника Карягина. с боями он дошел до окрестностей Аскерана.

Поскольку все дороги в крепость Аскеран были захвачены и укреплены кызылбашскими войсками, вследствие чего [русские] войска и артиллерия не могли продвигаться вперед, они [русские] укрепились в этом районе. Эта группа российского войска в течение одиннадцати дней сражалась днем и ночью со всеми кызылбашскими войсками; притом и вода находилась далеко от укрепления русских.

Несмотря на то, что оба [командира], как полковник, так и Котляревский, были ранены, а половина русских воинов была убита или ранена в боях, они со своими солдатами, численностью примерно в триста человек, взяли все пушки и с [помощью] Вани юзбashi [старосты], нынешнего Мелика Вани, который был их проводником и оказал им большие услуги в том походе, повернули обратно.

Для того, чтобы российское войско не могло войти в крепость Шахбулагы, кызылбashi держали там много пехотинцев. Но, несмотря на это, русские в ту же ночь приступом взяли ее у кызыльбашского [войска], убив одного хана и несколько человек из кызылбашских [воинов]. Пробыв там три дня, они, опять [с помощью] проводника Мелика Вани, ушли в Ганджу.

[В это время] сам Фатали шах со всеми кызылбашскими войсками прибыл в Карабаг и разбил лагерь в шести фарсахах от города Шуши, а наибуссалтане Аббас мирза после ухода полковника Карягина в Ганджу расположился лагерем около Шахбулагы. Между тем главнокомандующий Цицианов вступил в карабагскую землю, намереваясь отразить наступление наибуссалтане и Фатали шаха. Наибуссалтане с войсками, находившимися в его распоряжении, пошел на Тифлис, чтобы опустошить и ограбить Грузию, а Фатали шах оставался в районе Аг-оглана.

В это время Фатали шаху пришло сообщение из Решта, о том, что войска Российского государства по Каспийскому морю двинулись в сторону Талышского вилайета и Решта. Это сообщение, а также весть о приближении командующего Цицианова вынудили [шаха] отойти в сторону Ардебиля.

Командующий Цицианов продвинулся до Хонашина, что находится в двух фарсахах от Аг-оглана, где и узнал об уходе шаха. Затем он прибыл в Шушинскую крепость, откуда, наладив кое-как; с дела и взяв с собой трех кызылбашских ханов, прибывших к Ибрагим хану в качестве посланников с указанными выше условиями и обязательствами, вполне удовлетворенный и сопутствующий почетом направился в Тифлис.

Зимою того же года он [Цицианов] с войсками высокого государства переправился через Куру в сторону Шеки, намереваясь овладеть Ширваном, Баку, Кубой и Дербендом. Ибрагим хан, в знак искренней своей преданности высокому государству России, выслал к командующему своего почтенного сына Мехтикули агу с карабагским войском и некоторыми сыновьями беков, с тем чтобы они совместно с войсками государя исполняли возложенные на них обязанности.

Находившийся в [полном] повиновении высокого государства шекинский правитель Селим хан проводил командующего с должностными приготовлениями и подобающими преподношениями через Шекинский вилайет до границ Ширванского вилайета.

Хотя вначале Мустафа хан, полагаясь на неприступность своего местоположения, а также на свою мощь и состояние, отправлял в течение нескольких дней грубые ответы командующему, отказываясь от повиновения, однако впоследствии, видя, что ему не устоять перед столь крупным войском России и войсками Карабага и Шеки, а также, что карабагские войска, пользуясь случаем,

начинают грабить деревни Ширвана, стал, по совету Мехтикули хана и Селим хана, поговаривать о покорности и повиновении. Подписав такой же трактат, который был написан покойным Ибрагим ханом и Селим ханом, он внешне принял подданство высокого государства.<sup>1</sup> Главнокомандующий прошел через Ширван и направился в сторону Баку.

В это время приобщился к милости божьей подверженный болезням старший сын Ибрагим хана генерал-майор Мухаммед Хасан ага. Вследствие этого весьма прискорбного события осложнились и расстроились дела Карабагского вилайета. Некоторые люди, недовольные в душе вступлением [Карабага] в подданство высокого государства, пользуясь смертью покойного Мухаммед Хасан аги, нахождением Мехтикули аги вдали от вилайета, а также болезнью, слабостью и преклонными годами Ибрагим хана, стали совершать действия, противные положениям договора и трактата. Поэтому главнокомандующий счел необходимым вернуть Мехтикули хана с карабагским войском [к отцу] и отправил его с большими почестями, достойными подарками и надеждами в Карабаг. Питая особое уважение и любовь к покойному генерал-майору Мухаммед Хасан аге, он выразил свое глубокое сожаление и грусть по поводу его кончины и написал письмо, в котором высказал исключительную любовь и сочувствие господину полковнику Джифаркули аге, обещая ему свои милость и покровительство. Прибыв с войсками и сыновьями беков Карабага к своему почтенному отцу, генерал-майору Мехтикули хан передал ему любезные послания и обещания главнокомандующего и приступил к устраниению и подавлению злоумышленников. Он старался укрепить веру и преданность [народа] высокому государству.

В это время пришло известие о переговорах главнокомандующего в Бакинском вилайете. Вовсе не подозревая, что Хусейнкули хан и его подданные могут совершить такое тяжкое преступление, командующий с двумя сыновьями беков, состоящими в его свите, отправился для переговоров туда, где в засаде сидел некий Ибрагим бек с двумя другими лицами, которые выстрелом из ружья убили главнокомандующего и его спутников, открыв тем самым врата неприязни и вражды пред царским войском. Это горестное сообщение сильно опечалило Ибрагим хана, его детей и население вилайета, ибо они еще не знали порядков, [существующих] в российском государстве. Они думали, что там такой же порядок, как в Иране, где если умрет человек, подобный главнокомандующему, то от этого сильно расстройтся дела армии и вилайета. В действительности же [в России] смерть даже нескольких командующих и полководцев в войне с врагами нисколько не нарушит ни твердого порядка в армии, ни внутренних дел вилайета [страны].

После кончины командующего Цицианова генерал Несветаев приступил в городе Тифлисе к ведению дел войска и вилайета [края]. Посланец Ибрагим хана отправился к генералу с письмами, выражавшими преданность его [к России]. Во всех отношениях была достигнута [полная] уверенность.

Весною того же 1806 года кызылбашское войско вновь стало переправляться [через Аракс] в Карабаг. Тайно были посланы люди к Ибрагим хану, чтобы уговорить и обнадежить его [со стороны Ирана]. Для оказания сопротивления столь,льному врагу в Карабаге не было никакого войска, кроме отряда егерей майора Лисановича. Илаты и деревни Карабага могли быть растоптаны [вражескими войсками], и помимо того, наступило время жатвы хлебов. Поэтому Ибрагим хан счел нужным внешне быть обходительным с кызылбашами, ставя обо всем в известность майора. Майор же твердо уверял его, что скоро прибудут войска высокого государства России. Но в действительности прибытие их сильно запоздало. [Между тем] кызылбашские войска подошли к крепости на два фарсаха. [Тогда] Ибрагим хан переселил свою семью, находившуюся в Ханбагы, в местность близ крепости<sup>2</sup>. Некоторые злонамеренные люди так наклеветали на него майору, что последний ночью с отрядом воинов отправился к его жилищу, где по злой воле рока и был убит Ибрагим хан вместе с некоторыми членами своей семьи и приближенными лицами<sup>1</sup>

<sup>1</sup> Трактат о вступлении Мустафа хана Ширванского в российское подданство был заключен 25 декабря 1805 г. См. «Всеподданнейший рапорт кн. Цицианова» от 27 декабря 1805 г., № 51 (АКАК, т. II, д.» 1366, стр. 674).

<sup>2</sup> В переводе А. Берже сказано, что Ибрагим хан выехал с семейством в Ханбагы и расположился лагерем в недалеком от него расстояний.

<sup>1</sup> Сын автора, Ризакули об этом событии дает более подробные сведения и указывает, что в ту ночь было убито семнадцать человек, а именно: Ибрагим хан, жена его Туба ханум, дочь Салтанат бегим, двенадцатилетний сын хана, Аббаскули ага кебирлинской, Гаджи Хачан, Али бек, Мирза Ахверди, Гуммет бек., гарвендский, сыновья Гюлумали бека

Находившиеся тогда в крепости генерал-майор Мехтикули хан и полковник Джрафаркули ага, не предпринимая никаких действий, противоречащих правилам преданности высокому государству, старались водворить спокойствие среди взволнованного населения. Они не только ни в чем не перечили майору, а наоборот, даже старались заготовить для [русских] войск продовольствие, в котором тогда ощущался большой недостаток. Лагерь кызылбашского войска [во главе] с наибуссалтане Аббас мирзой находился тогда в Аг-оглане. Не прошло и пятнадцати дней после трагического случая с покойным Ибрагим ханом, как в Шахбулагы появились войска с пушками русских под начальством генерала Небольсина. Как только весть об этом дошла до Мехтикули хана, он тут же вышел из крепости совместно со знатными карабагскими всадниками, слугами и некоторыми сыновьями беков и, несмотря на то, что всюду в окрестностях и на дорогах двигались кызылбашские войска, прибыл к генералу Небольсину и, присоединившись к войскам Российского государства, разбил лагерь близ Аскеранской крепости. Полковник Джрафаркули ага совместно с майором и отрядом егерей остались в крепости для ее защиты.

Генерал Небольсин два—три дня оставался там, ожидая наступления иранского наибуссалтане с кызылбашским войском, но от них не было никаких известий. Тогда было решено выступить против кызылбашских войск и воевать с ними, если те на то пойдут, в противном же случае выгнать и удалить их из карабагской земли.

Узнав, что войска России двигаются в его сторону, наибуссалтане со всеми своими войсками выступил им навстречу. Оба войска сошлись близ Хонашинского привала, где и разгорелся огонь сражения. Мехтикули хан со своими приближенными и карабагским войском, постоянно содействовавший [армии] в пути, и в момент битвы также принимал активное участие в разгроме и изгнании кызылбашских [войск]. В сражении, длившемся около семи часов, в день пятнадцатого июля у Хонашинского привала кызылбашские войска потерпели поражение. Часть из них была перебита, часть попала в плен, а [остальные] бежали в сторону Аракса. Котляревский получил ранение. Около тридцати человек офицеров и солдат было убито и ранено. Генерал стал с войском преследовать врагов до Гозлучая, но и следов их не нашел. Обратившийся с кызылбашским войском в бегство наибуссалтане, бросив [по пути] большую часть тяжелого обоза, в течение двух дней переправлялся через Аракс на ту сторону границы. Как только пришла весть о поражении кызылбашей, полковник Джрафаркули ага, взяв с собою майора Лисановича, знатных всадников Карабага и своих приближенных пустился [в путь] по направлению к Зангезурскому магалу, чтобы подавить кызылбашских воинов и вернуть всех илатов и жителей некоторых деревень, которых гнали в сторону Нахичевана и Ордубада Абульфат хан совместно с другими ханами и беглыми беками Карабага. Напрягая все силы, они шли и днем и ночью, нигде не останавливаясь. Пешим солдатам было трудно передвигаться в горах, и поспевать [за конницей]. Наконец, карабагская конница во главе с полковником Джрафаркули агою настигла кызылбашское войско близ гор Кафана и Ордубада, первой начала бой и в тесных ущельях разбила примерно двухтысячное конное и пешее кызылбашское войско. Они захватили множество людей, отняли у них коней, одежду и все, что они имели при себе. Когда же прибыли солдаты, часть кызылбашского войска уже была захвачена в плен, а другая — обращена в бегство. Угнанные илаты и жители Карабага были возвращены на свои места, в горные [районы], расположенные близ крепости. В это время наибуссалтане находился у берегов Аракса.

Победа, одержанная войсками генерала Небольсина и Мехтикули ханом над наибуссалтане, а также операция, проведенная майором и полковником Джрафаркули агою, успокоили жителей Карабага. Обнаружилась сила царских войск. Каждый обосновался на своем месте и стал жить в полном спокойствии.

Зимою того же года прибыл в Тифлис генерал-аншеф граф Гудович, которого его величество император Александр Павлович назначил командующим. Письма Мехтикули хана были уже отправлены генерал-майором Несветаевым с личным его прошением его величеству императору. Поэтому [Гудович] вызвал его [Мехтикули хана] к себе в Тифлис. Мехтикули хан со всеми старостами [деревень], беками илатов и прочими отправился в Тифлис. На другой день после свидания с графом был дан большой бал, где [граф] вручил Мехтикули хану грамоту на управление Карабагом, обещая [вручить также] саблю, украшенную драгоценными камнями, и царское знамя, следовавшие ему по договору. [Затем] он отправил его обратно в Карабаг, обещая оказать ему всяческие милости. История правления Мехтикули [хана] с указанной даты по октябрь 1822 года известна Вашему сиятельству по записям чиновников высокого государства в журналах, [поэтому] в моем описании нет нужды.

## **Глава**

### **О СОБЫТИЯХ, ИМЕВШИХ МЕСТО СО ВРЕМЕНИ ПЕРЕХОДА ЭТИХ ВИЛАЙЕТОВ ПОД ВЛАСТЬ И ЗАЩИТУ ЧИНОВНИКОВ ЕГО ВЕЛИЧЕСТВА ИМПЕРАТОРА**

Несмотря на большие потери, нанесенные им в голды: вражды с Иранским<sup>1</sup> государством, деятели Иранского государства и после того, в 1826 году, нарушили договор о дружбе и союзе, заключенный с вековечным государством России. Выслав обратно его сиятельство князя Меньшикова, ездившего в качестве посла в Иранское государство, они [иранцы] внезапно вторглись в вилайеты, принадлежавшие Российскому государству. Но их представления были ошибочными. Они не знали, что им не устоять перед царскими воинами и что во время движения войск Российского государства они погибнут как соломинки в бушующих волнах моря.

В первый период [войны] наибуссалтане со всеми [своими] войсками пошел на Шушинскую крепость и осадил ее. Несмотря на малочисленность войска, находившегося под начальством генерала Рейтта, недостаток продовольствия, пороха, снарядов, пушек и прочего он [наибуссалтане] не смог в течение всей, полуторамесячной осады со своим крупным войском и артиллерией приблизиться к стенам Шушинской крепости. Когда же он услышал о поражении Амир хан сардара, которое было нанесено силой оружия царских войск под начальством генерала, князя Мадатова в Шамхоре, он был вынужден [снять осаду] крепости и уйти оттуда. Намереваясь сразиться с царскими войсками, находившимися под начальством светлейшего князя, графа Паскевича-Эриванского, он дошел до окрестностей Елизаветполя, но не сумев устоять более одного часа, потерпел поражение. Переправившись через Аракс в течение двух дней, он ушел в Карабаг. Главнокомандующий преследовал их до Черкесского привала, но не обнаружил ни одного кызылбашского воина.

Хотя и в действительности сила оружия победоносного царского войска была известна всему народу, но она особо проявилась в [18] 31 году, когда его сиятельство светлейший и граф Паскевич-Эриванский был главнокомандующим и главноуправляющим в этих вилайетах. Показав силу войск его императорского величества населению государства Ирана и Рума [Турции], он успокоил рассеянных и разоренных жителей вилайетов, принадлежавших высокому государству России. Те из жителей вилайетов и именитых людей, которые, отчаявшись, побросали свои обжитые места, имущество и находились в бегах, бесконечными милостями его величества императора были прощены. Сочтя их вину ничтожной в сравнении с огромной милостью его величества императора, он всем обещал прощение и вернул на свои прежние места.

Слава аллаху, что все они, как и другие люди, вновь вступили во владение своими поместьями и имуществом и живут себе тихо и спокойно. Выражая свою признательность, они ждут призыва, чтобы служить самоотверженно совместно с войсками высокого государства, ибо те карабагцы, которые участвовали совместно с победоносными царскими войсками в иранском, румском и дагестанском походах, добились высоких чинов и жалованья, и никто не оставался без награды.

### **КОНЕЦ КРОМЕ ЗАКЛЮЧЕНИЯ**

Питаю надежду, что записи преданного [слуги], служившего с 1205 [1790/91] по 1260 [1844] мусульманский год каргузаром при ханах Карабагского вилайета и участвовавшего в большинстве из описанных событий и войн, представленные светлейшему взору князя-наместника, приумножат его милость и благорасположение. Уповаю на милость великого эмира и высокопоставленного наместника, всегда радовавшего своего преданного [слугу], что он не соблаговолит забыть [меня]. И поистине, всякому надобно служить ему и быть доброжелателем его. Он всех своих преданных слуг наделяет милостью. Единый бог всегда доволен доброжелателями, всегда обрадует и осчастливит их. Аминь! О, помогающий [аллах!].

Лучше, чтобы от человека осталось доброе имя, чем золотой дворец.

<sup>1</sup> В рукописи явная ошибка: вместо «Иранским» следует «Российским».

## ЗАКЛЮЧЕНИЕ И РЕЗЮМЕ

Поскольку эти страницы, заключавшие в себе описание истинного положения Карабагского вилайета и правлений Панах хана и Ибрагим хана, мною посвящены великому эмиру, источнику щедрот, милосердному наместнику его величества императора, князю, графу Михаилу Семеновичу Воронцову, то хочу в заключение благословить его имя следующим стихотворением, написанным мною в Карабаге в честь его прекрасных качеств, благородства и величия.

Посвящается тому, кто известен своей милостью,  
Он — граф, князь Воронцов.  
Все свое время он посвятил  
Службе великому хагану [императору].  
Кто с надеждой придет к его порогу,  
Того с милостью проводит обратно.  
О боже! Да приумножится его могущество и счастье,  
Да станет он в мире вечно радостным и веселым.

\*\*\*

[Описание] событий закончено в 1294 [1875]<sup>1</sup> году.

*Глава*

## О ПРАВЛЕНИИ ХАНОВ

Правление Панах хана в Карабахском вилайете после присвоения ему титула хана и правителя и получения грамоты на правление от Адиль шаха, брата покойного Надир шаха, длилось двенадцать лет. Правление же Ибрагим хана продолжалось более сорока четырех лет. Покойный Мехтикули хан правил Карабагом, согласно грамоте его величества императора, семнадцать лет и несколько месяцев.

*Глава*

## О ПАМЯТНИКАХ И ЗДАНИЯХ, ВОЗДВИГНУТЫХ ПОКОЙНЫМ ПАНАХ ХАНОМ В КАРАБАГЕ

Первое - крепость Баят, базар, баня, стены и здания, построенные из обожженного кирпича. Ныне разрушена [крепость], можно увидеть лишь незначительные остатки.

Второе — крепость Шахбулагы, мечеть у родника, баня, городские здания и базар, построенные из камня и известняка.

Третье — стены бывшей Шушинской крепости и здание, ныне [используемое] под склад зерна для войск.

*Глава*

## О ПАМЯТНИКАХ И ЗДАНИЯХ, ОСТАВШИХСЯ ОТ ПОКОЙНОГО ИБРАГИМ ХАНА

Первое — большая соборная мечеть, построенная в 1182 мусульманском [1768/69] году. Позднее, когда она пришла в ветхость, была восстановлена почтенной дочерью его, покойной Гёвхар агою и [стала] красивее прежнего.

---

<sup>1</sup> Очевидно, это — дата переписки.

Второе — стены Шушинской крепости, построенные в 1198 [1783/84] мусульманском году. Строительство длилось три года. Ныне государственные служащие восстановили их. В некоторых местах остались следы ханских [стен].

Третье — обе крепости Аскерана, построенные в 1203 мусульманском [1788/89] году между двух гор, через которые протекает река Гаргар. Если во время войны в этих крепостях будет находиться [даже] малочисленная пехота, то враг не сможет пройти мимо них в сторону Шушинской крепости.

Четвертое — здания и комнаты среди гор, в ущелье Хази не, построенные в пещере из камня и извести. Туда ведет [лишь] одна дорога.

Пятое — здания Ханбагы, что находится в одном фарсахе от [Шушинской] крепости.

Шестое — стены Агдамского сада, с крупными куполами над могилами покойного Пана хана и его детей, и каналы.

## *Глава*

### **О ПРАВИЛАХ И ПОРЯДКАХ, СУЩЕСТВОВАВШИХ ПРИ ЕГО ПРАВЛЕНИИ**

Все илаты Карабага, отмеченные в журналах и списках, входили [в состав] конного войска. При надобности из магалов и деревень являлись в войско пешие стрелки с медиками магалов. С илатов никаких тоуджи<sup>1</sup> и малджахат<sup>2</sup> с урожая не взимались, а с магалов и деревень ежегодно взыскивались малджахат и тоуджи. Но временами, когда приводилось лезгинское войско из Дагестана, то для выплаты жалования ему и замены павших или пропавших их коней и с илатов также взимались тоуджи, зерно, овцы и крупный скот. С семейств, занесенных в журнал учета нукеров и войска, а также с жителей, [зачисленных в состав] нукеров и войска, ничего не взималось: они были освобождены [от налога]. Корм для их лошадей, а также другие их принадлежности выдавались за счет господина хана. Каждый нукер [и] воин был прикреплен к определенному дому, который устраивал дела, [удовлетворял потребности] нукера или всадника.

## *Глава*

Ежегодно, в день, праздника Новруз всем знатным военачальникам, воинам, тысячникам от имени хана выдавались халаты, подарки, конь и сабля. Каждый, соответственно своему сану, приносил подарки из вилайетов Азербайджана, а, мелики из магалов.

## *Глава*

Когда Ибрагим хан был в походе или стоял где-либо лагерем, большинство из находившихся при нем тысячников, сотников, беков, агаларов, а также некоторые воины, рабочие, секретари, эшикагаси, стражники и есаулы завтракали, обедали и ужинали из кархана [общей кухни] хана. [Из ханских же запасов] выдавался ячмень для их лошадей. Часто по вечерам, кроме живых овец, выдаваемых тысячникам и другим, в кухне покойного хана расходовалось около сорока пудов риса и тридцать овец. Отсюда можно определить размер расходов на печенный хлеб, ячмень для коней, масло и сладости.

## *Глава*

### **О ДОХОДАХ ИБРАГИМ ХАНА**

Доходы Ибрагим хана состояли из малджахата, собираемого [натурой] с урожая хлебов, коконов и [различных] посевов, [а также] плугов, принадлежавших лично хану. Помню, как-то однажды при подсчете оказалось, что у хана столько скота и плугов, сколько у всего населения Карабага, вместе взятого, и даже на две пары больше чем у него.

---

<sup>1</sup> Тоуджи — подать, налог

<sup>2</sup> Малджахат — рента, налог 1/10—3/10 урожая, которую крестьяне обязаны были отдавать в казну или феодалу

Все это зерно и малджахат расходовались на нужды войска, кухни, гарема, нукеров, рабочих и гостей. Много дохода, как наличными, так и натурой, поступало также от аренды, преподношений, налогов [с населения] Карабага, монетного двора и подарков присыпаемых из вилайетов Азербайджана.

## О ХАРАКТЕРЕ И ПОВЕДЕНИИ ПОКОЙНОГО ХАНА

Покойный Ибрагим хан был человек гостеприимный, помогал чужеземцам, покровительствовал сиротам, заботился о [своих] подданных. [Он был] энергичным, отважным и щедрым [и], будучи благодворителем, раздавал пожертвования крупным сеидам, бедным, всячески покровительствовал улемам и сеидам. Он помогал всем, кто искал у него убежища. Ханы и беки окрестных [районов] и вилайетов Азербайджана, Ширвана и пр. пользовались его благорасположением, и «он старался угождать им и удовлетворять их желания. Он имел большое пристрастие к обществу красивых женщин.

### *Глава*

## О ТАБУНЕ [ИБРАГИМ ХАНА]

Господин хан держал такой прекрасный табун, состоявший из хороших коней и [прочих] четвероногих, что слава о нем гремела во [всех] вилайетах Ирака и Рума. Большинство лошадей покойного хана было из табуна и крови коней покойного Надир шаха, приобретенных из вилайетов Азербайджана, Шахсевана, Шегаги и у ханов Хорасана. Тут содержались около трех—четырех тысяч кобыл и соответственное число чистокровных производителей. Число же овец, коров и буйволиц было настолько велико, что не поддавалось учету.

### *Глава*

## О КАРГУЗАРАХ [ИБРАГИМ ХАНА]

Каргузары покойного Ибрагим хана, его братья и племянники, его дети и двоюродные братья были известные беки. Каждый из них по своему состоянию, количеству нукеров и великолепию был равен ханам других вилайетов. Из них Мирза Али бек был сыном его дяди, а Лутфали бек — сыном тетки по отцу. Фези бек, Абуссамед бек, Гюлмали бек и Гумметали бек были сыновьями его брата. Мехрали бек и Ибрагим хан были детьми Панах хана. Беки илатов Джеваншира, Отузики, Кебирли, Демирчи-Хасанлы, Баргушата, Гарачурлу, Хаджи Самлы, Кёланы и Кафана, а также и мелики магалов Дизака, Варанды, Чилибурда, Талыша и Хачина, подобно, ханам некоторых вилайетов, были состоятельными и могущественными. Известностью пользовались также и другие беки, которых он воспитал и за отвагу, [хорошую] службу и преданность дал состояние и райяты.

### *Глава*

## О РАБОТНИКАХ И КАРГУЗАРАХ ЕГО ДОМА И УПРАВЛЯЮЩИХ ДЕЛАМИ ЕГО ВЛАДЕНИЯ

Первым из них был покойный Ахунд Молла Панах под псевдонимом Вагиф, пользовавшийся известностью и популярностью как мудрый и опытный везир. Большой славой он пользовался также и в Иране и Руме. Его прекрасные тюркские стихи и по сей день на устах народа. И все другие его каргузары, эшикагаси, надсмотрщики и прочие работники были способными, красноречивыми людьми. После истории с Агой Мухаммед шахом, расстройства дел и раскола, имевших место в Карабагском вилайете, эти известные и почтенные личности и большинство работников и каргузаров покойного Ибрагим хана погибли.

### *Глава*

## [О ЗНАТНЫХ ПОТОМКАХ ХАНА]

Старшими, знатными сыновьями покойного Ибрагим хана, которые приобщились к божьей милости еще при жизни самого хана, были Джавад ага и Мухаммед Хасан ага, родившиеся от одной матери, дочери [одного из] беков Джебраила. После покойного хана [умер] полковник Ханлар ага, а Абульфат хан скончался в Иране. Затем [умерли] подполковник Мухаммед Гасан ага, Фатали ага, Сулейман ага, Хусейнкули ага и Сефикули ага.

Ныне здравствует в Карабаге: генерал-майор Мехтикули хан, обладатель ленты и пера, украшенных драгоценными камнями, и Ахмед хан. Оба рождены от ханских дочерей; Шейх Али ага родился от служанки.

Из дочерей покойного Ибрагим хана ныне здравствуют в Карабаге: Гёвхар ага, рожденная от дочери знатного грузинского тавада<sup>1</sup>, и Иззет бегим, родившаяся от дочери Мирза Раби, везира грузинского валия. Поскольку валий Грузии Ираклий хан всегда стремился к союзу и дружбе с Ибрагим ханом, то он, ввиду того, что различие религий не позволяло ему [непосредственно] породниться с ним, выдал трех дочерей своего везира за хана и двух его сыновей, Абульфат хана и Мухаммед Гасым агу, дабы таким путем укрепить узы [дружбы] и любви.

### Глава

## О ТОМ, ПОЧЕМУ МЕХТИКУЛИ ХАН СТАЛ НАСЛЕДНИКОМ И ПРЕЕМНИКОМ [ИБРАГИМ ХАНА]

Во [время] первой встречи Ибрагим хана с командующим Цициановым на [берегу] реки Курек наследником был назван старший сын Ибрагим хана Мухаммед Хасан ага, второй же сын был передан командующему Цицианову в качестве заложника<sup>2</sup>. Поскольку генерал-майор Мухаммед Хасан ага умер еще при жизни Ибрагим хана, то самым старшим из сыновей хана остался генерал-майор Мехтикули хан. [Поэтому] грамота, утверждающая Мехтикули хана в качестве наследника и преемника, была засвидетельствована печатью Ибрагим хана и прочих знатных лиц Карабага и вручена Мехтикули аге при жизни самого Ибрагим хана. [После этого все] стали звать его ханом и наследником. После смерти Ибрагим хана майор Лисанович написал [обо всем] генерал-майору Несветаеву и в 1807 году была издана грамота его величества императора Александра Павловича о назначении Мехтикули хана правителем Карабага с титулом хана и пожаловании ему знамени и сабли, украшенной драгоценными камнями.

События времени правления покойного Мехтикули хана изложены в журналах каргузарами высокого государства; они известны вам и нет надобности в том, чтобы были сообщены .изложены мною.

### КАРАБАГ

#### Сочинение Джемаля-Джеваншира-Карабаги

##### *Предисловие переводчика*

Едва ли о какой-либо части Закавказского края писано менее, нежели о Карабаге;<sup>3</sup> все сведения об этой мусульманской провинции ограничиваются лишь небольшими статьями, разбросанными в периодических наших изданиях, и не представляют собою ничего целого и связного<sup>4</sup>. Вот главная причина, побудившая меня перевести рукописное историческое сказание Мирзы Джемаля Джеванширского о Карабаге, хотя далеко не удовлетворительное, но тем не менее интересное. Все повествование это обнимает собственно период правления Панах-Хана и сына его Ибрагим-Хана и доводится до последней войны нашей с Персией.

<sup>1</sup> Тавад — князь.

<sup>2</sup> В переводе А Берже говорится, что в качестве заложника должен был отправиться сам Мухаммед Хасан ага.

<sup>3</sup> Карабаги — в буквальном переводе «Черный сад».

<sup>4</sup> В газете «Кавказ» была только одна небольшая статья о Карабаги, и именно в № 100 за 1850 г.

Особый интерес приобретает это сочинение при мысли, что оно написано образованным туземцем (русским подданным), имевшим у себя источниками все дела по управлению Карабагом при ханах и, кроме того, устные предания и рассказы старииков, бывших, так сказать, свидетелями всей немногосложной и недревней истории Карабага. Одним из этих свидетелей был сам Джемале, или Джемаль.

Вот краткая биография этого замечательного человека<sup>1</sup>.

Мирза Джемаль-Бек родился в Дизаке, в Джеванширском участке, в сел. Хаджалу, и был сыном Мухаммед-Хан-Бека, сына Салиф-Бека-Минбашия, сына Шериф-Бека Дизак Джеванширского. После смерти Салиф-Бека, Мухаммед-Хан-Бек сделался главою Джеваншира и имел преемником по себе Салиф-Бека, который назначен был в это достоинство Ибрагим-Ханом, пожаловавшим ему грамоту и знамя. Отец же его, Мухаммед-Хан-Бек переведен был комендантом в Шушу. Он родился, согласно мусульманскому летоисчислению, в 1187г.х.; учился персидскому и турецкому языкам, в 1202 году хиджры, сделавшись секретарем Ибрагим-Хана, занимался всеми письменными делами, касавшимися Карабага, а потом был управляющим у жены его Бике-Ханум, сестры дагестанского владетеля Умма-Хана. Во время исправления этой должности Мирза-Джемаль послан был в дер. Хонзак (Хунзах?), где прожил целые шесть лет. У тамошних ученых он учился арабскому языку. После убийства Ага-Мухаммед-Шаха он вместе с Бике-Ханум прибыл в Карабаг, в кр. Шушу. Ибрагим-Хан помнил заслуги Мухаммед-Хан-Бека во время нашествия Ага-Мухаммед-Шаха и осады им крепости Шуши; он помнил, что Мухаммед-Бек, собрав всех жителей своего селения близ дер. Тук, в Веренде́йском округе, не переставал тревожить персидское войско и наносить ему все возможные ущербы. Когда же, после убийства шаха, Ибрагим-Хан был извещен через родственников Мухаммед-Бека об этом обстоятельстве, и когда, наконец, Мухаммед-Бек собрал весь карабагский народ, разбежавшийся во все стороны, ввел всеобщий порядок и восстановил некоторым образом спокойствие в своем отечестве, тогда, за все эти заслуги, Ибрагим-Хан сделал сына его Мирзу-Джемаля (нашего автора) своим доверенным лицом и назначил его секретарем своим и визирем всего Карабага.

Мирза-Джемал находился после того при Ибрагим-Хане во время заключения последним трактата с князем Цициановым; а после смерти его состоял при генерал-майоре Мехти-Кули-Хане, утвержденном высочайшим приказом государя императора Александра Павловича в ханском достоинстве. Когда же Мехти-Кули-Хан перешел в Персию, главнокомандующий генерал Ермолов назначил Джемалию пенсию в 510 р. с. и, кроме того, 20 четвертей пшеницы и 5 четвертей рису ежегодного дохода.

В 1822 году, когда генерал А. П. Ермолов был в Карабаге и к нему являлись все служащие при Мехти-Кули-Хане, Мирза-Джемаль, представив главнокомандующему все свои аттестаты, свидетельствовавшие верную и бесспорочную его службу, был назначен миразою в учрежденной там канцелярии и исправлял должность эту при Ермолове, П. И. Могилевском, кн. Мадатове и генерал-лейтенанте Реуте, как человек лучше всех знакомый с Карабагскою провинцией и тамошним народом. Службу свою при упомянутой канцелярии Мирза-Джемаль продолжал до 1840 года.

Особенно замечательные заслуги его правительству нашему были следующие. В 1805 году, в персидскую кампанию, Мирза-Джемаль состоял в распоряжении генерал-майора Мухаммед-Гасана-Аги, командовавшего милициею и состоявшего под непосредственным начальством генерал-лейтенанта Небольсина; в 1806 году он находился под начальством того же генерала во время дела с Аббас-Миразою при дефиле Ханашине; а потом ходил с ним в Нахичевань, откуда отправлен был к графу Гудовичу на эриванскую границу. Таким же образом он состоял при генерале Котляревском в Аг-Оглане, где ему поручено было заготовление провианта для всех войск.

Весь этот период служебной деятельности как самого Джемаля, так и всех его родственников, число которых восходило до ста человек, отличался постоянной преданностью и верностью нашему правительству.

В 1826 году, во время похода князя Мадатова в Мушкин и Карадаг, Мирза-Джемаль успел при помощи своего племянника Керим-Бека, переселить из Персии в Дизак целое селение Сеид-Ахмедлу.

Наконец в 1840 году Мирза-Джемаль, уже преклонных лет, вышел в отставку.

<sup>1</sup> Биографические сведения о Джемале Джеванширском сообщены мне уважаемым Мирзою Фет-Али-Ахундовым, входившим, по просьбе моей, в переписку по этому предмету с сыном Джемаля. Примеч.. переводчика

В последствии Мирза-Джемалю было прекращено производившееся ему содержание, а потом при наместнике кавказском, светлейшем князе Воронцове, предоставлено было ему пользоваться доходами с селения Карга-базар — право, которое по настоящее время удерживают его наследники. Кроме арабского, персидского и турецкого языков, Мирза-Джемаль знал лезгинский и аварский языки, имел сведения в астрономии и прекрасно знал историю и географию. Зная также медицину, он, по увольнении в отставку, до конца своей жизни безвозмездно пользовал больных, чем заслужил особенное уважение народа.

Способности и память его были замечательны. Он писал стихи на арабском и персидском языках.

В 1853 году, 8 апреля, после ночной молитвы, Мирза-Джемаль, слабый и больной, созвал всех своих родственников и, дав им добрые наставления, умер спокойно и в полном присутствии памяти.

А. Б.

## Глава I

### ГРАНИЦЫ, ВОДЫ, КЛИМАТ

Согласно древней истории, Карабаг, простираясь от Худа-Аферинского моста на Араксе до Сыныкского, разграничающего ныне участок Казахский и Демурчи-Хасанлу и называемого русскими Красным мостом, граничил с З. Карабагскими горами, Елисаветполем, Шамшадильским и Казахским участками, с Ю. Араксом, с С. Курою, с В. Джеватом, около которого Кура, слившись с Араксом, течет в Каспийское море. Вследствие частых войн, которых провинция эта была свидетельницей при вторжении в нее персидских шахов, турецких султанов и тюркмен, овладевавших ею, границы Карабага изменились и крепости строились под другими именами. В настоящее время Карабаг граничит на Ю. р. Араксом, на С. Курою, протекающею близ Елисаветполя, что и составляет ширину Карабага, которая продолжительно, согласно сделанному при ханах вычислению, составляла 26 фареахов или немецких мил; с В. дер. Джеватом, на З. Карабагскими горами, составляющими долготу на протяжении 39 фареахов.

Карабаг принадлежал к числу областей Арана, имя, которым долгое время спустя, после потопа Ноя, — да будет мир над ним! — назывались все города, основанные между Курою и Араксом, как Тифлис, Эривань, Ганжа, нынешний Елисаветполь, Нахичевань, Ордубад, также Берда и Бильган, находящиеся в Карабаге, из которых последний лежит в развалинах, тогда как на месте Берды находится незначительная деревушка, населенная племенем Бурдалу. Араном же названа область от имени одного из потомков Ноя, владевшего этой страною.

Первою крепостью и городом, основанным в Карабаге, была Берда, населенная в древние времена, как полагать должно, армянами или другим племенем, жившим по берегам реки Тертера, протекающей в трех фарсахах южнее реки Куры. Согласно мусульманскому летоисчислению, в 36 году хиджры, во время халифов Омайадской династии в Дамаске (676 г. по р. х.), жители города Берды приняли ислам.

После Берды следует г. Бильган, построенный, как говорит предание, Кобад-Шахом, и следовательно, 1500 лет перед сим. Кобад-Шах соединил реку Аракс с р. Гергером посредством канала в 6 фареахов, называвшегося в древние времена Берлас, нынешний Гяур-Архи. Все эти места, пахотные поля и сады им были заселены, и как канал, так и город Бильган существовали невредимыми до 635 года хиджры. (1229 г. по р. х.), в котором Чингиз-Хан, окружив город, после нескольких месяцев осады им овладел и перерезал всех его жителей, тогда как все населявшие окружные деревни искали спасенья в горах Ширвана и Карабага. После этого события город представлял одни развалины, оставаясь в таком виде до похода Тамерлана против турецкого султана Ильдерим-Баязет-Султана, по разбитии которого, он на возвратном пути из Турции возобновил Бильган, снова его заселил и провел в город воду. После того он оставил невредимым до времен Сефевидов и самого Надир-Шаха, при котором город, по случаю частых следований через него войск в Грузию и Ширван и неприязненных отношений с Турцией, владевшую Тифлисом, Елисаветполем, Карабагом, Эриванью и Нахичеванью, снова пришел в упадок и более уже не возникал. Польза упомянутого выше канала, вдоль которого, при правильном заселении, могут поместиться от 5 до 6 тыс. семейств, значительная, и на местах, могущих быть поливаемыми из него водою, посевы хлеба, риса и прочего зерна отлично дозревают, так что, одна четверть пшеницы дает до 20 и более, а особенно рис и просо, которых

одна четверть дает 50 и более. Для пахания же земли достаточно одной пары волов. Кроме того значительного канала есть еще и многие другие, проведенные из Аракса в Бильган, вода коих может удовлетворить с лишком 100—200 семейств. Хотя г. Бильган уже 300 лет как не существует, но каналы сохранились до времен Панах-Хана и сына его Ибрагим-Хана, пользовавшихся их доходами. Каналы эти суть следующие.:

1. Гюдек-Архи. 2. Ювар-Архи. 3. Меймэна-Архи. 4. Гяниччи-Архи. 5. Сари-Архи. 6. Аяз-Архи. 7. Гюрлу-Архи. 8. Инсурхан-Архи. 9. Дураманлы-Архи- 10. Ташкаи-Архи. 11. Хан-Архи. 12. Бакарлу-Архи. 13. Меймэна-Архи 2-й. 14. Ювар-Архи 2-й. 15. Мукаддем-Архи. 16. Тайбашмаклу-Архи.

Климат Карабага хорош и здоров. Почва плодородна и щедро вознаграждает труды земледельцев.

## Глава II

В период царствования в Персии династии Сефевидов Карабаг и пять армянских округов: Дизак, Верендэ, Хачин, Та-лыш и Челябюрд подчинились бегляргам елисаветпольским, в зависимости коих были во время Надир-Шаха и Бергушат. Влияние это они удерживали некоторое время и после освобождения Надир-Шахом из-под власти турок Тифлиса, Елисаветполя (тогдашней Ганжи), Эривани, Нахичевани и Карабага. Между тем последний иногда находился в зависимости азербайджанских сардарей и имел в то же время своих небольших владетелей, зависевших от первого, что и продолжалось до 1160 года хиджры (1744 г. по Р. Х.), в котором Надир-Шах был убит. После смерти его удалось возвыситься Пенах-Хану, который при тогдашнем положении Персии, успел подчинить себе карабагские деревни, в чем елисаветпольские беглербеги, по слабости своей, не могли ему воспрепятствовать. Многих же, пытавшихся сопротивляться Пенах-Хану, он приводил к покорности силою оружия, подробности чего составляют предмет III главы.

## Глава III

### ПРАВЛЕНИЕ ПЕНАХ-ХАНА, СЫНА ИБРАГИМ-ХАЛИЛЬ-АЛИ

Пенах-Хан происходил из джеванширского племени, обитавшего в Дизаке, из общества Саруджлу, отделившегося от поколения Бахманлу. Джеванширцы считались выходцами из Туркестана и составляли часть знаменитого авшарского племени. Предки Пенах-Хана были известны среди джеванширского племени, в котором он носил имя Пенах-Али Бека Саруджлу-Джеваншир, знатностью рода и пользовались особенным уважением. Надир-Шах, по покорении Карабага, Елисаветполя, Тифлиса и Ширвана, окружив себя многими туземцами этих мест, которым платил жалованье и оказывал различные почести, особенно отличал Пенах-Хана, обратившего на себя его внимание во время войн Персии с Турцией. Однако же Пенах-Хану недолго благоприятствовало здесь счастье. Выгодное и почетное положение, отличавшее его от других, воспламенило скоро зависть в его недоброжелателях, и последние, вследствие разных клевет и наветов, переменив выгодное о нем мнение Надира, заставили его, в сопровождении нескольких приверженцев и родственников, оставить в 1156 году хиджры Хорасан и искать спасения в бегстве.

Едва слухи об этом дошли до шаха, он послал за ним погоню, и когда все поиски остались тщетными, дал строгие предписания **адзербайджанскому** сардарю и правителям елисаветпольскому, тифлисскому и шемахинскому: где бы то ни было схватить и представить ему Пенах-Хана. Но несмотря на всю строгость распоряжений шаха и на все притеснения, которым подвергаются были родственники и приближенные Пенах-Хана в джеванширском племени, переселенном из Карабага в Хорасан, Надир цели своей не достиг.

Пенах-Хан, между тем, укрываясь в горах Карабага, нередко проводил время в Шеки, в уезде Кебелэ, в доме кебелэйского султана, оказывавшего ему отличное гостеприимство, за которое вследствие Пенах-Хан, с своей стороны, укрывал у себя кебелэйских и шекинских беков, бежавших к нему, в числе 30 человек со всеми семействами, от преследования Мухаммед-Хана Шекинского. Во время этого пребывания у кебелэйского султана Старший сын Пенах-Хана Ибрагим-Халиль-Хан, имевший тогда около 15 лет от роду и проживавший в Хорасане, в округе

Сарахском, где имел собственный свой дом, прибыл к отцу в Карабаг. Некоторые, напротив того, свидетельствуют, что он бежал из Хорасана вместе с отцом при котором находился безотлучно. При таких обстоятельствах прошло два или три года до самой смерти Надир-Шаха, вслед за которого Пенах-Хан явился среди карабахского народа. Пенах-Хан был женат на сестре Сехл-Али-Бека, главы племени Кебирлу, ревностнейшего содействователя во всех его предприятиях. Начав действия свои грабежами в Елисаветпольском и Нахичеванском округах и найдя таким образом средство снабжать всем нужным своих приверженцев, он в это время получил известие, что джеванширское и другие, племена, переселенные Надир-Шахом в Хорасан, возвращаются в Карабаг; это его заставило немедленно отправиться для встречи их на границе Адзербайджана, откуда в непродолжительном времени он и провел их в Карабаг, где они заняли прежние свои жилища.

Между тем Пенах-Хан многих успел расположить в свою пользу; других же принуждал к покорности силою оружия и власть его видимо стала принимать более и более обширные размеры. В джеванширском же и других племенах не было человека, который бы мог ему противиться. Но едва только правители Ширвана и Шеки услышали о возраставшей силе Пенах-Хана и поняли всю опасность своего положения, как начали намышлять совокупными силами погубить общего своего врага, которому тогда же в Карабаге изъявили повиновение еще пять армянских округов. Предугадывая весь таившийся против него замысел, Пенах-Хан, чтобы иметь безопасное место, где бы мог укрыть свое семейство и имущество и в то же время иметь верный и твердый оплот против враждебных ханов, в случае их нападения, могшего воспоследовать с той или другой стороны, основал в 1161 году хиджры (1749 г. по р. х.) крепость Беят, находящуюся в настоящее время в округе Кебирлу; обвел ее глубоким рвом, устроил в ней мечеть, базар, бани и переселил туда все свое семейство. Слухи об этом распространились скоро по всему Адзербайджану и многие семейства начали переселяться в Беят, увеличивая белее и более его народонаселение. Лишь только постройка крепости была кончена, как правители Ширвана и Шеки соединились с значительными силами под ее стенами приступили к осаде, продолжавшейся с небольшим месяцем и кончившейся в пользу Пенах-Хана.

Видя во всем одни неудачи, неприятель решился оставить осаду и возвратиться восьмояси. При этом правитель, Шекинский, Хаджи-Челеби сказал: «Когда мы пришли, Пенах-Хан был ханом; теперь же, когда ничего не выиграли и со стыдом возвратиться, он сделался шахом».

Эта первая удача была достаточна для того, чтобы породить в Пенах-Хане мысль к увеличению своей власти, для достижения которой ему необходимо было подчинить себе упомянутые выше пять армянских округов. Все обстоятельства того времени говорили в его пользу, и скоро цель была достигнута.

Мелик-Шах-Назарбег, управляющий Верендэйским округом, питая давнюю вражду к челябюрскому, талышинскому и дизакскому меликам, добровольно подчинился Пенах-Хану, тогда как правитель Хачинского округа оказывал упорное сопротивление. Пенах-Хан, став во главе племен Джеваншир, Саруджлу, Кебирлу и других, выступил против него и остановился между Шах-Булагом и рекою Гергером. Но встречененный хачинскими армянами, соединившимися с жителями некоторых деревень Челябюрского округа, потерпел сильное поражение и долго ими был преследуем. Когда же войска его заметили, что армяне вышли из гористых мест в чистое поле, то, собравшись с силами, на них напали и разбив их наголову, заставили последних укрепиться в окрестностях Балукае, где армяне, потерпев совершенное поражение, лишились до 300 человек убитыми. В память этой победы Пенах-Хан соорудил на месте сражения, на берегу Хачинской реки, памятник.

По вдоворении, после того, спокойствия и по назначении правителем Хачинского округа Мирзы-Хана, потомки которого в лице Мелик Каҳрамат-Бека и его братьев еще по настоящее время удержались в тех местах, Пенах-Хан простер виды свои на Челябюрский округ, где в то время правителем был Аллах-Кули-Султан.

Когда во время осады Надир-Шахом Елисаветполя из Турции явился на помочь этому городу, а также Эривани и Тифлису, Абдулла-Паша Корпули-Оглы, облеченный властью сардара, тогда Надир, поручив продолжение осады своим полководцам, сам отправился против Абдуллы-Паша, которого разбил, овладев всем турецким лагерем, артиллерию и казнью. Сам Абдулла-Паша был убит в этом деле Рустем-Султаном Каракурлу Карабаги Муговизлу, а голова его представлена Надиру, приказавшему Гани-Эфендию отправить труп его со всеми почестями в Турцию.

Особенную храбрость в этом сражении показал Мелик Аллах-Кули, бросившийся с несколькими челябюрскими всадниками первый на артиллерию, за что и возвведен был в сан

султана. Хотя Аллах-Кули-Султан после того и пытался оказывать некоторое сопротивление Пенах-Хану и иногда даже успевал одерживать верх, но не видя для себя особенных в будущем выгод, в сопровождении немногих знатных челябюрцев, отправился на свидание с Пенах-Ханом для заключения мира. Пенах-Хан оказывал ему при этом случае все почести и, наградив как его, так и всех спутников, отпустил их обратно.

Но дружба эта, нарушенная самим Пенах-Ханом, продолжалась недолго. Почетные челябюрские и хачинские армяне и даже сам Мелик-Шах-Назарбег, правитель Верендэйского округа, издавна питая вражду к Аллах-Кули-Султану, разными поисками и интригами, склонили Пенах-Хана разорвать узы дружбы и погубить его.

Когда Аллах-Кули-Султан во второй раз приехал к Пенах-Хану, у которого тогда находился Хайдар-Кули-Хан, правитель Нахичевани, Мелик-Шах-Назарбег при виде пышности сопровождавшей его свиты обратился к Пенах-Хану с следующими словами: «Трудно поверить, чтобы человек, окружающий себя такою пышностью, мог всегда находиться в твоей зависимости и душою и телом тебе быть преданным. При первой возможности он сделается твоим врагом и потому знай, что освободить добычу и пренебречь удобным случаем, противно правилам осторожности великих, подобно тебе, людей». Вследствие таких слов Пенах-Хан однажды вечером пригласил к себе на пиршество Аллах-Кули-Султана, и когда последний хотел отправится домой, вероломно был схвачен и в ту же ночь, с 2 или 3-я ему преданными, убит.

Жители Челябюрского округа, сведав о таком поступке Пенах-Хана, побуждаемые местью и опоясавшись поясом повиновения, провозгласили меликом своим Хатем-Бека, потомка Аллах-Кули-Султана, который послал искать союза тогдашнего правителя Талыша, мелика Тахмураса, человека робкого и весьма ограниченного, в чем и успел. Мелик Тахмурас, веря дружескому приглашению Хатем-Бека, у которого тогда жил один из родственников, Юсуф-Бек, не пользовавшийся влиянием в округе, отправился к Мелик-Хатем-Беку, но лишь только прибыл, был схвачен, отведен на северную сторону Тертерского моста, составляющего границу Талышинского и Челябюрского округов, и там вероломно лишен жизни. Совершив убийство, Мелик-Хатем-Бек соединился с Юсуф-Беком и начал враждебные действия свои против Пенах-Хана, который узнав о заключенном против него союзе, решился расторгнуть его вначале. После многих с ними стычек и постоянных взаимных тревог между жителями Пенах-Хан с значительными силами напал на крепость Джумрук, лежащую в неприступном ущелье и составлявшую местопребывание Мелик-Хатем-Бека, имевшего там сильный гарнизон. В крепость, около которой протекает река Тертер, ведет одна только тропинка, удобопроходимая лишь для пешехода. С неописанной трудностью карабагская конница, состоявшая из джеванширцев, Саруджулу, Кебирлу и Отузеки, проехала тою местностью, что почти непостижимо уму, и нанесла постыдное поражение Мелик-Хатем-Беку, потерявшему многих убитыми и взятыми в плен. Большая часть почетных лиц Челябюрского округа, устрашенная внезапным нападением Пенах-Хана, добровольно ему отдавалась и лишь несколько семейств, в том числе и семейство Хатем-Бека, успели спастись бегством. В том же году Пенах-Хан выступил против Юсуф-Бека и хотя сначала и имел мало успеха, тем не менее действия его кончились блестательною победою.

После джумрукского дела с Меликом-Хатем-Беком и по разбитии Мелик-Юсуф-Бека, оба мелика со всеми своими подвластными перекочевали в Елисаветпольский округ к Шах-Верди-Хану, бывшему в неприязненных отношениях с Пенах-Ханом, и заняли места у Шамхора и в деревнях, раскинутых в елисаветпольских горах. Здесь они пробыли до происшествия с Фетх-Али-Ханом-Авшаром, о котором будет упомянуто ниже. По заключении же дружбы Пенах-Хана с Шах-Верди-Ханом оба мелика, убежденные в своей безопасности со стороны Пенах-Хана, возвратились на прежние свои земли, где они в последнее время его жизни и в продолжение всего периода правления Ибрагим-Хана, пользовались особенностями милостями; даже зависящие от них округи были избавлены от всяких податей, за исключением только Талышинского, который, Ибрагим-Хан впоследствии обязал ежегодно платить в 500 туманов и 500 четвертей пшеницы Люфт-Али-Беку, своему племяннику, а себе приличными подарками, за которые он в свою очередь их дарил дорогими и почетными халатами, оружием и др.

В то самое время, когда Пенах-Хан был занят войнами с Хачином, Челябюром и Талышем, был покорен и Дизакский округ, правителем которого тогда был Мелик-Исаи-Бек. Подробности этого происшествия заключаются в следующем.

До Мелик-Исаи-Бека Дизаком управлял отец его Мелик-Ягин-Бек, человек богатый, пользовавшийся особым влиянием при Надир-Шахе, при котором ему подчинялись: все челябюрское племя, армяне и хурда парэ-дизакские мусульмане этого округа. Надир-Шах, поставив

его выше всех прочих меликов пяти армянских округов в Карабаге, иногда ему поручал управлять ими, за что Ягин-Бек, в свою очередь снабжал войска персидские, когда они шли походами в Карабаг, Ширван, Елисаветполь и Дагестан, оружием и продовольствием. По смерти Мелик-Ягин-Бека в преемники ему назначен был Надир-Шахом сын его Мелик-Исаи-Бек. Сделавшись таким образом правителем Дизака, он удерживал за собою всю власть отца и после смерти Надира, пользуясь преданностью к нему адзербайджанского сардара, приверженца Адиль-Шаха.

Едва только Пенах-Хан видимо начал возвышаться над джеванширским племенем, как между ними начались неприязненные отношения, следствием чего было то, что Пенах-Хан, собрав все свое войско, вместе с Мелик-Шах-Назара-Бегом, напал на деревню Тук, куда Мелик-Исаи-Бек переселил большую часть подвластных ему жителей и где он, окруженный 3000 телохранителей, имел свое местопребывание. Осада Тука продолжалась несколько дней с большою с обеих сторон потерю. Сам Пенах-Хан, раненый в этом деле, принужден был отступить и дать тем самым возможность Мелик-Исаи-Беку грабить верендэйекие и другие, принадлежащие Пенах-Хану, деревни. В следующем году Пенах-Хан вторично пошел походом и подступил к Теру, лежащему на склоне горы и доступному с одной лишь стороны. Но и эта новая попытка была неудачна для Пенах-Хана: он был разбит наголову, и Мелик-Исаи-Бек начал его преследовать, разоряя все встречавшееся ему на пути. Между тем Пенах-Хан снова решился испытать счастье, которое на этот раз ему не изменило: Мелик-Исаи-Бек, потерпев совершенное поражение, бежал в Тук, но видя все критическое свое положение, особенно же недостаток в продовольствии, и потеряв всю надежду получить какую-либо помощь, решился просить мира. Послав с этой целью несколько лиц к Пенах-Хану, он затем отправился сам на личное с ним свидание. Он явился к нему, в сопровождении 300 человек, в Палутлу, где был принят со всеми почестями, но на пятый день вероломно схвачен со всею свитою и лишен всего имущества, оставленного в Туке. Многие почетные лица и все жители, за исключением весьма немногих, большою частью старцев, которым позволено было остаться в Туке стеречь тамошние сады и дома, взяты были в плен и переселены в Чинакчи, где и оставались долгое время. Семейство же самого Мелик-Исаи-Бека после основания Шуши, переведено в ту крепость с некоторыми семействами почетных жителей Тука.

По окончании всех упомянутых выше войн и подчинении себе пяти армянских округов и деревень округа Игирми-дорт (т. е. двадцать четыре) и Юлака, бывшего всегда в зависимости елисаветпольских правителей Пенах-Хан занялся покорением Зенгезура, Сисяна, Чулдура и Бергушата, которые, по прошествии двух или трех лет, им были присоединены к Карабаху. Мелики же, султаны и минбashi (т. е. тысячники) тех округов, в преданности коих Пенах-Хан мало был уверен, заменены были другими, более ему преданными. Новыми приобретениями этими границы Карабага значительно распростирились, а с тем вместе увеличилось и народонаселение, состоявшее преимущественно из армян и мусульман. В то же время Пенах-Хан определил точнее и отношения беков и султанов, власть которых сделалась наследственно. В случае же если кто умирал, не оставив по себе совершеннолетних детей Пенах-Хан назначал к ним двух или трех опытных наставников и воспитателей, возложив на них, как на опекунов, управление всеми делами и имениями малолетних. Кому же Пенах-Хан жаловал поместья, последние переходили в потомственное владение.

По водворении всеобщего спокойствия Пенах-Хан, все-таки не уверенный еще в своей безопасности от зависти соседственных ему ханов, решился построить себе новую крепость. Таким образом основана была крепость Шах-Булаг (царь ключей) около обильного источника. Окружив ее стенами, Пенах-Хан устроил в ней мечеть, базар и бани, а в 1165 году хиджры переселил в нее многих жителей деревень и ремесленников.

Весть о таких действиях скоро повсюду распространилась, и соседственные ханы один перед другим искали дружбы Пенах-Хана.

Между тем Хаджи-Челэби, правитель шекинский, отличавшийся умом и подвигами, требовал, чтобы Пенах-Хан признал первенство его в kraе и без его воли и согласия ничего бы не предпринимал. Но Пенах-Хан, считая для себя подобные предложения обидными и постыдными, с презрением их отверг, став настороже отразить неприятеля в случае его нападения. Следствием этого был союз составленный против Хаджи-Челэби из Хайдар-Кули-Хана Нахичеванского, Касым-Хана Карадагского и Шах-Верди-Хана Елисаветпольского. Затем, с общего согласия они отправили к грузинскому валию посла предварить его об опасности, грозящей как им, так и особенно Грузии со стороны шекинского правителя (который тогда же для усиления своих наступательных способов вошел в тесные связи с дагестанским владетелем и соединился даже родственными узами с казыкумыским ханом), и просили валия не отказать им в свидании, чтобы

решить, какие меры предпринять к уничтожению могущества Хаджи-Челэби. Посольство имело желанный успех: упомянутые ханы просили могущественного содействия грузинского валия, на что и получили его согласие. Несколько дней спустя валий их пригласил на пиршество, где все четыре хана вероломно были им схвачены, после чего, не предвидя никакой опасности, могущей быть встреченою им с чьей-либо стороны для освобождения схваченных ханов, он беспечно остался некоторое время в окрестностях Елисаветполя. Между тем весть о таком коварном поступке грузинского валия дошла до Хаджи-Челэби, который несмотря на все враждебные планы против него злополучных ханов, решился немедленно их освободить. Собрав значительные силы, он двинулся на валия и, переправившись через Куру, напал на него врасплох, разбил его наголову преследуя до р. Акстафы, освободил ханов, приведя их в Елисаветполь.

Никогда Пенах-Хан не мог забыть этот благородный поступок и, руководимый чувствами благодарности к своему избавителю, искал всегда случая выразить ему свою нелицемерную к нему преданность. Случай этот скоро представился, хотя, к крайнему сожалению, после смерти Хаджи-Челэби. Шекинский хан был в родстве с казыкумыским владетелем в Дагестане, потому что дочь последнего была супругою сына его Аги-Киши-Бека, достойного и храброго юноши, непосредственного преемника своего отца. Однажды Мухаммед-Хан-Сурхай — так звали казыкумынского правителя — пригласил к себе зятя вместе с его супругою и лишь только тот приехал, он закрыл глаза родства и сострадания, убил Агу-Киши-Бека и на следующий же день отправился в Нууху, где и овладел всем его имуществом. Между тем сын Ага-Бека от другой жены, Хусейн, бежал к кебелэйскому султану и, успев собрать при помощи его небольшое войско из жителей Кебелэ, Куткашина, Хачмаза и соседственных Ширвану округов, послал в то же время просить помощи Пенах-Хана, который, тогда же узнав о прибытии казыкумынского хана в Нууху, был настороже встретить его, если тот вздумает вторгнуться в Карабаг. Войско Пенах-Хана, расположенное на берегу Куры, состояло из пяти армянских округов и джеванширцев, кебирлуйцев, Отузеки, Демурчи, Хасанлу, Кулани и курдов Каракурлу и персиян. Здесь он узнал об убийстве, совершенном Мухаммед-Хан-Сурхаем. Собрав всех подвластных себе начальников, Пенах-Хан напомнил им еще свежий в памяти каждого поступок Хаджи-Челэби, в трогательной речи объяснил все несчастье, постигшее его семейство, выразив при этом случае желание свое отомстить казыкумыскому правителю, чтобы омыть тем кровь несчастного Аги-Киши-Бека. Все присутствовавшие, поручив себя всевышнему, объявили готовность следовать за Пенах-Ханом, который тотчас же начал переправляться через Куру, направляясь оттуда по дороге к Нуухе. Жители шекинских округов, узнав о движении Пенах-Хана, начали переходить на его сторону, между тем как Хусейн-Хан, выступив из Кебелэ, соединился с ним в окрестностях деревни Дахпалу. Едва только Сурхай услышал о приближении Пенах-Хана, как начал собирать войска, чтоб встретить своего противника. Оба войска сошлись в самой Нуухе, в улицах которой закипела страшная резня, и Сурхай, потерпев совершенное поражение, бежал в Казыкумык, бросив все ограбленное имущество Аги-Киши-Бека, возвращенное его сыну. Затем Пенах-Хан, назначив Хусейн-Хана правителем шекинским, сам возвратился в Карабаг.

#### Глава IV

### ПРОДОЛЖЕНИЕ ПРАВЛЕНИЯ ПЕНАХ-ХАНА ПОСЛЕ СМЕРТИ НАДИР-ШАХА

По смерти Надир-Шаха браздами правления, в Персии овладел родной племянник его, Али-Кули-Хан, назвавший себя Адиль-Шахом и Али-Шахом. Сардарем адзербайджанским то время был Эмир-Аслан-Хан, имевший местопребывание свое в Тавризе, назначенный на эту должность еще Надир-Шахом и признанный в ней Адиль-Шахом. Эмир-Аслан-Хан, зная всю силу и власть Пенах-Хана, послал ему лошадь, саблю и почетную одежду, предлагая ему подчиниться Адиль-Шаху, на что тот охотно и согласился, считая невозможным оказывать какое-либо сопротивление, тем более, что не мог положиться на недоброжелательствовавших ему соседственных ханов. Согласившись таким образом на предложение адзербайджанского сардара, он в письме к нему выразил покорство свое Адиль-Шаху, чем немало обрадовал Эмир-Аслан-Хана, который поступок свой считал лучшую и важнейшую услугу, какую только мог оказать своему повелителю. Между тем Адиль-Шах, получив известие о покорности ему Пенах-Хана, в 1161 году хиджры (1745 г. по р. х.), послал ему фирман на управление Карабагом, почетную одежду, лошадь с седлом, укra-

шенным золотом и осыпаным драгоценными камнями, и саблю, что ему и было доставлено в Беят.

В таком положении оставались дела до того времени, когда до Пенах-Хана дошли слухи, что Али-Кули-Хан, назвавший себя Адиль-Шахом, убит внуком Надир-Шаха Шах-Рокхом-Мирзою, провозгласившим себя шахом в Хорасане, и что в Ираке, Адзербайджане и Фарсе вспыхнули мятежи и беспорядки. Он немедленно предложил правителям Елизаветполя, Нахичевани, Эривани, Карадага и Ардебиля заключить с ним дружественный союз, в чем и успел; некоторые только ханы, пытавшиеся оказывать сопротивление, были приведены в покорность силою оружия. Правителем Ардебиля Пенах-Хан назначил Дерках-Бека Саруджлу; а в Елизаветполе назначил из фамилии тамошних ханов Зияд-Оглы кого хотел, сменяя их решительно по своему благоусмотрению. Несколько-же человек из сыновей елизаветпольского и нахичеванского ханов содержались в Шахбулаге, где они и остались до того самого времени, когда Мухаммед-Хан-Каджар успел сделаться известным в Мазандеране, Ираке и Адзербайджане.

Многие сведущие и опытные лица, бывшие безотлучно при Пенах-Хане, обратились к нему следующими словами: «Хотя после убийства Надир-Шаха мы жили в дружбе и согласии с Али-Кули-Ханом и Эмир-Аслан-Ханом, сардарем адзербайджанским, но теперь, при Мухаммед-Хасан-Хане, обстоятельства могут измениться к нашему вреду. К тому же, мы не можем положиться на преданность соседственных с нами ханов и легко случится, что они, подстрекнув Мухаммед-Хасан-Хана, в союзе с ним предпримут против нас поход и народ карабагский будет затоптан многочисленностью их ополчения. Что же касается до Шах-Булага, то будем ли мы в состоянии в подобной крепости отразить гораздо нас сильнейшего врага? Мы неминуемо должны будем погибнуть, если не построим более верный против них оплот, и потому не лучше ли основать другую крепость в неприступном месте нашей земли, чтобы, в случае нужды, могли бы мы также получить помощь одного из соседственных нам ханов».

В совете этом руководствовались во всем указаниями мелика Шах-Назарбега, пользовавшегося постоянно преданностью к нему Пенах-Хана. Таким образом положено было построить Шушу, для чего прежде чем приступить к работам, послали несколько человек осмотреть местность, предназначавшуюся для упомянутой крепости. Осмотрев ее, нашли только два или три источника, далеко не достаточные для всего народа населения, но когда стали рыть колодцы, убедились, что в воде недостатка не будет. По сообщении обо всем этом Пенах-хану, он отправился для личного осмотра избранной местности и, оставшись совершенно ею доволен, приказал приступить к крепостным работам. В 1170 году хиджры (1754 г. по р. х.) он перевел всех жителей Шах-Булага и некоторых окружных деревень в Шушу, около которой, кроме деревушки Шуши, лежащей от нее в 6 фарсахах к востоку, другого населения не было. В настоящее время от бывших крепостных стен остались едва заметные следы развалин. Год спустя по отстройке крепости Мухаммед-Хасан-Хан-Каджар двинул все свое войско для покорения Шуши и подчинения себе Пенах-Хана. Перейдя Аракс, он расположился лагерем в 4 фарсахах от крепости, думая, что одного появления его будет достаточно, чтобы заставить Пенах-Хана признать над собою его власть и без труда овладеть Шушою. Проведя почти целый месяц в бездействии, Мухаммед-Хасан-Хан, несмотря на вес количество бывшего с ним войска, не мог подступить к крепости. Вдруг получил он известие, что Керим-Хан-Зенд покорил себе Фарс и готовится овладеть Мазандераном и Ираком, — что его и заставило отказаться от всех видов своих на Карабаг, Ширван и Елизаветполь и поспешить встретить Керим-Хана, который, до прибытия его туда, успел уже подчинить себе Фарс и некоторую часть Ирака, готовясь дать сражение самому Мухаммед-Хасан-Хану.

В это время судьбе угодно было прекратить жизнь Мухаммед-Хасан-Хана: он пал от рук своих приближенных, давно таивших к нему измену. Отрубив ему голову, они повезли ее к Керим-Хану, надеясь получить за поступок свой огромные деньги, в чем однако жестоко обманулись, потому что Керим-Хан приказал их казнить, дабы тем самым показать народу, что изменившие своему благодетелю никогда не избегут плачевной участи.

После этого события Фетх-Али-Хан-Авшар из Урмии, один из лучших сардарей Надир-Шаха, успел приобрести сильное влияние в Адзербайджане, отправил послов к Пенах-Хану, требуя его покорности, но получив грубый и презрительный отказ, двинулся во главе сильного войска против Шуши. Он расположился лагерем в одном фарсане от крепости и когда после 5-месячного бедствия заметил, что войско его видимо слабело, решился приступить к осаде, но не дойдя полверсты до крепости, встретился с войском Пенах-Хана и, разбитый наголову, бежал в свой лагерь, потеряв до 2000 людей. После совершенного поражения и при наступавшей уже зиме,

Фетх-Али-хану оставалось желать одного только мира в видах которого он отправил посольство к Пенах-Хану, прося в то же время выдачи пленных, предлагая взамен того дочь свою в супруги сыну Ибрагим-Халиль-Аге и прося последнего выслать к нему для свадебного обряда в лагерь, обещая затем возвратить его в Шушу. В поручительство же безопасности жизни Ибрагим-Халиль-Аги он отправил к Пенах-Хану трех заложников, которые должны были остаться у него до возвращения сына. Поверив Фетх-Али-Хану, Пенах-Хан немедленно послал к нему Ибрагим Халиль-Агу в сопровождении небольшой свиты. Обрадованный Фетх-Али-Хан встретил его со всеми почестями, но, считая время неудобным для свадьбы, задержал Ибрагим-Халиль-Агу и послал Пенах-Хану, по обыкновению, разные сласти, желая выразить тем наружную свою к нему преданность. Несколько дней позже он арестовал Ибрагим-Халиль-Агу и увез его в Урмию, нигде почти не останавливаясь. Известие о таком поступке сильно огорчило Пенах-Хана, который, задумав месть, начал помышлять о средстве освобождения сына.

В это время Керим-Хан, славившийся успешными действиями в Фарсе и Ираке и питая вражду к Фетх-Али-Хану, отрядил против него одного из своих родственников, который встретился с ним в окрестностях Испагани и, проиграв битву, сам лишился жизни. Следствием этой победы Фетх-Али-Хана было утверждение его власти в некоторых частях Ирака. Между тем раздосадованный Керим-Хан сам отправился против Фетх-Али-Хана, но прежде-перехода границ Адзербейджана послал просить союза Пенах-Хана, в твердой уверенности, что не получит отказа. Пенах-Хан же, с своей стороны, немало обрадованный этому случаю, выступил в поход, поручив управление Карабагом младшему сыну своему Михр-Али-Беку и племяннику Исмаил-Беку.

Союзные войска, соединившись в Адзербейджане, двинулись к Урмии, разбили Фетх-Али-Хана и заставили его запереться в крепости, в которой он мог держаться только несколько дней, по прошествии которых, он, видя свою слабость и надеясь, что Керим-Хан пощадит его жизнь, сдался. Между тем Ибрагим-Халил-Ага, содержавшийся в Урмии, был возвращен, и Керим-Хан, подарив ему лошадь, саблю и почетную одежду, дал ему фирманс на управление Карабагом, потому что самого Пенах-Хана просил остаться при нем, опасаясь, что, в случае возвращения, он обратит оружие против него. Затем Керим-Хан вместе с Пенах-Ханом отправился в Шираз, а Ибрагим-Хан воротился в Карабаг, где единогласно признан был его правителем. Пенах-Хан, прибыв в Шираз, резиденцию Керим-Хана, провел там остаток дней своих и когда умер, тело его со всеми почестями отправлено было в Карабаг и предано земле в собственном его имении — нынешнем Агдаме. Да будет мир над ним! Известно, что по убийству Надира-Шаха, Пенах-Хан правил Карабагом в продолжение 12 лет, не зная несчастия в своих предприятиях и всегда любимый преданным ему народом.

## ПРАВЛЕНИЕ ИБРАГИМ-ХАНА

1173—1221 годы хиджры (1756—1806 гг. по р. х.).

Ибрагим-Хан управлял Карабагом самостоятельно, не признавая над собою ни власти Персии, ни власти Турции. Но чтобы более или менее обеспечить свои силы и иметь, в случае нужды, верного союзника, первым делом его было вступить в родство с Умма-Ханом, сыном Нусал-Хана, владельцем Аварии, на сестре которого он женился. Между тем в Персии скончался Керим-Хан, со смертью которого начались несогласия его сыновей с иракскими ханами, ставшими погубить друг друга. Правители же Ширвана, назначавшиеся из Персии, также враждовали между собою и попеременно искали помощи и защиты у Ибрагим-Хана, который, действуя в видах собственных выгод, поддерживал ту или другую сторону совершенно по своему благоусмотрению. Исключение составлял Фетх-Али-Хан, правитель Дербента, Кубы и Баку, человек предприимчивый и сильный, находившийся в родственных связях с племенем Акошэ и Шамхалом Тарковским, которым, кроме того, платил жалованье, как наемным союзникам. Намереваясь подчинить себе Адзербейджанскую провинцию, Фетх-Али-Хан встретил сильного врага и достойного соперника в Ибрагим-Хане, который несколько раз отражая его вторжения, заставлял его возвращаться. Когда же Фетх-Али-Хан умер, сын его Ахмед-Хан немедленно заключил дружбу с Ибрагим-Ханом, подчинившим себе тогда шахсевенских, хойских и елисаветпольских ханов, которые, или вследствие родственных связей, или по другим обстоятельствам, вынуждены были по необходимости действовать согласно его вида. В таком положении находились дела, когда еще прежде чем в Фарсе, Ираке и Адзербейджане успел возвыситься Ага-Мухаммед-Шах, в местечке Аг-Дагирмане, лежащем в 4 фарсахах от Шуши, — в Верендэйском округе, — к Ибрагим-Хану

явились: сын Ахмед-Хана, правителя Хоя, сын Неджеф-Кули-Хана, беглербека тавризского, Мустафа-Хан, правитель Карадага, Садых-Хан и Мухаммед Риза-Хан Шегагийские, Насир-Хан, правитель Ардебиля и шахсавенов; и Шукр-Аллах-Хан, — и объявили ему следующее: «Мы все, адзербайджанские ханы, признали твою власть и находимся теперь в твоем присутствии. Тебе подчиняются равным образом ширванские, шекинские, елисаветпольские правители; аварский хан действует по твоим предназначениям. Что же после этого заставляет тебя медлить провозгласить себя шахом? Дела Ирака, Фарса и Кирмана в самом критическом положении. Тебе стоит только явиться на границы тех провинций, чтобы правители их признали над собою власть твою». На эти слова, которые были спокойно выслушаны, Ибрагим-Хан отвечал: «Считая старших из вас братьями, а младших детьми своими, я не ищу другого, как единогласного признания меня главою своим; о короне же шахской мне не напоминайте. Никогда не искал этой чести, которой считал себя недостаточным, я и в настоящее время отвергаю ваше предложение».

Вскоре после этого случая Ибрагим-Хан отправился в Шушу, где и оставался до того самого времени, когда, по смерти Керим-Хана, Ага-Мухаммед-Хан, сын Хасан-Хана-Каджара, бывший заложником в Ширазе, бежал, объявил себя шахом и несколько лет спустя успел себе подчинить Ирак и Фарс, избрав Тегеран столицею. В 1207 году хиджры Ага-Мухаммед-Хан пошел в Адзербайджан и покорил все провинции на южной стороне Аракса, за исключением Эривана и Талыша. Ибрагим-Хану же он послал почетную одежду, лошадь и саблю, требуя его покорности, которую тот хотя и признал только по наружности, тем не менее все-таки послал двоюродного брата своего Абду-Самед-Бека, вместе с мирзою Вели-Бехарлу, человеком опытным и хитрым, заложниками к Ага-Мухаммед-Хану, державшему их при себе со всеми почестями до того времени, в которое Люфт-Али-Хан, человек храбрый и щедрый, подчинил себе всю разоренную им Кирманскую провинцию, что и подало повод к раздору Ибрагим-Хана с Ага-Мухаммед-Шахом. Едва только обстоятельство это сделалось гласным, как Абду-Самед-Бек с Мирза-Вели Бехарлу, в сопровождении нескольких слуг, бежали, прибыв через несколько дней к р. Кызыл-Узену. Посланные в погоню чапары успели их опередить и достигнув Сарчема, объявили жителям этой деревни, чтобы они немедленно заняли все дороги и схватили бежавших. В произошедшей стычке Абду-Самед-Бек был ранен в колено и схвачен со всеми его сопровождавшими лицами. Сам он вскоре умер от полученной раны, а прочие приведены были к Ага-Мухаммед-Хану и содержались в тегеранской темнице.

Когда Ага-Мухаммед-Шах, однажды под стенами Шуши, вознегодовал на Ибрагим-Хана, — он приказал Мирзу-Валия в Тегеране привязать к дулу пушки и выстрелить, а прочих десять человек, сдавшихся вместе с ним — да будет мир над ними! — также казнить. Так погибли эти несчастные и невинные жертвы, кровь которых была омыта кровью многих персидских ханов, погибших под стенами Шуши. — Да отплатит всевышний добро добром, а зло злом!

Когда таким образом, начались враждебные отношения между Ибрагим-Ханом и Ага-Мухаммед-Шахом, последний вдруг получает известие о вспыхнувших в Фарсе беспорядках, что его и заставило поспешить, через Адзербайджан, на усмирение упомянутой провинции. Устроив тамошние дела, он в 1209 году хиджры снова явился с огромным войском в Адзербайджан, чтобы оттуда идти на покорение Тифлиса, Эривани, Талыша и Карабага. Разделив все войско на две армии, он одну отрядил на Эривань, под начальством брата своего Али-Кули-Хана; а с другою двинулся на Шушу и остановился в 1 фарсане от крепости в Ковахане, где расположился лагерем. Между тем валий тифлисский Ираклий, правитель Эривани Мухаммед-Хан и Мир-Мустафа-Хан Талышинский, вместе с Ибрагим-Ханом, дали друг другу клятву не признавать над собою власти шаха. Некоторые карабагские жители посланы были на защиту Тифлиса, другие назначены в Ширван к Мустафе-Хану, а прочие оставлены были собственно для защиты Шуши. Все нужные распоряжения для встречи неприятеля были сделаны 32 дня стоял Ага-Мухаммед-Шах в окрестности Шуши и, имея сильное войско, не решался подступить к крепости. Между тем карабагское войско не упускало случая наносить вред персиянам; в лесах и на всех дорогах уголяло у них катеров верблюдов, даже целые караваны с пшеницею, следовавшие в персидский лагерь. Катер продавался за 2 рубля, верблюд за 6, а хорошая лошадь за 10 рублей по тогдашним деньгам.

Шаху оставалось одно: укрепиться в лагере, для отражения нападения, могшего воспоследовать со стороны Ибрагим-Хана.

Но несмотря на то, верендэйские войска однажды ночью сделали вылазку, разрушили одну башню и убили всех ее защищавших. Ага-Мухаммед-Шах несколько раз пытался подступить к крепости, но всегда с значительным уроном принужден был отступать. Наконец, по совету

Джевад-Хана Елисаветпольского и Мелика Меджнуну Челябюрдского, проживавшаго тогда в Ганже и изменившего Ибрагим-Хану, Ага-Мухаммед отступил, намереваясь идти на Грузию и Тифлис, о чём валий однако был предупрежден. Ибрагим-Хан его известил, что потерю под Шушою Ага-Мухаммед-Шах хочет вознаградить разорением Грузии и чтобы потому он был настороже дать отпор персидскому войску.

В Агдаме шах расположился лагерем, чтобы дать измученному и изнуренному войску отдых, а месяц спустя продолжал поход свой на Грузию, по дороге, указываемой Джевад-Ханом и меликом Меджнуном. Подступив к Тифлису, он скоро им овладел, ограбив как его жителей, так и все население окружных деревень. От берегов Куры он через Джевад приступил к обратному пути в Адзербайджан, но переправившись через Аракс, остался зимовать на Муганской степи. Весною же, когда не мог взять Эривани и овладеть Талышем, он вдруг получил известие о новом возмущении в Фарсе и Кирмане, что его и отозвало в Персию. Во время его отсутствия Ибрагим-Хан, в союзе с грузинским валием, подкрепляемый дагестанскими войсками, успел овладеть Елисаветполем и отомстить тем самым Джевад-Хану, как главному виновнику разорения Тифлиса. Последний объявив вторично свое покорство, поклялся в вечной верности и отдал Ибрагим Хану в заложники родного своего племянника. Во время этого покорения Елисаветполя убит был мелик Меджнун Челябюрдский.

Еще до возвращения Ага-Мухаммед-Шаха генерал-аншеф граф Зубов, согласно высочайшего ее императорского величества повеления, явился под стенами Дербента и по овладении городом, во главе победоносного войска, прибыл в Шемаху, расположившись в окрестностях ее лагерем. Едва только Ибрагим-Хан узнал о прибытии русского генерала, он немедленно отправил к нему, в сопровождении нескольких карабагских беков, сына своего Абуль-Фетх-Хана, с приличными подарками, просить его ходатайства о принятии Карабага в подданство России. Граф Зубов благосклонно принял врученное ему прошение и отправил его через Дербент и Кизляр в Россию и, отплатив, с своей стороны, Ибрагам-Хану разными подарками, обнадежил его, что просьба милостливо будет принята ее императорским величеством. Когда дело это сделалось известным Мустафе-Хану Ширванскому, Мир-Мустафа-Хану Талышинскому, даже ханам Хоя, Эривани, Карадага и Нахичевана, то все они, отправив от себя поверенных к Ибрагим-Хану, объявили и свою готовность на покорность России. Все бумаги и отзывы их касательно этого предмета отправлены были к графу Зубову.

Хотя величие и могущество грузинского валия превосходило величие и средства ширванских, эриванских и хойских ханов, потому что, происходя из древней династии, он владел обширными владениями и, подобно персидским шахам, имел у себя двор, состоявший из знатных князей и дворян, и мог успеть против враждовавших с ним с одной стороны Дагестанских владетелей, с другой стороны — турецкого султана, а с третьей — персидского шаха, но тем не менее он искал и дорожил дружбою Ибрагим-Хана, который по многим отношениям ему мог быть полезен, тем более, что Умма-Хан, ближайший родственник карабагского владетеля, всегда и во всякое время мог тревожить его владения, что и случилось в 1199 году хиджры. Умма-Хан с многочисленным войском вторгся в Грузию, произвел в ней неслыханные опустошения и осадил Вахан, поместье князей Абашидзеевых. В числе уведенных им отсюда пленных находились две княжны Абашидзе, из которых он одну послал к Ибрагим-Хану, на которой тот и женился, а на другой женился сам. Дружба валия с Ибрагим-Ханом была для него еще тем более выгодна, что ширванский, текинский, елисаветпольский, карадагский, нахичеванский, талышинский, тавризский, шахсевенский и шекакийские ханы изъявили совершенное и единодушное согласие вместе с Ибрагим-Ханом объявить себя покорными России. В такой же готовности находились и адзербайджанские ханы. Сам же валий послал в это время послана в Петербург просить принять его в подданство России. Вдруг получено было известие о кончине императрицы, и граф Зубов, по высочайшему повелению императора Павла, должен был возвратиться в Россию.

Все были поражены этим неожиданным известием, тогда как Ага-Мухаммед-Шах начал уже приближаться к границам Адзербайджана.

Положение Карабага было самое печальное и затруднительное: неурожай следовали три годаряду; голод был повсеместный и цена на земные произведения непомерна, так что четверть пшеницы, по тогдашним деньгам, стоила 45 рублей. Народ бедствовал и унывал. В это время шах достиг уже берегов Аракса, и Ибрагим-Хан, опасаясь потерпеть недостаток в продовольствии и не видя поэтому возможности более оставаться в Шуше, чтобы держаться против гораздо его сильнейшего врага, с семейством, всеми родственниками, в числе которых находились его зять Насир-Хан, Ата-Хан Шахсевенский и Селим-Хан Шекинский, другой зять его, и прочими почтенными

лицами вышел из крепости и отправился в Джарутелэ, чтобы там, если из Дагестана, Грузии и прочих провинций подоспеет помочь, встретить персиян: в противном же случае идти в Дагестан к родственнику своему Умма-Хану аварскому и избавиться таким образом от преследования Ага-Мухаммед-Шаха.

Последний, узнав, между тем, о выезде Ибрагим-Хана из Шуши, послал около 2000 человек настигнуть его по елисаветпольской дороге или где-либо по берегу Куры и воспрепятствовать ему бежать в Дагестан или в Джар. Посланные настигли его близ Тертерского моста, но не причинив особенного вреда, успели только ограбить все его имущество. Между тем Ибрагим-Хан переправился по ту сторону реки Куры и через Нууху вступил в Джаробелоканский округ. Хотя почетные лица тамошние и имели приказание персидского шаха не попускать Ибрагим-Хана в Дагестан, но несмотря на то, все жители Джара, Талэ, Елисуя, Белокани и пр., пользуясь долгое время его милостями, остались ему преданными. Ибрагим-Хан пробыл здесь не более 20 дней, как вдруг получено было известие об убиении Ага-Мухаммед-Шаха в Шуше. Подробности этого обстоятельства были следующие.

Неделю спустя по прибытии в Шушу Ага-Мухаммед-Хан однажды ночью, по какому-то случаю, вознегодовал на двух из своих нукеров, Сафар-Али-Бека и Аббас-Али-Бека, и объявил им, что рано утром их жестоко накажет. Так как шах никогда не изменял раз данному слову, то Сафар-Али-Бек и Аббас-Бек, боясь за свою жизнь, решились до рассвета убить шаха. Рано утром, когда он еще спал, они вошли к нему в спальню, заперли за собою дверь, и умертвив его, взяли все бывшие там драгоценности, в том числе и шахскую корону, и отправились к Садых-Хану Шекакийскому, объявив ему о случившемся. Садых-Хан, страшась шаха и думая, что это не что иное, как обман и хитрость, им не поверил. Наконец, когда Сафар-Али-Бек и Аббас-Бек убедили его клятвами в истине своих слов, он вместе с ними отправился в дом генерал-майора Мухаммед-Хасан-Али, у которого остановился шах. Достигнув комнаты, в которой совершено было убийство, Садых-Хан со страхом переступил порог и в это время Сафар-Али-Бек, приподняв одеяло, раскрыл бездыханный труп шаха. Садых-Хан, овладев короной и лентою, немедленно, по возвращении домой, объявил, что шах ему приказал отправиться в Елисаветполь и Грузию, куда он тотчас же и выступил со всеми шекакийскими войсками, сопровождаемый одним из убийц шаха, Аббас-Беком. По уходе Садых-Хана, не далее как через два часа, умерщвление шаха сделалось гласным и персидские ханы, пораженные этим известием, один за другим бежали. Во время всех этих беспорядков Мухаммед-Бек, племянник Ибрагим-Хана, храбрый и знатного происхождения юноша, успел восстановить некоторым образом порядок и спокойствие и, схватив все ограбленные вещи шаха, перенес их в свой дом. Голова же Ага-Мухаммед-Шаха была отрезана и отправлена к Ибрагим-Хану, который предал ее земле, со всеми почестями, в Джаре. Затем Ибрагим-Хан оставался еще три месяца в Белокане; в то время грузинский палий, Джевад-Хан Елисаветпольский и Мустафа-Хан Ширванский прислали ему подарки и заключили с ним дружественный союз. То же сделали Умма-Хан Аварский и другие дагестанские владетели, явившиеся лично к Ибрагим-Хану.

Карабагом по-прежнему управлял Мухаммед-Бек, и лишь только Ибрагим-Хан оставил Белокань, как отправил вперед, в сопровождении нескольких ханов и беков, Мехти Кули-Хана, тогда еще называвшегося Агою, желая тем предупредить всякое восстание в пользу Мухаммед-Бека, который хотя и оказывал наружную преданность Ибрагим-Хану, как законному, владетелю Карабага, но в душе хранил замысел захватить всю власть в свои руки и окружил себя людьми, доброжелательствовавшими ему к достижению этой цели.

Вникнув во все эти обстоятельства, Мехти-Кули-Хан начал неусыпно следить за действиями Мухаммед-Бека и не переставал сообщать обо всем Ибрагим-Хану, который тогда же отправил старшего сына своего Мухаммед-Хасан-Агу, во главе 500 человек лезгин, в Карабаг для предупреждения всяких враждебных против него действий. Мухаммед-Бек, узнав об этом, переселился с некоторыми кочевыми жителями Карабага на Аракс, чтобы там удобнее преследовать свои замыслы, но скоро должен был отказаться от всех планов, потому что с прибытием туда Мухаммед-Хасан-Аги все приверженцы его, жившие на горе Кирс в 21 версте от Шуши, перешли на сторону последнего. Между тем Мухаммед-Хасан-Ага потребовал к себе и Мухаммед-Бека, который сначала медлил, но потом явился к нему с покорностью, тогда как Мехти-Кули-Хан, находившийся в Шуше, арестовал всех его людей, распоряжавшихся там его делами. Такими действиями в Карабаге было восстановлено общее спокойствие, когда Ибрагим-Хан, в сопровождении Насир-Хана и Ата-Хана, бывших постоянно при нем в Белокане, прибыл в Карабаг и вступил в управление.

## Глава VI

Неминуемым следствием всех предшествовавших беспорядков в Карабаге было непомерное повышение цен на все припасы: народ, бедствуя, покидал места своего жительства и переселялся в Эривань, Ганжу, Ширван, Грузию и Турцию, думая найти там более средств и удобств к существованию. Но едва только Ибрагим-Хан водворил внутреннее спокойствие, как Фетх-Али-Шах потребовал возвращения тела злосчастного Ага-Мухаммеда, на что тот вынужден был согласиться, как по враждебным отношениям к соседственным ханам, так и потому, что изнеможенный и бедствовавший народ думал более о самом себе, нежели об изыскании средств к поддержанию чести и славы своего владетеля. Тело Ага-Мухаммед-Шаха было отправлено в Тегеран, и Фетх-Али-Шах, оставшись вполне доволен Ибрагим-Ханом за беспрекословное его повинование, послал ему халат, саблю и фирман на право получения доходов с Карадагской провинции. Для большего же ограждения спокойствия Карабага и для скрепления дружбы с Фетх-Али-Шахом более верными узами, Ибрагим-Хан согласился на брак дочери своей Ага-Бегум-Аги с шахом, который ее впоследствии всегда отличал от прочих своих жен. Сын же Ибрагим-хана, Абуль-Фетх-Хан, отправленный в Персию, равно как и Мухаммед-Хасан-Ага, пользовались особенною милостью шаха, получая ежегодно большие награды и подарки. В таком положении были дела когда в Грузии назначен был главнокомандующим князь Цицианов. Еще до прибытия его и до предположения о покорении Эривани, Ганжи, Ширвана и Карабага, Ибрагим-Хан объявил желание вступить в подданство России. То же самое он повторил графу Гудовичу, находившемуся тогда в Моздоке.

Между тем князь Цицианов, прибыв в Тифлис и желая наказать враждовавшего с ним Джевад-Хана, двинулся в декабре 1803 года на Ганжу и держал ее в блокаде до 2 января следующего 1804 года. Когда же Джевад-Хан отказался от вступления в подданство России, крепость была взята приступом, а сам он, вместе с сыном Хусейн-Кули-Агою, убит. Овладев Ганжою, князь Цицианов отправил майора Лисаневича в Карабаг требовать вступления Ибрагим-Хана в подданство России, на что последний охотно и согласился.

Едва только Фетх-Али-Шах узнал, что Ибрагим-Хан находится в близких и тесных сношениях с князем Цициановым, как отправил к нему сына его Абуль-Фетх-Хана с 500 человек, под предлогом оказать ему всевозможные с своей стороны содействия против русских. Подобный поступок шаха сильно оскорбил Ибрагим-Хана который в письме к своему сыну требовал немедленного возвращения персиян. Но Абуль Фетх-Хан не обратил внимания на письмо, вступил в Дизакский магал в то время, когда Ибрагим-Хан, с сыном Мухаммед-Хасан-Агою, находился в Туке и Мехти-Кули-Хан из Зангезурского магала прибыл к отцу. Нападение Абуль-Фетх-Хана на упомянутую деревню кончилось совершенным поражением персиян; сам же он успел спастись бегством в Персию. Шах, раздраженный такими действиями Абуль-Фетх-Хана, сделал ему строжайший выговор, а к огорченному отцу написал письмо, стараясь сколько возможно его утешить и в то же время отклонить от намерения вступить в подданство России. Между тем Ибрагим-Хан отправил вторично депутатов к русскому главнокомандующему, спрося его назначить место свидания при заключении трактата. В мае 1805 года князь Цицианов прибыл к р. Кюрак, где, при стечении многочисленного народа, заключен был с Ибрагим-Ханом, явившимся туда в сопровождении сыновей своих Мухаммед-Хасан Аги, Мехти-Кули-Хана и зятя Селим-Хан Шекинского, трактат, засвидетельствованный именными их печатями и скрепленный собственноручною подписью князя Цицианова. В силу этого трактата, Мухаммед-Хасан-Ага должен был отправиться аманатом в Тифлис, тогда как в Шушу отправлен был батальон солдат с орудиями, для постоянного их там пребывания. Затем князь Цицианов вошел с всеподданнейшим представлением и ходатайством к государю императору о производстве Ибрагим-Хана и Селим-Бека в генерал-лейтенанты, а сыновей его Мухаммед-Хасан-Агу, Мехти-Кули-Хана в генерал-майоры и Ханлар-Агу в полковники, которые в непродолжительном времени и удостоились этих высочайших наград.

В то время майор Лисаневич, с батальоном егерей, при нескольких орудиях, отправился в Шушу и едва только успел прибыть в Хан-Баги, стоящий в 10 фарсахах от крепости, как получено было известие, что персидские войска достигли уже берегов Аракса и намерены переправиться на эту сторону через Худа-Аферинский мост, где заблаговременно не было предпринято мер к предупреждению их вторжения. Оба войска сошлись близ джебраильских садов, и Мухаммед-Хасан-Ага, предпочитая защищать самую крепость, чем напрасно ослаблять свои силы, ночью со

всем войском возвратился и Шушу; персияне же вступили в Аг-Оглан, в 28 верстах от самой крепости, откуда отрядили около 500 человек в Аскеран, чтобы напасть на Шушу с двух сторон. Но майор Лисаневич, извещенный о всех их намерениях, в донесении к главнокомандующему просил поспешить с присылкою вспомогательных войск и едва только Аббас-Мирза вступил в Чинахчи, как около Шах-Булага показались русские войска, предводительствуемые полковником Карягиным и подполковником Котляревским. Оба войска сошлись около Аскерана. Русские, в числе 400 человек, удерживая в продолжение 15 дней стремительный натиск неприятеля при беспрерывном бое, начали геройски отступать, успели овладеть Шах-Булагом и, пробыв здесь 3 дня, отправились в Ганжу; тогда и сам Фетх-Али-Шах с новыми войсками прибыл в Карабаг, остановившись лагерем в 42 верстах от Шуши, а наследник престола Аббас-Мирза намеревался идти в Грузию и разорить Тифлис. В Аг-Оглане Фетх-Али-Шах получил известие, что русские Каспийским морем вступили в Талыш; это его вынудило вместе с Аббас-Мирзою поспешить в Персию, направляя путь к Ардебилю. Князь Цицианов его преследовал из Аг-Оглана на пространстве 14 верст до самого Ханашина и возвратился только тогда в Шушу, когда весь Карабаг был очищен от персидских войск. Из Шуши князь Цицианов отправился в Тифлис, и когда он в том же году зимою перешел Куру, чтобы идти через Шеки в Ширван, Баку, Кубу и Дербент, для приведения к покорности жителей тех мест, Ибрагим-Хан, в знак искренней своей преданности России, выслал к нему для участования во всех делах сына своего Мехти-Кули-Хана с карабагскими войсками; но смерть Мухаммед-Хасан-Аги явилась следствием, что многие, пользуясь преклонными летами Ибрагим-хана, начали изъявлять неудовольствие по поводу вступления Карабага в подданство России и вызвали последнего обратно для поддержания общего в народе спокойствия.

В следующем 1806 году, весною, персияне, начав снова переправляться через Аракс в Карабаг, послали лазутчиков к Ибрагим-Хану, чтобы уговорить его отделиться от России и вступить с ними в союз. Вся защита его состояла лишь в одном батальоне солдат, под начальством майора Лисаневича; рассчитывать на жителей, которым вследствие неурожая угрожал сильный голод, было невозможно: при первом появлении персиян они разбежались бы во все стороны. Майор Лисаневич, видя такое положение Карабага, лишенного почти всех средств защиты против непомерно сильнейшего врага, и извещенный обо всем Ибрагим-Ханом, объявил последнему, что на подкрепление скоро прийдут русские войска и что всякая опасность со стороны неприятеля будет устранена. Между тем прибытие новых войск замедлилось, и Ибрагим-Хан, чтобы хоть сколько-нибудь удержать и предупредить скорые действия персиян против его владения, вступил с ними в сношения, а когда они подошли на 14 верст к Шуше, то выехал имеете с семейством из Хан-Баги и расположился лагерем в недальнем от него расстоянии. Это подало повод, что многие, подозревая в Ибрагим-Хане измену нашему правительству, наклеветали на него майору Лисаневичу, так что последний был вынужден действовать против него вооруженною рукою, причем Ибрагим-Хан, вместе с младшими сыновьями и некоторыми приближенными лицами, сделались жертвою своей неосторожности. Мехти-Кули-Хан и Джадар-Кули-Ага находились в это время безотлучно в Шуше и, стараясь удерживать возможное спокойствие, вместе с тем содействовали и к продовольствованию русских войск. 15 дней спустя после смерти Ибрагим-Хана, в Шах-Булаг прибыл генерал Небольсин, тогда как Аббас-Мирза стоял лагерем в Аг-Оглане. 13 июня оба поиска сошлись близ Хонашинского дефилея, где персияне потерпели совершенное поражение и бежали за Аракс.

Еще до окончания этой войны назначен был в Грузию главнокомандующим генерал от инфантерии Гудонич. Лишь только до него дошла весть о смерти Ибрагим-Хана, он немедленно пригласил в Тифлис генерал-майора Мехти-Кули-Хана, и дав в честь его бал, тут же вручил ему высочайшую грамоту на ханство Карабага, обещая в то же время доставить в скорости золотую саблю и знамя, следовавшие ему по положению трактата. Затем Мехти-Кули-Хан вступил в ханство и управлял Карабагом до 1822 года.

Все это время, обнимающее около 15 лет и далее, до последней войны нашей с Персию, составляет собою новый, отличный от всех прочих период истории Карабага. Владычество русских на Кавказе более и более утверждается; Карабаг развивается питается под его влиянием и образует собою позже одну из цветущих и благоденствующих провинций обширной империи.